


Rafiq Yusifoğlu

Eşqin qarlı yollarında



84(5fze)-5
Y94

Rafiq YUSİFOĞLU

EŞQİN QARLI YOLLARINDA

F. Kötərlı adına
Azərbaycan Dövlət Uşaq
KİTABXANASI
INV. № 49441

ALLAHA SARI GEDƏN YOL

Redaktoru:

MƏHƏRRƏM QASIMLI

Rafiq Yusifoğlu. Eşqin qarlı yollarında. Şeirlər. Bakı, 2008,
304 səh.

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Qızıl qələm", "Vətən", "Araz", "İlin ən yaxşı kitabı" və s. ədəbi mükafatlarını laureati, görkəmli şair, ədəbiyyatşunas, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu çoxlu şeir, nəşr, publisistika, tərcümə kitablarının, ali məktəblərin tələbələri üçün yazılmış üç dərsliyin və bir monoqrafiyanın müəllifidir. Şairin "Eşqin qarlı yollarında" kitabına onun son illərdə yazdığı şeirlər toplanmışdır. Müəllif yeni kitabına "Həsrət köçü" toplusunda dərc edilmiş şeirlərini də daxil etmişdir.

© Rafiq Yusifoğlu

© $\frac{194701030408257}{195700(\partial)07008}$ – 2008 ADPU nəşriyyatı

ALLAHÜ ƏKBƏR

Çiçəklər gülür
Yağış yağanda.
Bir səda qopur
Şimşek çaxanda:
Allahü əkbər!
Allahü əkbər!

Quşlar göylərə
Meydan oxuyur,
Yağış çiçəkdən
Xalı toxuyur.
Allahü əkbər!
Allahü əkbər!

Elə ki meşə
Yaşıl don geyir,
Sanki yarpaqlar
Dil açıb deyir:
Allahü əkbər!
Allahü əkbər!

Ulduzlara bax,
Bənzəyir közə.
Göylər möcüzə,
Yerlər möcüzə...
Allahü əkbər!
Allahü əkbər!

İllər dil açır,
Aylar dil açır.
Kükreyib daşan
Çaylar dil açır:
Allahü əkbər!
Allahü əkbər!

Məni kövrəldən
Sarı xəzəldi.
İlahi, dünya
Necə gözəldi!
Allahü əkbər!
Allahü əkbər!

Çöllər, yamaclar
Güldü, çıçəkdi.
Dağlar, dərələr
Necə qəşəngdi!
Allahü əkbər!
Allahü əkbər!

Ocaq yananda
Köz çiçəkləyir.
Dodaqlarımızda
Söz çiçəkləyir:
Allahü əkbər!
Allahü əkbər!

28.09.2007

EY GÖYÜN, YERİN SAHİBİ

Ey Göyün, Yerin sahibi,
Bu qədər sərrin sahibi!
Ömrüm keçməsin ah ilə,
Məni işdən agah elə!

Bu dünyani dərk eləyim,
Günahları tərk eləyim.
Tutub göylərə üz, gəlim,
Dərgahına təmiz gəlim...

2008

Kamil olan insan gərək
Özü özünü tanıya.
Sonra diz çöküb, təşəkkür
Eləyə ulu Tanrıya!

Allahü əkbər deyəndə
Səsim əsir məhəbbətdən.
Bu dünyada gözəl nə var
Yaradana məhəbbətdən?!

Tanrim, sənə minnətdaram
Bu tükənməz vara görə.
Qəlbimdəki məhəbbətə,
Gözümdəki nura görə...

Hər bələdan, hər qəzadan
Məni Allah qoruyacaq.
Haqqqa qarşı qalxan əllər
Əvvəl-axır quruyacaq...

2007

TANRI DƏRGAHINA GEDƏN YOL

Nadanlıq –
imansızın qəlbində
sağalmaz azara dönür.

Pis əməllər –

Allaha sarı gedən yolun üstündə keçilməz hasara dönür.

Allah –
sidq ürəklə

Ona ibatət eləyənləri xoşlayır.

Tanrı dərgahına gedən yol
İman nurundan başlayır...

Hər insan –
Ulu Yaradanın sevimli körpəsi.

Sevgi –
Allahın dərgahına gedən yolun
körpüsüdü...

2007

Elə bilməyin
Dostumuz çoxdu.
Allahdan başqa
Dostumuz yoxdu...

20.01.2008

Çoxdan keçibdir
Ömür yaridan.
Mənə rəhm elə,
Ulu Yaradan.

Qəlbimin simi
Çəkilib tarım.
Yox səndən özgə
Himayədarım.

6

Məni xilas et
Nəfsin əlindən.
Şair dodağı
Öpsün əlindən.

Əskik eləmə
Gözümdən nuru.
Ürəyimdəki
Sevgini qorу!

31.01.2008

Ömrüm boyu yaşamışam
Ölüm-dirim arasında.
Ona görə öz yerim var
Ölüm, dirim arasında...

26.02.2007

Bəxtəvərlər bəxtəvərinə
döñə bilmirəm,
bəxtəvər oğul-uşaq,
bəxtəvər nəvə-nəticə elində.
Hərdən Allaha yazığım gelir,
Qalib dəli, gicbəsər
övladlarının
əlində...

26.02.2007

DƏNİZ TƏKCƏ MƏNİM İDİ

Dəli kimi evdən çıxdım çaparaq,
Qəlbim idi sənsiz haray qoparan.
Məni dəniz sahilinə aparan
İçimdəki qəmim idi bu səhər,
Dəniz təkcə mənim idi bu səhər.

7

Əzab dolu piyaləni daşa vur,
Bu dastanı ləyaqətlə başa vur.
Üfüqlərin bəbəyindən daşan nur
Həsrətimə qənim idi bu səhər,
Dəniz təkcə mənim idi bu səhər.

Yağışdımı bəbəyində sellənən?
Ləpələrmi piçıldayan, dillənən?
Dalğaların qucağında yellənən
Mənim sevgi gəmim idi bu səhər,
Dəniz təkcə mənim idi bu səhər...

20.02.2007

TANRI PAYI

Göylərdən gələndə qar xışma-xışma
Müdrik düşünəcək, naşı güləcək.
Bəyaz saçlarına baxıb qımışma,
Sənin də ömrünün qışı gələcək.

Sənə də cavanlar ağız bütəcək,
Sənin də ocağın buza dönəcək.
Sənin də içini sazaq kəsəcək,
Sənin də gözünün nuru sönəcək.

Duygusuz bir insan quru payadı,
Ulu yaradanın önündə əyil.
Bir də ki, ömür-gün Tanrı paydı,
Qocalmaq hamının qisməti deyil...

20.03.2007

Qişın son günüdü,
başlayıb təhvil-təslimə...

8

Sevsəm də hər bir fəsli mən,
Gedəni saxlamağa,
Gələni qaytarmağa
gütüm çatmaz.
Xoş getdin, qarlı qış,
Xoş gəldin, çiçəkli yaz!
Ulu tanrımlım, indən belə
Mənim taleyimi
çiçəklə yaz!...

20.03.2007

BİZ KÖCƏNDƏ

Biz köcəndə bu dünyada
Qalacaqmı ömrün izi?
Var-dövlət yiğmaqdən ötrü
Xərcləyirik ömrümüzü.

Niyə bu qədər hərisik
İnciye, durrə, altuna?
Dünya çox "mənəm" deyəni
Alıb dizinin altına.

Aclar yaddan silinir
Elə ki biz bal dadırıq.
Xırda-xuruş sevinclərlə
Özümüzü aldadırıq.

Ömrü güdəza veririk
Qurdalana-qurdalana.
Əriyirik, yox oluruq
Xirdalana-xirdalana...

06.04.2007

9

TANRIM, ŞÜKÜR KƏRƏMINƏ

Axi bəndə nə karədi? –
Məhəbbət Tanrı işidi.
Sevgidən əsən ürəyin
Səsini Tanrı eşidir...

Neçə-neçə dəli sevda
Ürəyimi şum eləyib.
Tale məni sevib, əzab
Çəkməyə məhkum eləyib.

Həsrətimdən şəfəq saçan
Nəmlı gözləri öpmüşəm.
Mənim sevgi gülzarımı
Düşən izləri öpmüşəm.

Çəvrilmişəm bəxtəvərə,
Yolum düşüb yar bağına.
Köksümdə əsən ürəyim
Dönüb payız yarpağına.

Ömrümü sevgi yolunda
Səpə-səpə boy atmışam.
Neçə mürgülü qönçəni
Öpə-öpə oyatmışam.

Cadar-cadar ürəyimdə
Hər sevgidən bir iz qalıb.
Tanrı, şükür kərəminə,
Adım yenə təmiz qalıb...

20.08.2007

10

Tanrı, mən qulaq asmişam
Hər an qəlbimin səsinə.
Sənin yaratdıqlarını
Sevирəm dəlicəsinə.

Bəxtəvərə çəvrilmişəm
Şəhli yamacda gəzəndə.
Titrək əlim ləzzət çəkib,
Çəmənzardan gül üzəndə.

Qanad açan quşa baxıb,
İstəmişəm mən də uçum.
Çiçək gözündə şəh öpüb,
Titrəmişəm uçum-uçum.

Təşnə dodaqlarım öpüb,
Bulaqlarının gözündən.
Sevgi ocağı çatmışam
Göylərin ulduz közündən.

Çiçəkli budaq görəndə
Artıb yaşamaq həvəsim.
Saralmış yarpaq görəndə
Titrəmişəm əsim-əsim.

Həsrət yelləri əsəndə
Üstümü duman bürüyüb.
İlahi gözler görəndə
Qəlbim şam kimi əriyib.

Uca dağlara qalxanda
Bəbəyimdə şimşek çaxıb.
Gözəl qızlara baxanda
Yanmışam, cızdağım çıxıb...

11

Məni sevənlər çox olub,
Qəlbimdən bir qoşun gedib.
Bənövşəni kol dibində
Qoxlayanda huşum gedib.

Məhəbbətlə yoğrulubmuş
Mənim qışım da, yazım da.
Gözəllikdən qəlbi əsmək
Var imiş alın yazımıda...

Çox sağ ol, sevgi yolunda
Nəfəsimi qaraltmışan.
Sən bu qədər gözəlliyi
Mənim üçün yaratmışan!

Ürəyimdən sevgi daşır,
Qismətimdi nə vermisən!
Tanrımlı, şükür kərəminə,
Bu qəlbi mənə vermisən...

15.10.2007

BİZ ÖZ TALEYİMİZİN AĞASI DEYİLİK HA

Sevdalı ürəyimə vurub yara buludlar,
Sixlaşılq qatar-qatar gedir hara buludlar?
Başımızın üstündə uçur qara buludlar –
Şimşek olub göylərdə çaxası deyilik ha!
Biz öz taleyimizin ağası deyilik ha!

Pərən-pərən düşmüşük öz doğma elimizdən,
Sevdiyimiz kəslərin üzülüb əli bizdən.
Səhralar çat-çat olub, nə gəlir əlimizdən? –
Yağış olub çöllərə yağası deyilik ha!
Biz öz taleyimizin ağası deyilik ha!

12

Nə dağıq, nə dənizik, düşüncəli insanıq,
Qəlbimiz danişanda dinləyənik, susanıq,
Üstümüze yağsa da ayrılığın leysani,
Sela dönüb dağlardan axası deyilik ha!
Biz öz taleyimizin ağası deyilik ha!

Səni duymayan kəsə könül bağlamaq olmaz,
Ürək yanmasa əgər axı ağlamaq olmaz?!
Gedəni öz yolundan zorla saxlamaq olmaz,
Hər gözəlin dalınca baxası deyilik ha!
Biz öz taleyimizin ağası deyilik ha!

Gözümüzdən çağlayır yenə həsrət selləri,
Başımızın üstündə əsir hicran yelləri,
Səpələnib, dağılıb ömrümüzün illəri,
Onları muncuq kimi yiğası deyilik ha!
Biz öz taleyimizin ağası deyilik ha!

11.05.2007

Allah istəsə əgər,
Çaylar kimi coşar,
Bulaqlar kimi
çağlarıq...
Allah qəzəblənsə əgər
Önündə nə dayanar,
kim durar?!
Biz onun düzəldiyi
adi oyuncaqlarıq. –
İstəyər, oynadar,
İstəyər, sindirar...

30.09.2007

13

ŞAHDAĞIN ƏTƏKLƏRİNDE

Zirvəyə uzanan yolun
Hər pilləsində bir dağ var.
Hər yamacın sìnəsində
Büllur gözlü bir bulaq var.

Ulu yaradanın əli
Söykək edib dağı dağa.
Belə də gözəllik olar? –
Gözüm qalıb baxa-baxa.

Gül çiçəkli yamacları
Görən ürəyim yaz olub.
Dağların köksündən axan
Hər şəlalə bir saz olub.

Ona dayaq olan dağlar
Şahdağı Şahdağ eləyib.
Ulu Tanrı zirvəsini
İl üzünü ağ eləyib.

Göylərdə ildirim çaxır,
İcimdə firtına qopub.
Ciyərimə gül qoxulu
Dağların havası hopub.

Peygəmbərin bulağından
İcmək qismətim var imiş.
Şəlalənin köynəyindən
Keçmək qismətim var imiş.

Şipşirin bal hazırlanır
Arzuların pətəyində.
Çox şükür sənə, İlahi,
Əlim qalıb ətəyində.

Bəxtəvərə çevrilmişəm,
Göz yaşım baxmır sözümə.
Taleyimi yazar əli
Öpüb qoyuram gözümə...

22.07.2007. Ləzə

YAĞIŞ SİMFONİYASI

Təbiət ana
ilhamə gəldi,
dilləndi.
Heyrət gözlərimdən
qovdu yuxumu.
Qızılı şimşek
dirijor çubuğu kimi
yelləndi,
Əzəmetli bir
yağış simfoniyası
oxşadı ruhumuzu...

10.08.2007. Nabran

NABRANIN BULAQLARI

Bulaqlarının suyu tükenməz,
Ağaclarının gövdəsinə
örkən dolanmaz. –
Bu gözəllik mənim xalqıma
Tanrının verdiyi paydı.
Nabranın bulaqlarına
Bulaq demək də olmaz,
Hərəsi bir ağaçın dibindən
çıxan çaydı...

08.08.2007. Nabran

GÜNƏBAXAN

Günəş günəbaxanın
Qəlbində eşq oyadır.
Günəşə çatsın deyə,
Günəbaxan boy atır.

Onu bəxtiyar edib
Ürəyinin ateşi.
Harda gizlənsə belə
Tapacaq o günəsi...

Ruhdan düşüb
fikir eləmə,
davam elə yoluna.
Onsuz da əvvəl-axır
zaman hər işi
qoyur yoluna...

27.05.2007

Kağız qələmin döşəyi,
Qələm kağıza baş əyir...

Ocaq sönür, köz qalır,
Şair gedir, söz qalır...

İKİ ÜRƏK BİR OLANDA

SEVGİ FƏSLİNİN YAĞIŞI

*Yaz yağışı torpağa düşərkən ona həyat verir, bəs Siz
hansı fəslin yağışısınız ki, ürəyim düşüncə orada yeni bir
dünya yaratdırınız?*

Bir mesajdan

Gülüm, mən sevgi fəslinin
Çıskınıyəm, yağışıyam.
Kim bilir, bəlkə də elə
Yaradanın göz yaşıyam?!

Bir buludam, nəm çəkirəm
Gözəllərin baxışından.
Kimsəyə ziyan gəlməyib
Hələ sevgi yağışından.

Nəğmələrimlə könlünün
Simlərini dindirəcəm.
Belə getsə, ürəyini
Gülüstana döndərəcəm...

Mən elə bir yaşışam ki,
Səsim yatanı oyadır.
Bircə qətrəm düşən yerdə
Sevgi çiçəyi boy atır...

Məhəbbətim ürəyində
Bənövşələr bitirəcək.
Sevgi fəslinin yağışı
Qəlbinə yaz gətirəcək...

09.12.2006

KİMLİYİNİ BİLMƏSƏM DƏ

Mən Sizin sevgi çiçəklərinizin vurğunuuyam.
Bu çiçəklərdə Sizin qəlbinizin gözəlliyyini görürəm.
Kimliyimi isə yazmağa çəkinirəm. Amma Sizi çox
sevən bir tələbənizəm.

Bir mesajdan

Sevgi dolu mesajlarınıla
dinciyyimi
gora göndərmisən.
Sən məni
sevgilisinin üzünü görməyən
kora döndərmisən...
Bəlkə də mənə
lağ edib gülürsən,
Elə bil yolumu azmişəm
çıskınlər,
dumanlar içində...
Sən xoşbəxtsən,
heç olmasa
kimi sevdiyini bilirsən,
Mən isə sərgərdan qalmışam
şübhələr,
gümanlar içində...
Qəlbimi çırağa döndərib
mənə sarı gələn
yollarının üstündə
asmaqdan ötrü örürəm.
Kimliyini bilməsəm də,
Səni bağrıma
basmaqdan ötrü örürəm...

12.12.2006

18

Ögər ürək
kimə doğrusa can atırsa,
ona nə demək olar?
Sevginin borcunu
yalnız sevgi ilə
ödəmək olar...

12.12.2006

Sevgi könüllərdə açan çiçəkdir. Bir yol sevən,
elbəttə, ömürlük sevəcəkdir...

Bir mesajdan

Sənin ürəyində açan
Çiçəyi sevdim, – nə gözəl!
Həsrətinlə çırpinıram,
İçimdə dərdim – nə gözəl!

Ancaq bilmirəm ki, kimsən,
De, nə deyim bu adətə?
Bəlkə layiq deyiləm heç
Könlündəki məhəbbətə?

Mənim üzüyən qəlbimi
Qızdırı bilməz hər isti.
Onunla oynama, ay qız,
Könlüm sevgiyə hərisdi...

Sənin adını bilməmiş
Qovuşsam əbədiyyətə,
Günahlara batacaqsan, –
Gülüm, son qoy bu niyyətə...

Bəlkə gizlicə gülürsən
Ürəyimi üzə-üzə?
Durmağa layiq deyilmə
Şair səninlə üz-üzə?

19

Kimliyini bilməsəm də,
Həmişə əzizlənirsən.
Əgər qəlbən məndədirse,
Axı niyə gizlənirsən?

Onsuz da hər şey aydındı,
Ox atıb, yayı gizləmə!
Yaradanın mənim üçün
Verdiyi payı gizləmə...

13.12.2006

Mesajında yazırsan ki,
Qəlbini mənə vermisən.
Ürəyində qonçələyən
Sevgi gülünü dərmisən.

Mənim sevdalı könlümə
Aşıq olan mələksənmi?
Özüylə sevgi gətirən
Bir sehrlı küləksənmi?

Nəfəsin qarsır üzümü,
İçimdə həsrət közərir.
Ancaq bədbəxtəm, görmürəm
Mənə vurulan gözləri.

Sinəmdəki ağırlara
Heyf ki, qənim deyilsən.
Ruhun ruhuma yaxındı,
Ancaq sən mənim deyilsən.

Həsrətindən sevən qəlbim
Çiçək kimi sola bilər.
Kimliyini bilmədiyim
Necə mənim ola bilər?

2006

-Qərq olub sulara söz gəmim,
Mənimcün doğmadır öz qəmim.
Həsrətdən üreyim üzülür,
Bilmirəm mənimsən, özgənin?

-Əzizim, sanırsan məni nə?
Nəğmələr qoşuram şəninə.
Gel saxla qəlbini buz kimi,
Neçə ki, sevirsən, səninəm.

30.12.2006

SEVGİ DƏNİZİ

Sən gözəllik ilahəsi,
Mən gözəllik dəlisiyəm.
Gecə-gündüz dalgalanan
Bir məhəbbət dəniziyyəm.

Sevgi nəğməsi oxuyur
Ləpələrim sənin üçün.
Həsrətinlə gecə-gündüz
Göynəyirəm için-için.

Nə vaxtacan könlüm quşu
Həsrət qalsın dən üzünə?
İnci taparsan, baş vursan
Əgər sevgi dənizinə...

30.12.2006

Telefonun dəstəyində
Titrək barmaqların gəzdi.
Təzə ilin ilk günündə
Məni anmisan, bu bəsdi...

Dikilibdir yollarıma,
O nə ilahi gözlərdi?!
Sözlərinin istisindən
İçimdə həsrət közərdi.

Soyuq köksümü dağladı
Sevda dolu isti sine.
Ümid çiçekləri açdı
Sözlərinin istisinə.

Əlini ovcumda sandım,
Üşүyen qəlbim qızındı.
Səadətli günlərimin
Ömrü bir il də uzandı...

01.01.2007

*Doğan hər günün səhərində içimdə gözlərini
görə bilmək eşqi olmasa, inan, heç bir şeyə
dəyməzdi yaşamaq.*

Bir mesajdan

Bu gün gözlərimi görmək arzusu
Gün kimi boylanıb içindən sənin.
Təşnəyə neyləsin iki damla su? –
Gəl, həyat nuru tək içim mən səni!

Əzablar, ağrılar qoy yetsin sona,
Üz-üzə, göz-gözə durub ağlayaq.
Sevməkçün verilib həyat insana,
Niyə boynumuzu burub ağlayaq?!

Hələ görməmişdim belə möcüzə,
Baş aça bilmirəm bu haqq-hesabdan.
Çix üzə, bilim ki, kimsən, nəcisən,
İntizar könlümü qurtar əzabdan.

22

Ürəyim od alıb həsrət közündən
İnləyər, çırpinar, sizlər içimdə...
Sevdiyin o gözlər düşüb gözümüzən, –
Səni seçəmməyib qızlar içindən...

Diləyirsən mənim bir cüt gözümü,
Gəl ömrünü gülüstana döndərim.
Əgər görmək istəmirsən üzümü,
Hüzuruna gözlərimi göndərim...

16.01.2007

İşıqlı səhərim axşama dönüb,
Neçə ki, fürsət var, zülm et qəlbimə!
Sənin hər barmağın bir şama dönüb,
Yanır, nur cılıeyir zülmət qəlbimə.

Titrək barmağından masaj süzülür,
Məni sevgi ilə danışdırırsan.
Nəfəsin dəyəndə qəlbim üzülür,
Sönən ocağımı alışdırırsan.

Ruhumu qızdırırmaz hər nur, hər isti,
Yaradan göndərə gərək payımı.
Sevdali ürəyim qəmə hərisdi,
Hər qara gözlündən əzab-pay umur...

Üstümdən ayrılıq yelləri əsir,
Sönən bir ocaqdan qor ummaq olmaz.
Mənim ürəyimlə oynayan kəsi
Tanrı cəzasından qorumaq olmaz...

16.01.2007

Mənim könlümün quşu
sənin sevgi ağacının budaqlarına
qonmaq isteyir.
Mənim kəpənək qanadlı həsrətim
sənin ləçək dodaqlarına
qonmaq isteyir...
Fəqət nə
o budağı tapa bilirəm,
nə o dodağı...
Bu arzu məni
öldürəcək deyəsən.
Bu sevgi elləri üstümə
güldürəcək deyəsən.

21.01.2007. Bakı.

"Kimdi ki, məni
bu qədər sevir?" –
Özüm özümə gülürəm.
Ancaq bəbəklərim həsrətdən
od tutub yanır.
Tanıdığım bütün qızların çöhrəsini
gözlərim önündə
canlandıra bilirəm,
ancaq bilmirəm ki,
bu sevdalı ürək
kimin köksündən boylanır?
Oğrun-oğrun gözəllərə baxıb,
səni sevənin kimliyini
aramaq armı?
Ancaq nahaqdan
özümü yoruram,
O ürəyə layiq qamət,
o ürəyə layiq sinə varmı?

21.01.2007

24

Sən mənim sevdalı könlümün
sonuncu baharı, yazısan.
Gecənin qaranlığında
köksünün nuruyla qızınmağa,
günəşin işğında
saçlarının kölgəsində dincəlməyə –
Hər şeyə, hər şeyə razısan...
Bəlkə də ürəyindən keçənləri
düz demirsən.
Ancaq yağılı havada
sənə qisılıb ağlamağımı
istəmirsən...
Çünki məni çooox
sevdiyini yazırsan.
Bu sevginin yollarında
hər şeyə, hər şeyə hazırlısan...
Xoşbəxtəm, başımın üstündə
ulduzlar kimi sayışan
bir sevgi tacım var.
Ancaq...
Yağışın altında
doğma bir adama qisılıb,
bəxtəvərlidən
hönkür-hönkür ağlamağa
ehtiyacım var...

21.01.2007

Məni elə bir dünyaya
apardın ki,
bəxtəvərlər bəxtəvərinə
döndüm.
Dodaqlarının istisindən
alovlandım,

25

Nəfəsinin dalğasından
söndüm.
Görəsən bize
qişmət olacaqmı
xəyallarımızda yaşatdığınız
o görüş axşamı?
Təkcə sən
yandırı bilərsən, əzizim,
köksündə söndürdüyüm
o şamı...

28.01.2007

O söhbətdən sonra
bir şey yazdırınmı? –
Deyirsən. –
Məlhəm hazırlamışanı
yaramı sağaltmağa?
Elə işlər var ki, əzizim,
lüzum yoxdu onları
açıb-ağartmağa...
O görüşün sevinci, həzzi
təkcə mənim deyil,
xatirəsi sənə də qalır.
O elə bir ilahi şeirdi ki,
ləzzəti birçə dodaqda,
istisi birçə sinədə qalır...

30.01.2007

Bilirsenmi sevən ürək
Qadir olur nələrə?
Ya sən mənim olmalısan,
Ya mən sənsiz ölərəm...

2007

26

TİTRƏK SƏSLƏRİMİZ

Səsimi eşitcək titrədi səsin,
Sevinc buludları tutdu üzünü.
Bahar havasına döndü nəfəsin,
Dünyanın xoşbəxti sandım özümü.

Sənin məhəbbətin bulaq tək duru,
Piçiltin sükütu dindirdi yenə.
Səsinin sevincə bələnmış nuru
Məni bəxtəvərə döndərdi yenə.

Sənsiz mən heç nəyəm, saxla yadında,
Sevdali gözlərin bulud tək doldu.
Özümüz yansaq da həsrət odunda,
Titrək səslərimiz qol-boyun oldu.

11.02.2007

Sevgi çıraqımız his eləməsə,
Nuruna sevənlər baş eye bilər.
Mən səndə soyuqluq hiss eləməsəm,
Bu sevgi əbədi yaşaya bilər...

11.02.2007

Qorxuram ki,
ürəyimdən qopan haray
ürəyinin sükutunu
dindirə bilməyə.
Qorxuram ki,
sevgim sənən qəlbini
laləzara döndərə bilməyə.
Qorxuram ki,

27

kəpənək qanadlı duyğularım
sənə yük ola.
Qorxuram ki, itirdiklərin
qazandıqlarından böyük ola.
Qorxuram ki,
nəfəsin qəlbimin buzunu
əridə bilməyə.
Qorxuram ki, sevgim
ağlayan ürəyini kiridə bilməyə.
Nəfəsin üzümə dəyəndə
içimde həsrət tumurcuqları
puçurlayır.
Dodaqların dodaqlarına
ilahi sözlər piçildayır.
Təzəcə başlayan bu sevgi dastanımı
bitirmək istəmirəm.
O sevdalı baxışların,
o kövrək ürəyin,
o səsin, o nəfəsin sahibini
itmək istəmirəm...

17.02.2007

MƏNİM OLMAQ İSTƏYƏN GÜL

"Gülü necə gəldi tutsan, tikanları batar, yarpaqlarını
açsan, duyğuları axır, tutmağın qaydasını bilsən, o gül
sənin olar."

Bir mesajdan

Ürəyim kövrək olsa da,
Ağlamağı xoşlamıram.
Çiçəyi dərib güldanda
Saxlamağı xoşlamıram.

Əyilib gülün gözündə
Şeh öpməkdən xoşum gəlir.
Demə güllü yazım gedib,
İndi qarlı qışım gəlir...

28

Bu dünya yaranan gündən
Zaval olmayıb doğruya.
Gül ətrini duyardımmı
Dözməsəm şirin ağrıya.

Yarımı özüm yolu xub,
Yoxlamağı xoşlayıram.
Mən gülü öz budağında
Qoxlamağı xoşlayıram.

Qəlbi məndə olmayana
Gəl bize köçək – demərəm.
Dizimi yerə vurmayan
Çiçəyə çiçək demərəm...

06.02.2007

ELƏ BİL BAHARDI BU

Ələ düşməz beləsi,
Yanağı may laləsi.
Nəfəsi yaz küləyi,
Səsi dağ şəlaləsi.

Naz eləmək hədərdi,
Daha mənim nə dərdim?
Düymələri yaxandan
Bənövşə kimi dərdim.

Qalxdıım yaz yuxusundan,
Məst oldum qoxusundan.
Bənövşə ətri gəlir
Yarımın yaxasından.

Axtarıb sora-sora,
Yetişdim çəmənzara.

29

Ac arının əlindən
Gəlibdir çəmən zara.

Ayrı düşsəm ahumdan,
Göylər yanar ahımdan.
Bəxtəvərə dönmüşəm,
Tanrıım, keç günahımdan!

Nə sevməli yardımı bu,
Ürəyimi yardımı bu.
Qəlbimdə gül bitirdi,
Elə bil bahardı bu...

26.04.2007

Sanırdım sən mənim eşqimin barışan,
Gözümün işığı, könlümün yarışan.

Əbədi hicrana talemi qol çəkib?
Ayağım altında elə bil yol çöküb.
Gecələr sübhədək gözlərim yol çəkir,
Sənsizlik mənimçin deyilmiş, yar, asan.

Sanırdım sən mənim eşqimin barışan,
Gözümün işığı, könlümün yarışan.

Qəlbinin ağrısı, gözünün yaşiyam,
Məhəbbət çayının çıngılı, daşıyam.
Nə məni öldürür, nə qoyur yaşiyam, –
Sən mənim köksündə sağalmaz yarasan.

Sanırdım sən mənim eşqimin barışan,
Gözümün işığı, könlümün yarışan.

Geriyə fırlanmır taleyin təkəri,
Göz dikib yoluma Bərgüşad, Həkəri.

30

Başımın üstündə taleyin ülkəri
İşarir, sayışır, çağırır harasa...

Sanırdım sən mənim eşqimin barışan,
Gözümün işığı, könlümün yarışan.

01.05.2007

"Bürcüm xərcəngdir. Xərcənglər üçün sevgisiz
həyat boşdur."

X.Nadirova

Mən oqlaq, sən xərcəngsən,
Bu sevgidən el çək sən!
Mən danışan, sən susan,
Mən torpağam, sən susan.
Sən dəniz, mən sahiləm,
Sən varlı, mən sailəm.
Baş tutarmı bu sevda?
Get öz tayıni sev da!
Gözlərin görmür məgər? –
Sən cavan, mən ixtiyar.
Məndədimi ixtiyar,
Səndədimi ixtiyar?!
Günahkar ürəyimdi,
Günahkar ürəyindi.
Sevgi yaşa baxmirsa,
Neyləsin ürək indi?!

09.05.2007

İNDİ BİLDİM

Həmişə məni görəndə
Qaş-qabağın töküldərdi.
İşiq saçan təbəssümün
Uçub göye çəkilərdi.

Sən özün məndən gen qaçıb,
Üzümə baxmasan belə,
Demə köksündə ürəyin
Döyünmüş sevgi ilə.

Demə gizlicə-gizlicə
Eşq oduna yanırımsan.
İndi bildim ki, sən məni
Qızlara qışqanırımsan.

Min şükür tale yazana,
Könlümün yarı gəlirmiş.
Bilməzdim ki, məndən qaçan
Qız mənə sarı gəlirmiş...

İki sevən ürək üçün
Görüş inci, görüş dürrdü.
İndi bildim tale bizi
Niyə bir də görüşdürüdү?!

09.05.2007

Yenidən üz-üzə gəldik,
Görüşdük doğmalar kimi.
İsti ovcuma sığındı
Əllərin bumbuz qar kimi.

İşardı gözüm önünde
Taleymin bəxt ulduzu.
Baxışların nur çıldıdı,
Əridi qəlbimin buzu.

Həsrət dolu baxışların
Hər an məni izləyirmiş.
İllər boyu yanaqların
Öpüşümü gözləyirmiş...

32

Sağclarına sığal çəkdi
Gözlərim əlimdən qabaq.
Səni sevdiyimi dedi
Dodağım dilimdən qabaq...

10.09.2007

GET İŞİNİN DALINCA

Qara-qara buludlar
Boşalınca, dolunca,
Get çəməndən çiçək dər
Xeyallara dalınca.

Bir baxışla mat oldum,
Ürəyim çat-çat oldu.
Qara qaşlar çatıldı,
Döndü bir cüt qılınca.

Tapdalama rəddimi,
Lağa qoyma cəddimi,
Həsrət əyib qəddimi
Səndən cavab alınca.

Çiçək yoxsa, bar olmaz,
Bir gülə bahar olmaz.
Səndən mənə yar olmaz,
Get işinin dalınca...

13.05.2007

33

ZARAFAT

Boş sözlərlə sevgini pərdələmə,
Gülüm, səni Tanrı belə yaradıb.
Kökəlməyi özünə dərd eləmə,
Bədənində bir öpüşlük yer artıb...

2007

Göylərdən gələn sevgiyə
Neyləsin qoruq-qadağa?
Gözü gözümüz gəzən qız,
Gözüm gözünə sadağa...

2007

Sahildə tək-tənha bir gözəl gəzir,
Qarışır sulara gözünün yaşı.
Başının üstündə şimşəklər çaxır,
Köksündə dalğalar kükrəyir, daşır.

Qalibdir yer ilə göy arasında,
Durub laqeyd-laqeyd baxır adamlar.
Nə qoşula bilir su pərisinə,
Nə onu sahildə duyan adam var...

19.05.2007

İKİ ÜRƏK BİR OLANDA

İnsan yaman kövrək olur
Məcnun kimi vurulanda.
Qəlbi yarpaq kimi əsir
Sular axıb durulanda.

34

Gözündə yaş çiçək-ciçək,
Dərd əlindən hara köçək?
Uf deyərmi sevən ürək
Eşq oduna qovrulanda?

Sərraf tanışa incini,
Gizləyəmməz sevincini.
Göz gözdə alar dincini
Yol çəkməkdən yorulanda.

Dodaqlara gülüş qonar,
Yağış yağar, gül islana.
Dünya döner gülüstana
İki ürək bir olanda...

27.05.2007

TANRIM, KEÇ GÜNAHLARIMDAN

Bu qız təşnə ciyərimə
Hava gətirən küləkmi?
Mənim sevgi gülzarımda
Təzəcə açan çiçəkmi?

Bəlkə o ilahi gözlər
Mənim bəxtimə yazılıb?
Öpüşünün nübarından
Ömrümün qışı yaz olub.

Gecə-gündüz göynəyirəm
Bir ümidsiz ah içində.
Sözümə baxmayan ürək
Çırpinır günah içində...

35

Bəbəyimdə şimşək çaxdı,
Doğru yol seçə bilmədim.
Tanrıım, keç günahlarımdan,
Bu qızdan keçə bilmədim...

01.08.2007

ÜRƏYİMƏ DÜŞƏN DAMLA

"Yağışın daması ilanın dilinə düşüncə zəhər,
incinin içinə düşünce almas olurmuş. Siz nəyin
damlasınız ki, qəlbimə düşünce hər şeyim
oldunuz?"

Q.Nübar

Ürəyinə düşən damla
Qəlbini gülzar eləyib.
Meyvəsiz qalan ağacın
Budağına bar eləyib.

Ürəyinə düşən damla
Ulduz kimi şəfəq saçır.
Ürəyinə düşən damla
Gecə-gündüz ətir saçır.

O damlada çımən yarpaq
Heç zaman dönməz xəzələ.
O bir damlada yuyunan
Dönər qənirsiz gözələ...

Heç nə, heç nə ola bilməz
O bir damlanın gücündə.
Yer var, göy var, kainat var
O bir damlanın içinde.

Ürəyime düşən damla
Məhəbbətin nurudumu?
Səndən bir səs-soraq yoxdu,
O bir damla qurudumu?!

07.08.2007. Nabran

36

Nübar üçün

Elə bil Tanrı səni
yaralı könlümə
məlhəm göndərib. –
Mənimlə hər görüşdən sonra
qəlbindən sevinc boylandığını
yazırsan.
Sevgi səni
titrəyən payız yarpağına
döndərib,
Nəfəsim dəyən kimi
köksümə düşməyə
hazırsan...

2007

MƏNİ YAŞAMAĞA QOYMAYAN QADIN

Bizi bir-birimizə
qovuşdura bilmirsə,
Ayaqlarımızın altında
Getdiyimiz yol çöksün!
Ürəyimiz nə qədər göynəsin,
Gözlərimiz nə qədər yol çəksin?
Bu nə zülümdü mənə verirsən
yaşın bu çağında?
Nə qədər sərgardan qalım axı
Gizli bir sevgi adasının
hicra bucağında?
Bir qüvvə varmı ki,
Meni sənsiz,
Səni mənsiz günlərə qaytarsın?
Məni yaşamağa qoymayan qadın,
Öldür, ikimizin də
canımız qurtarsın...

23.08.2007

37

Qoyma adım dilə düşə,
Məni salma dilə-dişə...

Hər şeyin vaxt-vədəsi var,
Əcəl zəngi çalınacaq.
Ömür bize borc verilib,
Əvvəl-axır alınacaq...

28.08.2007

MİLYONÇU SAIL

Rəsmiyə üçün

Zarafatla belə dedin
Bənzədib məni sailə:
-Öpüş sədəqəsi düşür
Köksü sevdalı şairə.

-Daha özgə nə lazımdı
Öz ürəyinə sadıqə?
Məni milyonçu eləyib
Sənin verdiyin sədəqə...

07.09.2007

SƏN ADLI BİR DAYANACAQ

Bir xınalı kəklik uçub qayadan
Naz-qəmzəylə ovçusunu çağırıdı. –
Yanaqları qızarmışdı həyadan,
Gözlərindən bəxtəvərlik yağırdı.

38

Nə olsun ki, saçımı qar ələnib,
Neynim axı, ürek baxmır sözümə?!
Bir utancaq təbəssümə bələnib,
Bəbeklərin nur saçırı üzümə.

Qəlbim oldu o sevginin köləsi,
Gör kim düşdü qismətimə, payıma?
Sənin qara gözlərinin giləsi
Kömür kimi közərmışdı, ay aman!

İndiyəcən mən sanırdım buz səni,
Köksündə bir yanar ocaq var imiş.
Mənim sevgi yollarımın üstündə
Sən adlı bir dayanacaq var imiş...

11.09.2007

BU DA TANRI QISMƏTİYİMİŞ

Bu da Tanrı qismətiymiş
Təzədən üz-üzə gəldik.
İçimizdə tufan qopdu,
Elə ki göz-gözə gəldik.

Ayağım altdan yer qaçıր,
Bəbəyimdə şimşek çaxır.
O bir cüt gül ləçəyini
Necə öpməyəydim axı?!

İçindən sevgi boylanan
Gözlər çətin mürgüləsin.
Nəfəsimlə közərmışdı
Qara gözlərin giləsi.

Köksündə sevdalı ürək
İnləyirdi içün-için.

39

Əlim yarpaq tək əsirdi,
Çox sağ ol o anlar üçün.

Şəvə kimi saçlarına
Baxışımıla zər ələdim.
Özüm batsam da günaha,
Səni bəxtəvər elədim.

Ruhumu alt-üst elədi
Bircə sevdalı baxışla.
Tanrıım, məni o gözəlin
Xoş anlarına bağışla!

11.09.2007

Ciyərlərimdən getməyib
Nəfəsinin doğma ətri.
Dodaqlarım qərəbsəyib,
Sənin yanğından ötrü.

Nə vaxtdı həsrət qalmışam
Saçlarının qoxusuna.
Titrəyen əllərin girir
Əllərimin yuxusuna...

Necə də bəxtəvər idi
Sevdayla dolu baxışlar!
Sanki nura qərq edirdi
Mən gələn yolu baxışlar.

O gözlər mənim gözümə
Necə baxırdı, İlahi!
Bəxtəvərlikdən içimdə
Şimşek çaxırdı, İlahi...

Bu sənin sevgi payındı,
Qismətə çevirmə arxa.
Unutma, bir də gələcək
Nə vaxtsa su gələn arxa...

14.10.2007

Daha ömrümüzü
sevgimizin ötən xatirələri
bəzəyir. —
Qohumdan,
tanışdan
gizlədirik onu...
İndi eşqimiz
sönməkdə olan
bir ocağa bənzəyir,
Arabir üfürüb
közərdirik onu...

14.10.2007

SEVGİ KÖRPÜSÜ

Ş. Vəfa üçün

Sevda dolu məktubunla
Sən məni özündən aldın.
Ürəyindən ürəyimə
Bir sevgi körpüsü saldın.

Arzumun solan gülünə
Təbəssümün həyat verdi.
Sənin isti sözlərinlə
Qəlbimin buzu çat verdi.

Mənim sevgi çiçəyimin
Bəbəyində yaş güləcək.
Quruyan neçə bulağın
Gözlərinə yaş gələcək.

Yenə yaralı ürəyim
İçin-için ağlayacaq.
Yenə sevdalı köksümdən
Sellər, sular çağlayacaq.

Şükür ulu yaradana,
Taleyime yazib səni.
Saz kimi çala bileydim
Kaş köksümə basıb səni...

25.11.2007

Adın tək vəfali olsan
Qəlbinə nur əleyəcəm.
Öz ilahi sevgim ilə
Səni xoşbəxt eləyəcəm.

Gül bitəcək döşəyində,
Dayanacam keşiyində.
Arzuların beşiyində
Səni gülə bələyəcəm.

Könül versən əgər yada,
Dönəcəm qara buluda,
Qəhərimi uda-uda
Arxanca su çiləyəcəm...

28.11.2008

Mənim sevgimdən qiyməti
Dövlət, var tapa bilməzsən.
Ürəyimə dəysən əgər
Qişda qar tapa bilməzsən.

Gəl əl götür bu adətdən,
Pay ummazlar səadətdən.
Ömrün boyu məhəbbətdən
Şirin bar tapa bilməzsən.

Köksümdə dərin yarasan,
Gözümdən axan qorasan,
Ha axtarsan, ha arasan
Mən tək yar tapa bilməzsən...

23.11.2007

AVTOQRAF

Vəfa! Vəfa!
Gəl insafa!
Qismət ol bir
Qəlbi safə.
Sənsiz varmı
Zövqi-səfa? –
Qoyma çekim
Cövri-cəfa...

Canım Vəfa, gözüm Vəfa,
Sənə çıxdu sözüm, Vəfa.
Aralığa hicran düşüb,
Buna necə dözüm, Vəfa?!

28.11.2007

İKİ ODUN ARASINDA

Sən əkizlər bürçündənsən,
Bəlkə bir az düşünəsən? –
Qorxuram ki,
Ömrün boyu
İki odun arasında
Üşyüsən...

28.11.2007

Qönçəni öpüb oyadan
sehrlı külək kimisən,
Soluxan gülün üstünə
qonan kəpənək kimisən.
Mən payızam, sən baharsan,
bu sevgi baş tutan deyil, –
Sən xəzəllərin altından
boylanan çiçək kimisən...

28.11.2007

SƏNLİ SABAHLAR

Dünyanın ən əziz adamı!
Sizə olan sevgim sonsuzdu...
llahə Vəliyeva

Mən elə bilirdim qəlbin buz olub,
Mən elə bilirdim unudulmuşam.
Sanırdım köksündən bir daş asılıb,
Sanırdım yuvası dağılan quşam.

İçimi yaxırkı həsrət közləri,
Ümidim yox idi sənlə sabaha.
Mən elə bilirdim yaşıl gözlərin
Sevgi şəfəqiyələ bərq vurmaz daha.

44

Həsrət alovuya göynəyir içim,
Pərvanələr kimi oda uymuşam.
Sən demə hələ də mən sənin üçün
Dünyanın ən əziz adamıymışam.

İsti bir sözünlə coşub-daşmışam,
Üşüyən deyiləm yağsa sabah qar.
Sənsiz günlərimlə vidalaşmışam,
Mənə gəl-gəl deyir sənlə sabahlar...

01.01.2008

EŞQİN QARLI YOLLARINDA

Biz əl-ələ yol gedirdik
Dümağ qarı yara-yara.
Ürəyimiz can atıldı
Çovğundan üzü bahara.

Qarlı düzlərdən keçəndə
Ayağımız bûdreyirdi.
Mənim ovcuma sığınan
Bəyaz əlin titrəyirdi.

Qar ələnirdi göylərdən
Arzuların külü kimi.
Köksümüzdən boyanırdı
Sevgi novruzgülü kimi.

Biz əl-ələ yol getsək də,
Məhəl qoymurduq qar-buza.
Mən şaxta baba olmuşdum,
Sənsə dönmüşdün qar qızı.

45

Bəmbəyaz küçələr, yollar
Qəşənglərin qəşəngiydi.
Elə bil ki, qarlı düzələr
Ağ qızılıgül çələngiydi.

Üst-başımız qar olsa da,
İçimiz bahar kimiydi.
Sevgimiz buzun altında
Çağlayan sular kimiydi.

Bu yolda saç ağartsam da,
Bu cür naşı olmamışdım.
Mənim həyatımın belə
Gözəl qış olmamışdı.

Aradakı aylar, illər
Qandal olub qollarımda.
Görən bizi nə gözləyir
Eşqin qarlı yollarında...

6-7.01.2008

Ömrümün karvanı gedir, əzizim,
Məni unutmusan nədir, əzizim? –
Vəfəlim, belə də vəfa olarmı,
Bir düşün, bu qədər cəfa olarmı?

20.01.2008

Mən danışam,
Vəfa susa.
Cəza verəm
Vəfasıza...

2008

BİR ÇƏTİRİN ALTINDA

Bir çətirin altında
Yol gedirdik ikimiz.
Ancaq yağan yağışda
Deyildi heç fikrimiz.

Bir çətirin altında
Gizli yandıq, alışdıq.
Hisslərə pərdə çəkib,
Ordan-burdan danışdıq.

Bir çətirin altında
Nə qədər dayanaydıq?
Sevgi yağışlarından
Necə daldalanayıq?!

19.01.2008

SƏSİN ELƏ TİTRƏYİR Kİ...

Əlim əlinə dəyəndə
Uçunursan uçum-uçum.
Az qalıram qanadlanıb,
Səninlə birlikdə uçum.

Mənimlə danışan zaman
Sözlərin canına hopur.
Səsin elə titrəyir ki,
İçimdə zəlzələ qopur...

20.01.2008

"Sevgi yoxdur" deyən səsin
Sevgidən yarpaq tək əsir...

2008

İNDƏN BELƏ

"Darıxmışam Sizincün. Mən bir
təhər ayrılığın öhdəsindən gəlirəm.
Özünüze yaxşı baxın. Görüşmək
ümidi ilə"...

Q.N.

Mesajın gün işığı tek
Şəfəq saçdı səhər-səhər.
Yazırsan ki, ayrılığa
Mənsiz dözürsən bir təhər.

Çox sağ ol ki, gizləmirsən
Sən sözünün doğrusunu.
Duyursan mənsiz qalmağın
Acısını, ağrısını.

Hər dəfə məktub yazanda
Özünü qoru, – deyirsən.
Kim deyə bilər sən mənim
Gözümüz nuru deyilsən?

Bir az da gec gəlsən əgər
Ağac kimi quruyacam.
İndən belə mən özümü
Sənin üçün qoruyacam...

08.02.2008

"Aramızda tikanlı tellər olsa da,
sırə-sırə dağlar olsa da,
unudulmazsınız"...

Q.N.

Sevgi təşnəsinə
Səndən başqa
Heç kəs, heç kəs
Doyura bilməz.

48

Aramızdakı
tikanlı tellər,
Sırə-sırə dağlar,
Uzun-uzun yollar belə
Bizi ayıra bilməz...

12.02.2008

Xahiş eləyirsən ki,
səni də özümlə
dənizə aparım. –
Sözlərin içimdə
fırtına qoparır.
Odum
kifayət eləyəcəkmi
Səni də
pərvanə kimi
yandırmağa?
...Mən öyrəşməmişəm
qız üzəyi sindırmağa...

2008, mart

SƏNDƏN UMACAĞIM NƏDIR GÖRƏSƏN

Hərdən sanıram ki, karvanım köçüb,
Həyatda ta heç nə deyil gərəyim.
Ağlım söyləsə də dövranım keçib,
Ona təslim olmur şıltaq ürəyim.

Bu gecikmiş sevgi nəyimə gərək? –
Buz salıb həsrətin şaxta üzünə.
Gah səni görəndə titrəyir ürək,
Baxmaq istəmirəm gah da üzünə...

Gah yaxın olursan, gah uzaq mənə,
Gah doğma olursan, gah yad olursan.
Gah da baxışların çəkir dağ mənə,
İçimdən püskürən fəryad olursan.

Gah başım üstündə ulduz ələrsan,
Gah da mənə deyil, yada baxırsan.
Gah adı, apadi bir qız olursan,
Gah da ürəyimi oda yaxırsan.

Mənə gəl-gəl deyir bəyaz, kök sinə, –
Bu nəfsin əlindən hara köcüm mən?
Hərdən də baş qoyub sənin köksünə
Höñkürüb ağlamaq keçir içimdən.

Arabir qorxuram sözdən-həkətdən,
Hərdən də bülbül tek ötməyim gəlir.
Yapışib əlindən, bu məmləkətdən
Çıxbı uzaqlara getməyim gəlir...

Sevgi yollarında oldum ərèsən,
Min ocaq çatılıb mənim közümdən.
Səndən umacağım nədir görəsən? –
Baş aça bilmirəm özüm-özümdən...

03.02.2008

YOL AYRICINDA

Neçə illərdən bəridir
Qalmışam yol ayrıcında.
Ağrılar şəh tək bərq vurur
Kirpiklərimin ucunda...

Oxu daşa dəyənlər çox,
Mən kimin hayına gedim?
Yollar yenə "gəl-gəl"! – deyir,
Bilmirəm hayana gedim?

50

Bir tərəfdən işıq gəlir,
Bir tərəfdə itlər hürür.
Bir tərəfdə incə əllər
Çiçəklərdən çələng hörür.

Sıldırımin sinəsindən
Uzanan yollar görünür.
Boynuma sarılmaq üçün
Açılan qollar görünür...

Baxışından həsrət yağır,
Gözəlləşdirib qəm səni.
İçimdə firtına qopub,
Qorxuram ki, sevəm səni...

Azalmayıb ağrıları, Yaram helə zoqquldayır.
Sevgi şimşəkləri çaxır,
İldirimlər şaqqıldayır...

Sevdalar mənə dağ çəkib,
Ölürəm, gülüm, örürəm.
Olacağa çarə yoxdu,
Gəlirəm, gözlə, gəlirəm...

06.04.2008

51

SMS YAĞMURUNDA

MEYXANA DE, MEYXANA

Döndü bizim yurdumuz meyxana meydanına,
Qorxu düşüb, ay aman, erməninin canına,
Çırtma ilə mən onu qərq edəcəm qanına,
Qoymayacam düşməni yurdumuza yayxana,
Qalibiyyət ondadır, meyxana de, meyxana...

Qurban olum yurdumun torpağına, daşına,
Hər "SMS" düşmənin mərmi olur başına,
Gənclərimiz göz dikib "öz qoçu qardaşına",
Ağzınacan dopdolu pivəxana, çayxana,
Qeyrətimiz meyxana, heyrətimiz meyxana.

Avamları soymayı götürmüşük öhdəlik,
Məqsədimiz deyil ki, bir aylıq, bir həftəlik.
Kitab nə, dəftər nədir? – Biz ki sinədəftərik!
Sən də a kaftar kişi, saqqalına qoy xına,
Çırtma vurub rəqs elə, meyxana de, meyxana.

Sanma bizim çarxımız fırlanacaq tərsinə,
Səsləyirik milləti qeyrət, hünər dərsinə.
Siz də gəlib səs verin çırtmamızın səsinə,
İndi bizimdir, bizim, ekran, efir, toyxana,
Meyxana de, meyxana, meyxana de, meyxana...

Bəxtin ayaq üstdədi, gəldi sənə pay, qaqaş,
"SMS" sel tək axır, pullarını say, qaqaş,
Tiryek olub sözlərin millət üçün, ay qaqaş,
Sən yaranan "şah əsər" qalsın elə soyxana,
Zövqümüzü korlayır sən dediyin meyxana...

05.05.2007

52

BU MİLLƏT GEDİR DUZA

Yolumuza göz dikib torpağımız, daşımız,
Babamızın yurdunda at oynadır qonşumuz.
Bizsə çırtma vururuq, bəxtəvərə dönmüşük,
Meyxana dumanında xumarlanır başımız.

Xoşbəxtdi arvad, uşaq, xoşbəxtdi cavan, qoca,
Zərrəcə düşünməyə bir kimsə tapmir macal.
Başımız bərk qarışib, ara vermir şoular,
Bu millətin zövqünü kimdi qoyan hərraca?!

Nə qədər çəkəcəyik bu ağrını, zilləti?
Bu qəflət yuxusundan ayılan yoxdur qəti.
Bir para acgöz zəli dönüb Şeyx Nəsrullahə,
"SMS" barmağıyla qaz tək yolur milləti.

Gözlərimiz dikilib qoca, cavan "ulduz"a,
Ekranın qabağında çayımız dönüb buza.
Görək necə olacaq bu işlərin axırı,
Niyə ahil yaşında bu millət gedir duza?!

13.05.2007

BU ŞƏHƏRİN NƏYİ PİSDİ

Qızlarının ağızından
saqqız iyi gəlir,
Oğlanlarının ağızından
tüstü. –
Bu şəhərin nəyi pisdi?
Küçələri
evlərindən isti,
Bu şəhərin nəyi pisdi?
Metroya ağsaqqal,
ağbirçək girənde
Cavanlar başlarını aşağı salır,

53

yaşlılar ayağa qalxıb
yer verir əlüstü...
Bu şəhərin nəyi pisdi?
Oğrunun,
quldurun adı çıxıb,
Cinayəti törədən
yüksek rütbəli polisdi –
Bu şəhərin nəyi pisdi?
Ağaclar bir gecədə kəsilib,
Yerində göydələnlər ucaldılır
əlüstü –
Bu şəhərin nəyi pisdi?

17.02.2008

İT ÖMRÜ

Qişın şaxtası,
çovğunu,
Yayın qızmar istisi,
bürküüsü
ona əzab verir. –
İt ömrü çox cəfalıdı.
Ancaq bu əzabları
görən it
Neçə it oğlu itdən
vəfalıdı...

27.05.2007

YURD HƏSRƏTİ

AY ALLAH

Xəyali güllərdən çələng hörürəm,
Çıxıb yol üstünə sən çağır məni.
Günəş istəyəndə bulud görürəm,
Bulud istəyəndə gün yaxır məni.

Qismətim deyilmiş zərif bir çiçək,
Üreyim tutulub dərdə, ələmə.
Ay Allah, dünyani mən gördüyüüm tek
Görməyi kimsəyə qismət eləmə.

Gördün qəlbimizdə şeytan oturub,
Saldın tərəziyə, ölçüyə bizi.
Təzdi sürüşündən qoyun qudurub,
Niyə ürcah etdin keçiyə bizi?!

Ay Allah, qəlbimi yeyir xəfif qəm,
Ay Allah, yaxşı ki, sevirsən məni.
Ay Allah, ay Allah, uf da demərəm,
Xalqımın başına çevirsən məni...

ÜZ-ÜZƏ

Baş aqmırıam öz-özümdən,
Başdan-başa möcüzəyəm.
Ağlım bir şey kəsən gündən
Ehtiyacla göz-gözəym.

Sözüm yox danışım, dinim,
Əzizdi imanım, dinim.
Hara dönürəməsə, dönüm,
Allah ilə üz-üzəyəm...

**TƏRƏZİNMI XARAB OLUB,
PƏRVƏRDİGAR**

Uçurublar ədalətin dayağını,
Dönüb ölüm meydanına bizim diyar.
Yerdən üzüb nahaqqın ayağını, –
Tərəzinmi xarab olub, Pərvərdigar?

Qaçaq-quldur meydanıdır bu dağ, dərə,
Döyülen də, söylən də, ölən də biz.
Bu sitemi, müsibəti görə-görə
Yenə səni çağırırıq öləndə biz.

Dönüb əqrəb yuvasına yastiğımız,
Hamımızı maqnit kimi dağlar çəkir.
Qardaş deyib sinəmizə basdığımız
Gecə-gündüz köksümüzə dağlar çəkir.

Balıq kimi ilişmişik qarmağına,
Ora-bura sürükləyir bizim eli.
Dolayıbdır bir ölkəni barmağına;
Yalnız qəbir düzəldəcək bu qozbeli.

Haqq işimə bir kimsədən yoxdu kömək,
Nahaq qanlar selə dönüb şirildayır.
Neçə-neçə həvirləşən quduz köpək,
Xalqımızın taleyinə mırıldayır.

Uçurublar ədalətin dayağını,
Dönüb ölüm meydanına bizim diyar.
Yerdən üzüb nahaqqın ayağını, –
Tərəzinmi xarab olub, Pərvərdigar?

22 noyabr 1991

QARA MEYMUN

1992-ci il qara meymun üstündə
təhvil olunub.

Sənin ögey qardaşların dolub qəsdinə,
Ürəyində ağappaqsan,
quzey qarisan.

Qara meymun, qara əllər yixib üstünə,
Bu il gələn qara günün baiskarisan.

Qara meymun, gözün dönüb qara buluda,
Bir azca döz, ömrün qışi yaz olacaqdır.
Qara meymun, sarı başın qara xalı da
Sənin qara ayağına yazılıcaqdır.

Bu yol bizi aparacaq hara görəsən?
Ehtiyaclar dönəcəkdir iti qılınca.
Meymunluğun dəhşətini görə-görə sən,
Aparmaqmı istəyirsən bizi dalınca?

Bu dünyada ömrün boyu görmüsən əzab,
Sənin nurlu kölgəni də çəkiblər dara.
Ağlın varsa, dünya olsa "Qırmızı kitab",
Razi olma həkk etsinlər adını ora.

Qara meymun, qəlbin olsa gülün qönçəsi,
Yağlı-yağlı totuq əllər dərəcək səni.
Qara meymun, sarı şirin qara pəncəsi
Qara-qara torpaqlara sərəcək səni.

Sən ağa da, qaraya da göstər doğru yol,
Qarşımızda təpə deyil, keçilməz dağdır.
Qara meymun, göylər boyda qara bulud ol,
Ürəyindən nə keçirsə, üstümə yağdır.

Qara daşlar sarı dəni ağ un eləyib,
Bizim qara torpaqlarda dənmi olmusan?
Qara meymun, həyat bizi meymun eləyib,
Bu dünyada əcdadımız sənmi olmusan?

SƏN HÖNKÜRDÜN

Hamlet Xanızadənin xatirəsinə

Yandın, yandın, səhnəmizin çıraqı oldun,
Qayalardan sıza-sıza gəlib duruldu.
Çox adamın kədərinin ortağı oldun,
Səhnəmizdə neçə dəfə ölüb-dirildin.

Getdin, daha ruhumuza od ələmədin,
Qəlbimizi ovutmadın şirin dilinlə.
Öldün, ancaq dirilməyə cəhd ələmədin,
Çünki bu gün sən ölmüşdün öz əcəlinlə.

Tufan kimi bir hönkürtü qopdu canından,
Əşrləri keçib gəldi bir acı külək.
Çıxb getdin sən "Şəhidlər xiyabani"ndan,
Gözlərinin gördüyüne dözmədi ürək.

Gördün zalım nöqtə qoyub yüz təzə eşqə,
Solanların arasında qönçə çox idi.
Sən hönkürdü,
yer üzündə ölümdən başqa
Ağlartını kəsə bilən qüvvə yox idi...

ÇAĞADIR HƏLƏ

Bilmirik ki, nə gözləyir bizi qabaqda,
Yol gedirik, səfərimiz dağadır hələ.
Cibkəsənin təbəssümü, gülüşü saxta,
Heyf, onlar yurdumuzda ağadır hələ.

Bir söz desən, adamları salar qalmaqla,
Xalqı soyan, gedir xalqa elçi olmağa,
Konfet verib, gümanı var mandat almağa,
Görmürsənmi, bu köstəbək lovğadır hələ?!

Mən bu qoyun sürüsünə olmuşam bələd,
Görən çoxmu uzanacaq bu zülm, bu zillət?
Konfet ilə aldadıla bilən bir millət,
Ahil yaşıda olsa belə, çağadır hələ...

1990

YUXULAR GÖRÜRMÜŞÜK

Yağı qardaş deyərək aldadıb millətimi,
Daşdan-daşa dəysək də, ayılmamışq hələ.
Geyindirmək olarmış neçə-neçə yetimi
Üstündə şuar olan qumaş parçalar ilə.

Xirdəyimizdə imiş dostumuzun qarmağı,
Taleyin umuduna yaşayırımız elimiz.
Kökündən yadırgayıb yaratmağı, qurmağı
İclaslarda həvəslə çəpik vuran əlimiz.

Yuxular görürmüşük rahatca yata-yata,
Səpdiyimiz taxıl yox, adicə bir ot imiş.
Dilində zəfər sözü kommunizmə can atan
Güvəndiyimiz rəhbər demə Don Kixot imiş...

SƏN DEMƏ

Bəşərin işıqlı gələcəyinə
dikmişdik gözümüzü,
Bəxtiyar olduğumuza
inandırmışdıq özümüzü.
Şüarlar söyləyərək
ağalıq edirdi gədə-güdə.

Yerişimizi də itirmişdik
"kommunizm"ə gedə-gedə...
Qarnımız ac olsa da,
gözümüz tox idı.
Xoşbəxt idik,
bədbəxt olduğumuzdan
xəbərimiz yox idı...
Sən demə havayı yerə
gülürmüşük.
Sən deməaclığa,
qıtlığa doğru
gəlmişik...

LAQEYDLİK ULU XALQIN BELİNİ BÜKÜB

De, nə qədər getmək olar insan yasına?
Barı güldür üzümüzü hərdənbir, Allah!
Dözəmmirdik bir ağacın qırılmasına,
Kəndlər yanır, tükümüz də tərpənmir, Allah!

Sanki çıxməq istəmir o, düşmən liğindən,
Heç bilmirəm hara baxır gözü millətin?!
Daşlığı tabutların ağırlığından
Az qalır ki, yerə gələ dizi millətin.

Boş-boş gəzmək cavanların gəlmir arına,
Laqeydlik ulu xalqın belini büküb.
Viran qalan binaların divarlarına
Xəbislərin ürəyinin qarası çöküb.

Ağır topalar silkələyir dərəni, dağı,
Qarabağın torpağını al qan sulayır.
Gəncəmizdə, Bakımda günorta çağrı
Cibkəsənlər, yokkəsənlər meydan sulayır.

Gecə-gündüz selə dönür gözümüzün yaşı,
Heç bilmirəm kimə edim mən bu gileyi?
Alver ilə qarışqıldı millətin başı,
Dönüb hərrac bazarına xalqın taleyi.

De, nə qədər getmək olar insan yasına?
Barı güldür üzümüzü hərdənbir, Allah!
Dözəmmirdik bir ağacın qırılmasına,
Kəndlər yanır, tükümüz də tərpənmir, Allah!

1992

AYDINLARDIR ÇIXARAN MİLLƏTİ AYDINLIĞA

Alverçi at oynadır, ziyalılar mat qalıb,
Ürəyimi göynədən bu ağrı nahaq deyil.
Xeyli vaxtdır vətənin başını bulud alıb,
Ziyalısı – aydını olmayan xalq xalq deyil.

Köhlənləri yabının quyuğuna düyməyin,
Qəlbi təmiz olanın dözümü yox danlağa.
Ziyalını işbazın qarşısında əyməyin,
Aydınlardır çıxaran milləti aydınlığa.

Arzuları həyatda olsa da xincim-xincim,
Zekasıyla dərəni dümdüz eləyə bilər.
Ziyalının köksündə doğan Körpə qığılçım,
Millətin gecəsini gündüz eləyə bilər.

Tikanlar düzülsə də onun getdiyi yola,
Dizləri qüvvət alar ürəyinin səsindən.
Nadanların əliylə olunsa da daş-qalaq,
Dərisi soyulsa da, dönməz əqidəsindən.

Güləni düşündürər, ağlayanı kiridər,
Dolar gözlərimizə ürəyinin işiği.

Ətini, sümüyünü el yolunda əridər,
Qazancı süpürgəçi qazancından aşağı.

Millətin dar gündündə mütləq yeri bilinər,
Heç nəyi düşünməz o, doğma elindən özgə.
Millətin xoş gündündə yaddaşlardan silinər,
Qapısını kim açar səhər yelindən özgə?!

Onu nura döndərər ürəyinin istisi,
Məhəbbəti köksündə yanar atəşə dönər.
Gözünü göynətsə də cəhalətin tüstüsü,
Vətən üfüqlərində doğan günəşə dönər...

1992

BOZ DÜNYA

Az qalır ki, sinəmdən sıyrılıb ürək qopa,
Nifrətim selə dönüb gözlərimdə qaynayır.
Diləncinin əlində minliklər topa-topa,
Şairin ciblərində siçovullar oynayır.

Niyə gəldim dünyaya dünyanın bu pis vaxtı? –
Ürəyim od püskürür, gözümüzdə qəm sayışır.
Şairin şerləri qovluqlarda dustaqdı,
Alverçinin kitabı vitrinlərdə alışır.

Güvə düşüb inama, güvə düşüb umuda,
Dünyamızda hər şeyi çeviriblər bazara.
Boz şeirlər, maşnilər dönüb bir boz buluda,
Üstümüzə yeriyir söz bozara-bozara.

Basır alaq otları gülləri hər gün, hər ay,
Özünü düzəltməyə həyali tapmir macal.
Bu millətin başına turp əkənlər, ay haray,
Millətin zövqünü də bu gün qoyub hərraca.

62

Arxadan gələn yoxdu, kəsilib arxin suyu,
Əriyib yox oluruq biz dünyanın içində.
Get qəflət yuxusuna, uyu, millətim, uyu,
Vitrinləri alışan boz dünyanın içində!...

1995

DƏYİRMAN

Sağmal inəyimiz qıṣır qalıbdır,
Sarı sünbül olub qızıldan baha.
Bizim dəyirmanlar insan üyüdür,
Gərəyimiz deyil qızıl dən daha.

Çax-çax başımızı yaman ağırdır,
Çoxdan həsrət qalib dəyirman una.
Gəlsin siyasetin Don Kixotları
Bizim məmlekətin dəyirmanına...

QALX AYAĞA

Qardaşım Razime

Üstümüzə göylərdən hey mərmilər tökürlür,
O kimdir bir tərəfdə uzanıb, bihal düşüb?
Kol dibində bənövşə durub boynu bükülü,
Lalələrin köksünə qara-qara xal düşüb.

Bir-bir diz üstə çökür tikdiyimiz binalar,
Vaxt tapmırıq getməye hər ölenin yasına.
Oğulları tək qoyub gedə bilmir analar,
Körpələrin ürəyi dönüb qəm yuvasına.

Ciyərimdə qövr edir kəkotunun qoxusu,
Dərd oynayıq gözümüzdə alovlu şimşek kimi.
O dağları, düzləri itirməyin qorxusu
Ürəyimin başında böyükür xərcəng kimi.

63

Aman vermir qocaya, aman vermir qariya,
Rəhm etmir körpəyə də, niyyəti bambaşqadı.
Namərd oğlu danışır hey zariya-zariya,
Baxan deyir bu yazıq bir günahsız çoşqadı.

Çor deyənə can dedim, nələr çəkmədi başım? –
Ədalat savaşına kömək olsun yaradan.
Səbrin də hüdudu var, qalx ayağa, qardaşım,
Dua oxumaq ilə donuz çıxmaz daridan.

Qalx ayağa, dağların açılsın qırışığı,
Kendlerimiz boynunu burmasın yetim kimi.
Dolsun bəbəklərinə haqq işin gur işığı,
Görsünlər millət yoxdu mənim millətim kimi...

HARA GEDİR BU MİLLƏT?

El dərdini çekən olub gözündən,
Ağladıqca, bəbəyinə tor gəlib.
Ziyalının ziya qaçıb üzündən,
Alverçinin sıfətinə nur gəlib.

Öləziyib həya, ismət çırağı,
Səda gəlmir yaradandan, qurandan.
"At oynadan" arvadların sorağı
Gah İrandan, gah da gəlir Turandan.

Sevincimiz əsir düşüb ələmə,
Bu dünyanın hökmənə pul olub.
Qara bazar diş qıçayıb aləmə,
Həya, ismət, namus ona qul olub.

Boğazımız ilişibdir ilməyə,
Həyalidan həyasıza nəf gəlir.
Əlifbanı höccələyə bilməyən
Tərəzidə müəllimə kəf gəlir.

Gedəmmirik yetim qalan kəndlərə,
Düşmən bize çoxdan quyu qazırmiş.
Quyruğunu hey bulayan itlərə
Nimçələrdə sümük payı hazırlmış.

Xəzan düşdü niyə bizim gülzara? –
Bu aləmi qatan kimdi, nə bilim?!
Məmləkətim dönüb qara bazara,
Alan kimdi, satan kimdi, nə bilim?!

Bu qaygılar başımızı böyüdüb,
Xəzəl olub arzuların yarpağı.
Qara bazar Qarabağı "üyündüb",
Yaddan çıxbı əldən gedən torpağım.

Başımıza kim ələdi bu külü?
Görən çoxmu uzanacaq bu zillət?
Ziyalısı qalib boynu bükülü,
Hara gedir, hara gedir bu millət?!

NECƏ YAZACAQ

Bu da bir yarışdı, düşüb bəhsabəhs,
Ey xalqım, sən dostu, düşməni tanı.
Bu gün "Şirvan" verib imza alan kəs,
Sabah sata bilər Azərbaycanı.

Daralır boynuma ilisən halqa,
Gəlir üstümüzə qara bir duman.
Vedrəyə aldanıb səs verən xalqa
Vedrə bağlayacaq tarix bir zaman.

Çaşma hər yetənə uğur diləyib,
Sınaq günlərimiz yaxınlaşır, ha!
Çoxları mandatı qalxan eyləyib,
Qılınc oynatmağa hazırlanır, ha!

Qoymayın düşməni bize gülməyə,
Nadanlar millətə qəbir qazacaq.
Adını, soyunu yaza bilməyən
Xalqın taleyini necə yazağaq?!

1995

SEÇİLƏ BİLMƏSƏM DƏ

Qəm toxumu cücerdi alnımın qırışında,
Başımın üzərindən durna qatarı keçdi.
Seçilə bilməsəm də bu mandat yarışında,
Düşmənim, dostumu seçki aradı, seçdi.

Gördüm ki, adamların təbəssümü saxtadı,
Çoxlarının köksündə ürək də ürək deyil.
Gördüm ki, görəcəkli günümüz qabaqdadı,
Bu millətə heç millət vəkili gərək deyil...

Sürə biləcəyikmi bu yelkənsiz gəmini?!
Çıxa biləcəyikmi zamanın sınağından?
Bu millət saya salmır daha "Məmmədəmin"i,
Bu millətə "Şirvan" ver,
keçsin Qarabağından...

Zaman başlara səpdi arzuların külünü,
Yaltaqlar nadanları döndərmışdılər bütə.
Yetərsay yerə vurdur neçəsinin belini,
Yetərsay qoymadı ki, əllər arzuya yetə.

Səadətin yolları hələ bizdən uzaqdı,
Yaxamızdan yapışib hələ də qara əllər.
Ümidimiz budaqda titrəyən son yarpaqdı,
Üstünə neçə yerdən əsnəyir qara yellər.

Qəm toxumu cücerdi alnımın qırışında,
Başımın üzərindən Sabir harayı keçdi.
Seçilə bilməsəm də bu mandat yarışında,
Düşmənim, dostumu seçki aradı, seçdi...

BU MİLLƏTİN BAŞINA BİR AĞIL QOY, İLAHİ

Çaxnaşdırıb dünyani bir iblis – qulyabani,
Köhlənmi etmək olar dilgir yabını dartib?
Böyüdükcə böyüür "Şəhidlər xiyabani",
Bəlkə göz yaşıımızdan Xəzerin suyu artıb?!

İşbilməzlər, naşılar qalxdıqca pille-pile,
Millətin dərdi artır, faciəsi başlanır.
Xalqın öz boğazından kəsib aldığı gullə,
Xalqın öz övladının kürəyinə tuşlanır.

Alver ilə yamanca qarışib yurdun başı,
Çatammırıq getməyə hər ölenin yaşına.
Öz burnundan qabağı görə bilməyən naşı
Düşüb filosoflara dərs vermək sevdasına.

Ulu Şah İsmayılin üzünü qəm bürüyür,
Qocaman Füzulinin yanır bağının içi.
Minib süpürgəsini küçə boyu sürüyür,
Siyasət meydanında at çapır süpürgəçi.

Sən məndləri aparma namədin ayağına,
Xalqına xor baxanın gözünü oy, İlahi!
Torpağımız çevrilib dəli yiğinçığına,
Bu millətin başına bir ağıl qoy, İlahi!...

1992

ÜRƏK FƏĞAN QOPARIR

Köksümdə dura bilmir, ürək fəqan qoparır,
Arzumuzun külünü başımıza səpirlər.
Güllə yağışı alda göbəlek tək qabarır
Torpağın sinəsində təzə-təzə qəbirlər.

Naməndlər at oynadır, sinəmizdən qopur ah,
Qollarını gen açıb qucur mərdi məzarlar.
Günahımız nə imiş yanında, qadir Allah, –
Yolumuzun üstünə çıxıb mərdiməzarlar?!

Ürəyimin başında arzular düymə-düymə,
Örkən uzun olsa da, doğanaqdan keçəcək.
"Dünya bizi tanır", – deyib, dösünə döymə,
Belə getsə, xalqımız bu dünyadan köçəcək.

Qardaşım, qalx ayağa, ər qədrini ər bilər,
Sabahımız yetimdir, bu günə gullə dəyir.
Dinir toplar, tüfənglər, uçur quduz mərmilər,
Neçə nişana, toya, düyüne gullə dəyir...

Yatır papaq altında adsız ərlər, ərənlər,
Başçısı müdrik olsa, el səfərbər olacaq.
Namusu vəzifəyə, pula qurban verənlər,
Vətən gedəndən sonra kimə rəhbər olacaq?!

Dünyaya gəlməmişik cənəzə daşımağa,
Ölkəni satanları oda atalar gərək.
Bu müqəddəs torpağın üstündə yaşamağa
Layiq oğullar, qızlar, layiq atalar gərək...

1993

VƏZİFƏ DƏYİRMANI

Anama

Zoqquldayır sübhəcən yarandakı suluqlar,
Ay ana, öz elindən, obandan ayrı düşdün.
Xirdaca balıqları yeyir iri balıqlar,
Sənin tə taleyinə qaçqınlıq payı düşdü.

Sinəmiz dağlanıbdır, meydan verilib pisə,
Çekilib bir kənara hey çəkirsən hər gün ah.
Doğulduğun torpaqda ölmək qismət deyilsə,
Niyə acığın tutub, əzrayılda nə günah?

Bir yorğan üstündəymiş fələyin min oyunu,
Bu qərib görkəminlə sinəmi dağlayırsan.
Gah zəncirdəki iti, gah həyətdə qoyunu,
Gah kurt yatan toyuğu düşünüb ağlayırsan.

Macal vermir mənə də ürəyimin ağrısı,
Birdən duyarsan deyə, göz qırpmıram, ay ana!
Təskinlik verməyə də dilim gəlmir doğrusu,
Qorxuram ki, qəlbində firtinalar oyana.

Millətə dağ çəkdilər "millət savaşı" ilə,
Azadlıq davasında çıxdı kasıbin canı.
Biçarə anaların qanlı göz yaşı ilə
İgidiləri üyütdü vəzifə dəyirmanı...

1993

ÖZ DƏRDİNƏ GÜLƏN XALQ

Nərimanov klubunun qarşısında toplaşan
qaçqınlar öz zarafatlarından da qalmırdılar...

Elə dərd görürəm ki, bədənimdə qan donur,
Az qalır ki, yer qaça ayağımın altından.
Bir-birini görəndə üzə təbəssüm qonur,
Gözü yaşılı adamlar qalmır zarafatından.

Hamı durub dərdinə həyan olan gözləyir,
Bilmir ki, nə gələcək başına bu gün-sabah.
Ancaq gördükərini hərə bir cür bəzəyir,
Xalq öz faciəsinə gülə bilərmiş, Allah!?

Nə oyunlar açıldı gör millətin başına? –
Dar gündə səsinə səs verməyənlərə gülür.
Beləmi girərdilər azadlıq savaşına? –
Xalq burnundan uzağı görməyənlərə gülür.

Tanrı yerdə qoyarmı anaların ahını?
Qiyamət qabaqdadır, bu millət bilməlidir.
Bu müsibət içində anlayıb günahını,
Öz dərdinə gülən xalq, nə vaxtsa, gülməlidir...

QƏLBİMƏ DAMMIŞDI Kİ...

Mən bu gün getməliyəm, etibar yox sabaha,
Qubadını görməyə fırsat də qalmayacaq.
Qəlbimə dammişdı ki, bu yerlərə bir daha
Dönmək bəlkə də mənim qismətim olmayacaq.

Bu torpaqda ən ağır günlər mənə xoş olub,
Qışılışam daqlara gah qarda, gah gürşadda.
Nəvəm yerində olan uşaqlara qoşulub,
Çimdım gah Həkəridə, gah da ki, Bərgüşadda.

Gəzdiyim ciğirləri keçib qurtarammadım,
Gah Mistan, Qızıl qaya, gah Səngər dağı qaldı.
Bulaqların suyunu içib qurtarammadım,
Ürəyimin başında yenə bir yanğı qaldı.

Qəbristana yollandım, geldi qəbirlər dilə,
İçin-için ağladım, od götürdüm, alışdım.
Son dəfə vidalaşib doğma qəbirlər ilə
Ruhlarını qəlbimdə getirməyə çalışdım.

Nə vaxtdır ərşə çıxıb anaların yuxusu,
O uca zirvələrə qar yağmamış, üzüdük.
Vallah, özümüzzdədi günahların çoxusu,
Milləti düşünmədik, özümüzü düşündük...

Döz Tanrı cəzasına, öz döşünə döymə çox,
Acızsən, süd əmsən də bu dağların döşündən.
Taleyin qarşısında qüvvətin yox, gücün yox,
Heç kəs baş əye bilməz fələyin gərdişindən...

AY BƏRGÜŞAD, AY HƏKƏRİ

Ay Bərgüşad, ay Həkəri,
Sizi keçən yay görmədim.
Ömrüm əridi, sozaldı,
İl görmədim, ay görmədim.

Gözümdə qüssə saymışdı,
Dərd ürekdə aşılı-daşdı.
Başım yaslara qarışdı,
Nə şənlik, nə toy görmədim.

Dağa dırmandım, yol aşdım,
Neçə nadanla dalaşdım,
Dünyanı gəzib dolaşdım,
Sizin kimi çay görmədim...

SAMAN ÇÖPÜ

Qaçqınları qınayan bir qələm sahibinə

Mənim kimliyimi çox adam danıb,
Ancaq bu həyatda alınıb köpü.
Nə evin dağılıb, nə yurdun yanıb,
Həmişə üzdəsən, ay saman çöpü.

Dünya öz işində, öz axarında,
Üzə biləcəkmi, öz desən elə?
Qəzet dünyasında, söz axarında
Nədənsə həmişə üzdəsən elə.

Öz ömür yolunu yaşayır hərə,
Yalandan hönkürmə, fəğan qoparma.
Səni saya saldıq sünbü'lə görə,
Bizi samanlığa çekib aparma.

Verdiyin öyüdlər deyil gərəyim,
Bağışla, gileyim aşkara oldu.
Mənim dərd əlindən yanan ürəyim
Sənin süfrən üçün aş-qara oldu.

Yandıra bilmədin bir odunu da,
Ucuz nəsihəti tərk eləmədin.
Gördün ciyindəşin yalotunu da,
Öz ucuzluğunu dərk eləmədin.

Həyat sənin üçün deyil tamaşa,
İçimdə tufan var, demə fağırdı.
Keçsən də məclisdə yuxarı başa,
Samanın müqəddəs yeri axurdu...

Dünya öz əvvəlki gərdişindədi,
Mənimcün əzizdir öz elim, obam.

Zamanın selləri öz işindədi,
Bu saman çöpləri tüketəmir, babam.

Alnımdan taleyin yelləri öpür,
Çətin ki, öndənə əyləm daha.
Suda boğulsam da, ay saman çöpü,
Sənə əl uzadan deyiləm daha...

QUBADLIM

Əziz Turala

Yadıma dağların, düzlerin düşür,
Kül altda uyuyan közlərin düşür,
Yoluma dikilən gözlərin düşür,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Nə üzlə qoynuna qayılaceğiq?!

Qızıldاش əzəldən sinə dağlıdı,
Çayzəmiyə gedən yollar bağlıdı,
Bu miskin görkəmin məni ağırdı,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Nə üzlə qoynuna qayılaceğiq?!

Qoca Sak hirsələnib Xocamsaxlıda,
Dönüb Ballıqaya qara buluda.
Unuda bilmərik, səni unuda,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Nə üzlə qoynuna qayılaceğiq?!

Çardaxlı dağları kövrəlib, dinib,
Əyinin, Göyyalın işığı sönüb,
Başarat – həşərat yurduna dönüb,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Nə üzlə qoynuna qayılaceğiq?!

Zəhərə çevrilib ömrün şəkəri,
Hönkürür Bərgüşad, dinir Həkəri
Söndümü bəxtimin tale ülkəri?
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Darıxma, qoynuna qayılacağıq!

QAÇQIN RÜBAİLƏRİ

Düşmən öz işindən çox razı qalıb,
Hələ gözlərimdə min arzu qalıb.
Yolumu gözləyən yollar, ciğirlər,
Ayaq izlərimə tamarzı qalı...

Mərmilər göynədir dərəni, dağı,
İnsan da olarmı insana yağı?!
Gərək ot dillənə, çiçək danişa,
Haraya dəyibsə insan ayağı.

Xəyalən bostanı ha ək, ha suvar,
Qəlbimdə bir elin dərdi, yası var.
Yəqin əriyimiz çiçəkləyibdir,
Sevdalı könlümdə yaz havası var.

Dilimə bir həzin, doğma ad düşüb,
Sanki varlığımı bir gürşad düşüb.
Məni ayrı çaylar ovuda bilmir,
Yadına Həkəri, Bərgüşad düşüb.

Düşmən köksümüzü dağlayır indi,
Nifrətin selləri çağlayır indi.
Söykəyib başını səngər dağına,
Bulaqlar hönkürür, ağlayır indi.

Xəyalə dalıbmı Hərtizin dağı?
Yadına düşürmü əzəlki çağrı?
Susur Qızıl qaya günahkar kimi,
Xəzərə can atır Qışraq bulağı.

Həsrətdən saralıb soluram, Allah,
Göylər tək boşalıb, doluram, Allah.
Hər gecə evimiz yuxuma girir,
Gecələr bəxtəvər oluram, Allah!

BU İLİN BAHARI

Zəmilər torpağın bağrını dəlib,
Çiçəklər bağların dönüb tacına.
Bu ilin baharı ayrı cür gəlib,
Bizim kəndimizin yal-yamacına.

Uşaq da, böyük də ayağa qalxır,
Vətən qeyrətini çekən nə çoxdu?!
Şümşürük oynayır, ildirim çaxır,
Bəs niyə göylərin yağışı yoxdu?!

Yazlıq sığırçınlar, qaratoyuqlar,
Odlu mərmilərə baxıb çəşirlər.
Kövşəndə yaranıb dərin oyuqlar,
Güllələr kəkklik tək qaqqıldışırlar.

Müqəddəs torpağın ağır gündündə
Döyüşən insanlar kamala yetir.
Bu bahar lalələr vətən önündə
Sinə gərənlərin köksündə bitir.

Qəzəbdən anamın əsir ürəyi,
Məndən hal-əhval da soruşa bilmir.
Gül-gülü çağırır, çiçək çiçəyi,
Təbiət davayla barışa bilmir...

BU QIŞIN QARI DA BELƏCƏ YAĞDI

Kəpəzin, Səngərin ağardı başı,
Bu qışın qarı da beləcə yağdı.
Selləndi nənəmin isti göz yaşı,
Yağdı, Çardaxlıya, Xələcə yağdı...

Qaldı qar altında ömrün baharı,
Şirin xatirələr coşub-çağladı.
Ruhuma od saldı bu qışın qarı,
Qayğılar saçında qırov bağladı.

Tutdu bərələri, tutdu bəndləri,
Sümükdən, ilikdən gəlib keçdi qış.
Bizdən ayrı düşən qərib kəndlərin
Elə bil boynuna kəfən biçdi qış.

Yollara, izlərə yağdı, yağdı qar,
Arzumun gülləri sazağa düşdü.
Qar altında qalan təzə məzarlar
Bizdən bir qarış da uzağa düşdü.

Kəpəzin, Səngərin ağardı başı,
Bu qışın qarı da beləcə yağdı.
Selləndi nənəmin isti göz yaşı,
Yağdı, Çardaxlıya, Xələcə yağdı...

VƏTƏN DƏRDİ

Tale bizim ömrümüzə
Ağrı, acı yazısıymış.
Çox gördü şən ömrü bizə,
Bu da alın yazısıymış.

Danışanı tərifləyib,
Tez ağızına pul atdır.

Başçısını hərifləyib,
Ulu xalqı ulatdırılar.

Həsrət qaldıq doğma yurda,
Ayri düşdük köçümüzdən.
Dərd çevrilib bir ac qurda,
Yeyər bizi içimizdən...

1992

YUXUMDA BOZ QURD ULAYIR

Üstümüzü alıb bəla,
Xatirələr dönüb bala.
Qocalar dalıb xəyala,
Ömür-günü xirdalayır.

Ötən günlər oldu talan,
Yıxdı bizi yalan-palan,
Yad tapdağı altda qalan
Uluca bir yurd uları.

Zəmimizdən başaq gəlib,
Gözümüzə işiq gəlib,
Körpəcə bir uşaq gəlib,
Sönən közü qurdalayı.

Üstümüzə tufan əsdi,
Ruzumuzu Tanrı kəsdi,
Deyir: – Uyudğun bəsdi, –
Yuxumda Boz qurd uları...

HƏSRƏT QALDIĞIMIZ YERLƏR

Könül açır Çayzəminin
Dumanı da, çıskını də.
Yaşamağa haraylayır
O, həyatdan küskünü də.

Ancaq yolları bağlanıb,
Dayanıb dərdli, nəəlac.
Ayaq izlərindən ötrü
Qəribəsəyib bu yal, yamac.

Bulaqların gözü dolub,
Gen dünya əcəb daralıb.
İntizardan meşələrin
Gözünүүн kökü saralıb.

Qızıldاش dalıb xəyalıa,
Kəpəz dərdli-dərdli baxır.
Ağsuyun qaynar gözündən
Qara-qara qanlar axır.

Çoxdandır həsrət qalmışiq
Qantəperin qoxusuna.
Hər gecə alaçılq girir
Vəl düzünүүн yuxusuna...

OCAQLARI SÖNƏN YURDUM

Nə çox idi heyretindən
Bəxtəvərə dənən burda.
Od alardı çiçəklərdən,
Alişardı sənən burda.

Gözəlliye əl açmışdım,
Qelbdə arzu dil açmışdı,
Xarı bülbül gül açmışdı,
Xoşbəxt idim dünən burda.

Analar qara bağlaşın,
Şuşamı Tanrı saxlaşın!
Bir cüt göz gərək ağlaşın,
Ocaqları sənən yurda...

XOCALI ŞƏHİDLƏRİNƏ

Biz ürcəh olduq çäqqala,
Düşsək də, bəbir izinə.
Bəsdir bu dərdə dözdüyün,
Namərdin tüpür üzünə.

Neçə-neçə kəndim yanıb,
Düşmən mariqda dayanıb,
Odlu bir nifrət oyanıb,
Qəlbimdə səbir sözünə.

Köksümüzdən vurulmuşuq,
El içində xar olmuşuq,
Biz ölmüşük, qırılmışiq,
Həsrətik qəbir üzünə...

Çəməndə çiçək darixir,
Üstündə ləçək darixir,
Köksümədə ürək darixir,
Deyəsən bürkü olacaq...

Ellər düşüb pərən-pərən,
Unutmaz bu dərdi görən.
Pələngi güdaza verən
Olsa, bu tülükü olacaq.

Uyduq biz onun felinə,
Od verdik düşmən əlinə,
Vətən yolunda ölənə
Torpaq qu tükü olacaq...

PAPAĞIMIZ YERƏ DÜŞÜB

Tarix boyu öyünmüşük
Döye-döye döşümüzə.
Baxmışıq barmaqarası
Ən gərəkli işimizə.

Başını qaldırıranları
Laylay çalıb yatırımişıq.
Bizə kimsə batmaz deyə,
Adımızı batırılmışıq.

Mənliyimiz tapdalanıb,
Namusumuz ləkələnib.
Oğul-uşağın yanında
Gözlərimiz kölgələnib.

Canımızdakı ətalət
Önümüzdə divar olub.
Biz paslı qılınc gezəndə,
Düşmən tanka süvar olub.

Yağı gəlir üstümüzə,
Kürkümüzə birə düşüb.
O qədər göye baxmışıq,
Papağımız yerə düşüb...

KIRPIKDƏN ASILAN DAŞLAR

Əsir düşən qızlara

Tapdalanmış ismətiniz
Alovlarla atır məni.
Hər baxış bir tikan olub,
Ürəyimə batır mənim.

Qan ağlayan nəmlı gözler
Nə qədər yerə baxacaq?
Allah, mənim ürəyimdən
Bu tikan nə vaxt çıxacaq?!

Qələm titreyir əlimdə,
Göynəyir bağrımın başı.
Qaldırmağa oğul gərək,
Kirpikdən asilan daşı.

Hər papaqlı layiq deyil
Kişi adı daşımağa.
Biz almasaq bu qisası,
Haqqımız yox yaşamağa...

QAÇQIN HEYKƏLLƏR

Heykəl Natəvan!
Heykəl Üzeyir!
Heykəl Bülbül!
Gözləriniz önünde
Şuşa qəltan oldu qanına.
Tanklar qarışqa kimi darışdı
Onun şirin canına.
Siz tarixin ucalığında susanda,
Güllələr alçaqların əllişlərində
dilləndi.

Evləriniz od tutub yandı,
Qanı alov-alov
üfüqlərə çiləndi...
Sizi güllələdilər,
gözləriniz öndə
ildirimlər sayışdı...
Qanınız tarixlərə axıb,
Babəklərin qanına qarışdı.
Hönkürdü Üçmix dağı,
Hönkürdü Cıdır düzü...
Daşın da, torpağın da
dolmuşdu gözü...
Heykəl Natəvan!
Heykəl Üzeyir!
Heykəl Bülbül!
Sizə işgəncə versələr də,
dindirə bilmədilər.
Uçurdular postamentinizi,
ancaq özünüüzü
tarixin ucalığından
endirə bilmədilər...
Millətin yaralı ürəyini
odlara yaxdırınız.
Zümlər görə-görə
Siz də gəlib
Bakıya çızdınız...
Heykəl Natəvan!
Heykəl Üzeyir!
Heykəl Bülbül!
Qanınız yerde qalmayacaq,
İgidlər silaha qurşanıb.
Heykəl Natəvan!
Heykəl Üzeyir!
Heykəl Bülbül!
Gəlin gözlərinizdən öpək,
Sonuncu siz görmüsünüz Şuşanı...
Həmyerililərinizi görəndə

Gözləriniz dolmadımı?!
Heykəl Natəvan!
Heykəl Üzeyir!
Heykəl Bülbül!
Heykəl Vaqifdən
xəbəriniz olmadımı?!...

VƏTƏN UĞRUNDΑ

Keçmiş şagirdim Rövşən Veyisova

Qara haşiyəli şəklini görəndə
Ürəyimdə tufanlar gəzdi.
Sənə şeir həsr edəcəyim
Yatsam, yuxuma girməzdi...
Utanırdın pis oxumağından,
Arabir dərsdən qaçardın...
"Vətən" şerini
əzbərləyə bilməmişdin,
ancaq Vətən uğrunda
ölməyi bacardın...

ŞƏHİD MƏZARLARI

Bu torpağı müqəddəsləşdirən
igidlərin al qanıdı.
Hər şəhid məzarı –
Vətənə atılan bir gülənin
qalxanıdı...

BU NECƏ DÜNYADI

Bu necə dünyadı;
Haqsız haqlı olub,
Haqlı haqqsız.
Böyük adamlar

torpaq satır,
Kiçik adamlar
siqaret, saqqız...

SATIR

Biri çörək almaq üçün
Son arşın bezini satır.
Biri torpaqları satır,
O biri benzini satır.

Yamanca sathasat düşüb,
Qafa bomboş, ciblər şışib.
Bu arsiza bax, irişib,
Odunu, közünü satır.

Çör-çöp dikdi, gül əyilib,
Çaqqallara fil əyilib,
Ağızlarda dil əyilib,
Söz bilən sözünü satır.

Koroğlu, çatlaşın gorun,
Gün nəyinə gərək korun?
Yavaş-yavaş, korun-korun
Bu millet özünü satır...

OLURMU

Yedəkdəki yabıların
Köhlən ayğırı olurmu?
Elə arxa çevirənin
Söylə, uğuru olurmu?

Göz görmür qırıq çeşməkdən,
Bağrim yarıldı köcməkdən!
Vətəndən ayrı düşməkdən
Dərdin ağırı olurmu?!

Mənsiz güllər solsun, – dedin
Gözlərin az dolsun, – dedin,
Axır qəmin olsun, – dedin, –
Qəmin axırı olurmu?!

KOROĞLU, ÇATLASIN GORUN

Mərdliyin dövranı bitdi,
Tükəndi zorun, Koroğlu!
Yağ ilə bərabər oldu
Qiyməti şorun, Koroğlu!

Naxələflər keçdi başa,
Əllərimiz çıxdı boş'a,
Neyləyəcək Hasan paşa? –
Həmzədən qorun, Koroğlu!

Çaylar keçdik üzə-üzə,
Səpələndik çölə, düzə.
Ocaq çatdın, heyf, bize
Çatmadı qorun, Koroğlu!

Fal açıdım, falım pis çıxdı,
Yoluma duman, sis çıxdı,
Nəvelərin fərsiz çıxdı,
Çatlaşın gorun, Koroğlu!

1993

QALDI

Mərmiyələ qovdular bizi,
Kəmər düşdü, qurşaq qaldı.
Yağiların pəncəsində
Arvad qaldı, uşaq qaldı.

Od götürüb yazı masam,
Uduzmuşam, daha marsam.
Bağ yoxdu özümü asam,
Yada saldıgım bağ qaldı.

Hamı düşdü pərən-pərən,
Qoymadılar nəfəs dərək.
Nə qədər çiçəkli dərə,
Nə qədər uca dağ qaldı.

Düşdük qara, çənə biz də,
Sözə baxmir çənəmiz də,
Hamımızın sinəmizdə
Çalın-çarpaz bir dağ qaldı...

Saçımızın artdı qarı,
Dost bivəfa, düşmən qarı!
Bize şəhid məzarları,
Düşmənə Qarabağ qaldı...

QARANQUŞ SEYİD QUŞUDU

*Babam Seyidəlinin ruhuna ittihof
edirəm.*

Qaranqua seyid quşu deyirlər. Nə üçün? Bəlkə elə onun üçün ki, köçəridi? Ulu seyidlər, imam övladları – Seyidibrahim, Seyidəli, bəlkə elə Siz də qaranquş döşündə baharı getirdiyi kimi insanlara, ulu Tanrıının övladlarına sevinc getirmək arzusu ilə Ərdəbildən Ecanan dərəsinə, Oxtara, Dorfnuya, Ecanan dərəsindən Çardaxlıya, Çardaxlıdan Qubadlıya, Qubadlıdan Bakıya, Sumqayıta gəlib çıxmışınız? Nəvələriniz, nəticələriniz Sizin pak adınızı qoruyub saxlayırsa, narahat olmağa dəyərmi? Nəsil öz mənəvi saflığını zamanın çirkəklər burulğanından xilas eləyə bilibsem, deməli, bəşərin yolu

cənnət yoludu. Allah özü sevə-sevə yaratdığını özü məhv etməz axı?!

Qaranquş seyd quşudu,
Qaranquş sevimli quşdu.
Qaranqua baxa-baxa
Əlimdən doğmalar uçdu.

Ay babalar, ruhumuza
Nur cılıyən fikirsiniz.
Qəbrinizlə yurdumuzun
Keşiyini çəkirsiniz.

Tale bizim nəslimizi
Döndəribse qaranqua,
Özü də əncam çəkəcək
Öz hökmüylə yaranmışa.

Günəş üçün nə fərqi var,
Ya tülü, ya da ki, qürub?!
Baba, qərib evimizdə
Qaranquşlar yuva qurub...

QƏRİB DİYAR

Sinəsini gerib, qalib,
Nəfəsini dərib, qalib.
Mən burda qərib olmuşam,
Yurdum orda qərib qalib...

HACİLEYLƏK

Ay tək gəzən hacileylək,
Həsrətindən quş olardım.
Tanrı mənə qanad versə,
Uçub sənə qosulardım.

KESİLMİŞ QOL HAQQINDA AĞI

20 yanvarda özü itkin düşən, kəsilmiş qolu
isə evlərinə gətirilən aspirant Yusif Sadıqovun
anasına

ANA TORPAQ, KÖKLƏ MƏNİ

Körpə vaxtı uyutmusan
Doluyla, şimşəklə məni.
Yağı çətin ki, qorxuda
Mərmiylə, fişənglə məni.

Bizdə deyil, bil ki, günah,
Möhkəm dur, Allaha pənah!
Gələcəyəm bu gün-sabah,
Ana yurdum, bəkələ məni!

Önümde çəpər var hələ,
Qarşımızda sipər var hələ,
Dizimdə təpər var hələ,
Qayğılarla yüklə məni.

Ya çaylağında daş elə,
Ya da uçan bir quş elə,
Yenə bağribadaş elə
Uşaqla, böyükələ məni.

Ürəkdə süstlük baş alıb,
Həsrətin yeri boş qalıb,
Qəlbimin simi boşalıb,
Ana torpaq, köklə məni!...

İNSAN XASİYYƏTİ

Şirin şey mənə ziyandı,
Onunçün qəndi sevirəm.
Qismətimə şəhər düşüb,
Mən isə kəndi sevirəm...

Yağı hiyləsinə aldandıq necə? –
Düşmənin fitnəsi bizi ayıltdı.
Geriyə dönmədi oğlun o gecə,
Bədəndən ayrılan qolu qayıtdı.

Gözlerinin yaşı çevrildi selə,
Arzu qönçəsini döyüd qar, dolu.
Cəsədi gəlsəydi, yanmazdın belə,
Ömrünə dağ çekdi kəsilmiş qolu.

Yerəmi, göyəmi çekilib balan?
Falçılar bu dərdi yozmağa gəlib.
O qol evinizə yarımcı qalan
Elmi əsərimi yazmağa gəlib?

Bağımız başında dərd dügün-dügün,
Vulkan tək püskürür sinəmizdən ah.
Ay ana, sizləma, sənin gördüyü
Babəkin kəsilmiş qoludu, vallah!

Bu ağrı, bu nisgil bağımı dəlir,
Durub hicqırıram mən için-için.
Neçə əsrlərdir o qol yol gəlir
Azğın düşmənlərlə döyüsmək üçün...

ÖN CƏRGƏ

Həmişə yolumuz dirənib dağa,
Göydən başımıza yağış dolular.
Heç vaxt buraxmayıb bizi qabağa,
Durub ön cərgədə cibi dolular.

Onların bağına axıb yaxşı su,
Kababın yağılısı onlara bişib.
Maşının yaxşısı, evin yaxşısı,
Tikənin yaxşısı onlara düşüb.

Sovrulub havaya isteyin külü,
Gözümüz gül açıb ürek dolanda.
Durmuşuq kənarda boynu bükülü,
Həmişə olmuşuq arxa planda.

Varının nə işi düşmən öündə? –
Çəkilib kənara, dalda yer seçib.
Elin dar gündəndə, ağır gündündə
Arxada olanlar qabağa keçib...

FƏHLƏYƏ MƏKTUB

Adam cərgesində olmayıb yerin,
Kimdi saya salan sözünü, fəhlə?
Qəbri nurla dolsun böyük Sabirin:
"İnsanmı sanırsan özünü, fəhlə?!"

Belədir taleyin: nə küs, nə inci,
Sənin hesabına ömür sürdülər.
Bayrağa həkk edib oraq-çəkici,
Nurlu gözlərinə kül üfürdülər.

Varlılar yedilər yağlı tikəni,
Sən talon üzüne həsrətsən hələ.
Nə üçün qan töküb, bir qan tökəni
Əvəz eləmisən ayrışı ilə?!

Üzünə nur saçır həyat varının,
Özün de, nə zaman kefin çağ olub?
Taleyin həmişə qoluzorlunun
Əlində bir canlı oyuncaq olub.

Yenə özümüzə kəsildik qənim,
Yenə bir-biriylə millət çekişdi.
Yüz dövlət dəyişə, a bədbəxt, sənin
Əlinin bəzəyi beldi, çəkicdi.

Qardaş, deyiləsi sözüm yox daha,
Qanlı döyüşlərə sən müntəzirsən.
Yenə də sinəni verib qabağa
İnsan cərgesində yermi gəzirsen?

ANANIN SƏSİ

Dişi şaqqıldayır qoca qurdaların,
Müqəddəs torpaqdan olmaz pay, oğul!
Bizdən ayrı düşən qərib yurdların
Gözləri yol çəkir, oğul, ay oğul!

Dünyanın zülmətli gecələrində
Şimşəyə benzəyən ahlar saymışır.
Xaraba kəndlərin küçələrində
Nigaran-nigaran ruhlar dolaşır.

Bizsiz qəribseyib yamaclarımız,
Ciğirlər içinde tikanlar bitib.
Bizsiz çiçəkləyir ağaclarımız,
Doğma ocaqlara gedən yol itib.

Səbrim tükənibdir sözün qisası,
Qoyma evimizin çrağı sönə.
Düşməndən almasan sən bu qisası,
Halal edərəmmi südümü sənə?!

AYAQLAR ALTINDAN BƏBƏKLƏRƏCƏN

Öpür gözəllərin şəhli telini,
Nəfəsim bir həzin mehə dönübdür.
Ərməğan sanmışam bahar yelini,
Ömrüm gilələnib, şəhə dönübdür.

Səpilib qalmışam çölə, çəmənə,
Gələnlər, gedənlər tapdayır məni.
Könlümü açmışdım bir yasəmənə,
İtirdim, axtarıb tapmayırla məni.

Daddim bu həyatın yüz nəşəsini,
Heyf ki, bu dünya deyil əbədi.
Dərdim nərgizini, bənövşəsini,
Oxşadım, heç biri uf da demədi.

Kaş ömrüm olaydı dağcan, dərəcən,
Onun küləyini, mehini sevdim.
Ayaqlar altından bəbəklərəcən
Yüksələn ilk bahar şəhini sevdim...

DƏYİRMAN

Düşdüm borana,sazağa,
Tuş oldum bir yalquzağa,
Çətin ki, gedəm uzağa,
Bu gələn ölüm iyidir.

Tərsə yozdular yuxumu,
Dərdler tanıdı yaxamı,
Qəlbə düşən qəm toxumu
Böyüdür, məni böyüdür.

Dərdimə tapılmaz dərman,
Yazılıb alnına fərman,
Dünya bir ulu dəyirman,
Üyündür, bizi üyündür...

NƏ VAR, NƏ YOXDUR

Şadlıq dənizində üzürəm yenə,
Baxışlar elə bil atılan oxdur.
Doğma paytaxtında gəzirəm yenə,
Deyirsən: Bakıda nə var, nə yoxdur?

Ruhumu dindirir ayna küçələr,
Baxıram Xəzərə Dağüstü parkdən.
Ulduzlu səmaya dönür gecələr
Bakımız, atəşdən don geyir hər yan.

Kater şütüyərək yarır dənizi,
Gəlir xatirimə neçə toy-düyün.
Çox solğun görünür bəti-bənizi,
Bizim ulduzların yanında göyün.

Neyləyim, bu sinəm ürəyə darsa,
Könlümün gündüzü, gecəsi yoxdur.
On bir Xreptovı küçəsi varsa,
Bircə Qaçaq Nəbi küçəsi yoxdur

Bu odlar elində, bilirsən bunu,
Bu gün niyə belə danışıram mən?
Adam var yanmağın nə olduğunu
Ömründə görməyib, alışıram mən.

Olar eşqi uca, əməli uca,
Ana torpağından hər kim güc alsı.
Pis olmaz, Nəsimi rayonundaca
Nəsimi heykəli göye ucalsa.

Gərək dildə gəzə, dodaqda gəzə
Öz adı Müşfiqin, sanı Müşfiqin.
Bakının ən gözəl bir guşəsində
Axı tunc heykəli hanı Müşfiqin?

Sənətin gücüyle canlısanın daşlar,
Bizim vüqarımız görün nə çoxdur?!
Məndən inciməsin heykəltaraşlar,
Babəkin, Cavidin heykəli yoxdur.

Iftixarla danış, iftixarla din,
Öz əqidəsindən nəslim dönməyib.
İgid Babəkimin, Cavanşirimin
Qılınc tutan əli torpaq olsa da,
Hələ ürəyinin odu sönməyib.

İnsanlıq adını daşıyanların
Daim yanar olsun köksündə ürək.
Odlar diyarında yaşayanların
Sözü də, özü də od olsun gərek!

Heç ərlər, ərənlər gelirmi saya,
Koroğlu nərəsin unutmamışıq.
Biz odlar elini bütün dünyaya
Hələ lazıminca tanitmamışıq...

1969

HEYKƏLLƏRİN GÖZ YASI

Fuad Əbdülrhəmanovun xatirəsinə

Buludlar qaş-qabaqlı, göyün üzü ləkəli,
Bir ölməz sənətkarın həyatı yetib sona.
Düşənbədə kövrəlib Rudəkinin heykəli,
Buxarada dalıbdır xəyalalı İbn-Sina.

Tunca dönmüş Üzeyir gedə bilməyir dəfnə,
"Azad qadın"ın əli yerdən-göydən üzülüb.
Qiymətini almayıb ən qiymətli dəfinə,
Küsüb getmək istəyir Kərbəlaya Füzuli.

Bir sənətkar qəlbinin alovu, odu sönüb,
Heykəllərin gözündə elə bil şimşek caxır.
Vağzalin qabağında Vurğun Məcnuna dönüb,
Bir Nizami Gəncədən, biri Bakıdan baxır...

Susur Fəxri xiyaban, qar yağır narın-narın,
Kim deyr heykəllərin axan göz yaşı yoxdu?!
Özgələrə abidə ucaldan sənətkarın
Öz qəbrinin üstündə adı baş daşı yoxdu...

YUMAQ

Həmi sözlərimə qulp qoya bilər,
Həmi qəm karvanı daşıya bilməz.
Çoxu bir həyatı bir röya bilər,
Heç kəs mənim kimi yaşaya bilməz.

Yumağa döndərib bu həyat məni,
Nadanlar ömrümü odlara atar.
Açılsam, bir ucum Mirzə Cəlilin,
Bir ucum Sabirin qəbrinə çatar...

SƏN ÇALDIN

Həsət Hüseynova

Sən çaldın, dünyanın dərdi, azarı
Dumança çevrilib axdı qanımdan.
Sən çaldım, unutdum qara bazarı,
Taleyin zərbəsi ötdü yanımdan.

Vuruldum yurduna, doğma obana,
Gileyim, güzərim qaldı geridə.
Allah rəhmət etsin sənin babana,
Oynadı babamın sümükləri də.

Koması dağılsın mərdiməzarın,
Yenə şaqqıldayır çäqqalın dişi.
Sənin qara zurnan qara bazarın
Üstündən bir qara xətt çəkdi, kişi...

Varlığım, məsləkim qalandı oda,
Sevdalı ürəyim pərişan oldu.
Bu ilahi səda, bu doğma səda
Mənim damarında axan qan oldu.

Cahilin hay-küyü əbəsdir, əbəs,
Dünya mehvərindən oynaya bilər.
Bu ilahi nəfəs, bu ilahi səs
İxtiyar köksündən qaynaya bilər.

Ötənlər, keçənlər düşdükə yada
Duydum ki, qəlbimdə həvəs var imiş.
Birdən hiss etdim ki, ulu dünyada
Mənə həyan olan bir səs var imiş.

Hərəyə qismətdi bir həsrət payı,
Ömrümüz bir həsrət köçündən keçib.
Dünyanın özü də, ay Həsrət dayı,
Bir qara zurnanın içindən keçib...

SİNƏNDƏ

Ay Çardaxlım, görüşünə gəlmışəm,
Çor söyləsən, qallam razı sinəndə.
Qız həyalı, qız ismətli dağların
Dağa dönüb neçə nazi sinəndə.

Sən üstümə qanadını germisən,
Mənim xoşbəxt günlərimi görmüsən,
Nə istəsəm, yox deməyib vermisən,
Qalmamışam mən tamarzi sinəndə.

Quzu saldım ac qurdların dışindən,
Süd əmmişdim bu dağların döşündən,
Baş aćmazdım bu dünyanın işindən,
Xoşbəxt idim qış-yazı sinəndə.

Tufanları almamışan eyninə,
Qollarımı dolayaydım boynuna,
Kimlər gəlib, kimlər gedib qoynuna,
Həkk olunub neçə yazı sinəndə.

Yusifoğlu cəmənində süslənir,
Ürəyində sənə sevgi bəslənir,
Bəlkə mənim ürəyimdi, səslənir
Xançobanın qərib sazi sinəndə?

SIĞINIB

Əzəl gündən gül-çiçəkli yamaclar
Başı qarlı uca dağa sığınib.
Yaxasını koldan-kosdan qurtarib,
Əzgil köcüb bizim bağa sığınib.

Oğrun-oğrun mənə baxdı gözləri,
Yar közərtdi sinəmdəki közləri.,
Bu dünyanın ən müqəddəs sözləri
Qöncə tutub gül dodağa sığınib.

Nələr çəkdik naməndlərin əlindən,
Çaylar daşdı gözümüzün selindən,
Ayrı düşüb obasından, elindən –
Bir quş uçub bir budağa sığınib.

Gur suların öündəki bəndə bax,
Bu yerlərə mən baxmışam, sən də bax.
O çeşmənin yanındakı kəndə bax –
Bir el gəlib bir bulağa sığınıb.

Qısa ömrü vermə bada, ay nadan,
Bəsdir yatdın, bir çölə bax aynadan,
Əvvəl-axır köçəcəyik dünyadan,
Üç-dörd arşın təmiz ağa sığınıb.

Yusifoğlu muradına yetəcək,
Sevən könül bülbül olub ötəcək,
Arzuları gülə dönüb bitəcək,
Kim ki, köçüb bu torpağa sığınıb...

ÖMRÜMÜN İLK ÜNVANI

Dərə o dərədi, təpə o təpə,
Həyat o həyatdı, çəpər o çəpər.

Ötən xatirələr gələrək dilə,
Kövrəldirlər məni, üzürlər məni.
Hər şey necə varsa, qalıbdır elə,
Bəs niyə qərib tək sözürlər məni?!

Bulaq üstündəki gözəldən su al,
Düşünsün, gəlibdir bu qonaq hardan?!
Baxışlarda sual, gözlərdə sual,
Baş daşı olublar qocalar burda.

Susur həyat-baca, susur lal kimi,
Nitqi tutulubdur sərçələrin də.
Bir xatire kimi, bir xəyal kimi
Gəzirəm kəndimin küçələrində...

Doğma evimizin getdim yanına,
Qayıtdım ömrümün ilk ünvaniна.

Cansız divarlar da sanki sevindi,
Yadına düşdümü öten çağları?
Evimiz məktəbə dönübdür indi,
Orda dərs öyrənir kənd uşaqları.

Bahar axtarıram boran içində,
Gəncliyim sinəsi dağlı gəlibdir.
Kəndə haray düşdü bir an içində:
Yusif müəllimin oğlu gəlibdir!

Ölümə çarə nə, yoxsa da kefim,
Təskinlik tapıram mən hamı kimi.
Məktəbə dönübdür atamın evi,
Müəllim ömrünün davamı kimi...

ELƏ BİL MİN İLDİ YAŞAYIRAM MƏN

Ruhuma nur saçılı yol göstərmisən,
Düşsəm də dumana, çənə, İlahi!
İlk dəfə gördüyüüm dağlar, dərələr,
Necə tanış gəlir mənə, İlahi?!

Qundaqda görmüşəm sanki Nəbini,
Arabir özümü qınayıram mən.
Təzəcə dil açan körpələri də
Elə bil yüz ildi tanıyıram mən.

Baş alıb gedirik üzü sabaha,
Qəlbimiz əzəlki ahənglə vurur.
Babanın ruhunu tərk eləyən ruh,
Nəvə ürəyində aşıyan qurur.

Mənim qan yaddaşım istər-istəməz
Könlümün telini bağlayır elə.
Cismim dəyişsə də, damarlarimdə
Axan qan min ildi çəglayır elə.

Həyatın yükünü çıyinlərimdə
Bir qarışqa kimi daşıyıram mən.
Arxada qoysam da qırxi təzəcə,
Elə bil min ildi yaşayıram mən...

Çəmənlikdə gül-çiçəyə,
dağda qara bax,
De, kimindir sehr yatan
bu daş, bu torpaq?
Kim "Qarabağ şikəstəsi"
oxuya bilse,
Onunkudur göz oxşayan
gözəl Qarabağ...

ALNIMA YAZILAN YAZI

ÖMÜR KİTABI

Dağları görməyə gözüm tələsir,
Zirvelər üzünü niyə yaşmayıb?
Yol dağa dirənib, dizlərim əsir,
Ya qismət, o üzə aşım, aşmayım?!

Gərək dağ övladı dağa sığına,
Ürəyim hönkürsə, çətin kiriyər.
Girib xatirələr alaçıguna,
Tək-tənha dönürəm üzü geriyə.

Söz almaq istəyir sozalan ömrüm,
İtən gəncliyimi soraqlayıram.
Taleyn əliylə yazılan ömrün
Qalın kitabını vərəqləyirəm.

Yaxşı ki, getməyib ömrüm havayı,
Qəlbimi isidir doğma yurd, ocaq.
Ömür kitabımı məndən savayı
Heç kəs vərəqləyib oxumayacaq...

ŞEİR YOLUMUZDAN ELƏDİ BİZİ

"Bir dövrdəyəm ki, nəzm olub xar..."

M.Füzuli

Həyat yollarımız dirəndi dağa,
Dumanə büründük, çənə büründük.
Pula, var-dövlətə çevirib arxa,
Şeirin ətəyindən tutub süründük.

Vura bilmədilər iliyimizi,
Şirin əzabların ömrü uzandı.
Soruşan olanda kimliyimizi
Gülüb söylədilər: – Şeir yazandı!...

Ac adam nəgməni vecinə almaz,
Xidmət eləyəsən bu yurda gərək.
Şeirlə kimsənin qarnı tox olmaz,
Millətə ət gərək, yumurta gərək...

Çılğın ilhamımız şahə qalxanda
Məst olduq bir qızın məhəbbətindən.
Biz qərib durnaya gəndən baxanda,
Kimsə kabab çəkdi durna ətindən.

Zəngin süfrələrə can atar afət –
Şairə çəkdiyi əzab qalacaq.
Kimindən var-dövlət, gözəl imarət,
Kimindən beş-altı kitab qalacaq.

Bəzəkli evlərə köçə bilərdik,
Ömrümüz keçərdi kef-damaq ilə.
İstəsək, o yolu seçə bilərdik,
Qazan doldurardıq qaz vurmaq ilə.

Həyat yollarında sindiq, əyildik,
Doğma obamızda yersiz olmuşuq.
Biz əvvəl bu qədər aciz deyildik,
Şeir yaza-yaza fərsiz olmuşuq.

Göz açıb dünyadan ilham alınca,
Zaman xəlbirində ələdi bizi.
Hərə çıxıb getdi bir iş dalınca,
Şeir yolumuzdan ələdi bizi...

ŞAİR

Oxuyacaq, himə bənddir könlünün simi,
Gözlərinin qarşısına gələr dağ, aran.
Şair ki, var, təzə eşqə düşənlər kimi
İlham qızın görüşünə can atar hər an.

Ürəyini əsir edən el-obasıdır,
El qeyrəti çəkənlərə şair deyirlər.
Şair qəlbi elə bil ki, quş yuvasıdır,
Pərvazlanan o yuvadan kövrək şeirlər.

Qəlbi coşsa, iki daşın arasında da,
Şeir yazar, bəzən ilham bilmir vaxt, vədə.
Şair sözü simürə kimi yetişər dada,
Şair özü insanlara gülünc gəlsə də.

Nələr çəkdiñ söz karvanı yola düşüncə?
Ürəyindən, ilhamından umursan kömək.
Siğışmırsa çərçivəyə fikrin, düşüncən,
Rahatlığın yoxsa əgər, şairsən demək...

İŞIQDI ŞAİR

Bəzən nərə çəkər yaralı şir tək,
Sanma ki, həlimdi, yumşaqdı şair.
Güləş meydanıdır bu həyat ona,
Dərdlə əlbəyaxa-qurşaqdı şair.

Onun yazdıqları haqqın səsidir,
Bir xoş söz söyləsən, bir il bəsidir,
Öz ana dilinin pərvanəsidir,
Vətən torpağına aşiqdi şair.

Aparar dünyanın haqq-hesabını,
Çəker ürəyində el əzabını,
Açsan qapısını bir kitabının,
Dolar ürəyinə, işiqdi şair.

Düşünər, daşınar hər vaxt dərindən,
Qalmaz insanların xeyir-şərindən,
Bir körpə əliylə zəmi yerindən
Yığılan bir dəstə başaqdı şair.

Heç çəkinmə ondan, yeri yaxına,
Dırman asta-asta sənət dağına,
Baxma saqqalına, baxma bigına,
Sözlərlə oynayan uşaqdı şair.

İLK ŞEİRİMİ ÇAP ELƏYƏNLƏRƏ

Uğurlu yol dilədiniz,
Təriflərə bələdniz.
Şeirimi çap eləməklə,
Məni yoldan elədiniz.

Gəldim bir az cəsarətə,
Üşyan etdim əsərətə.
Atıb işimi, gücümü
Qurşandım sözə, sənətə.

Dostum kağız, qələm oldu,
Sirdaşım dərd, ələm oldu.
Qazandığım ağrı, acı,
İtirdiyim aləm oldu.

Durdum kimlər sırasında? –
Tanrı, saxla sonrasında!
Gördüm bir kiçik yarpağam,
Azmanların arasında.

İstedad hesab etdiniz,
Ömrümü əzab etdiniz.
İnsafsızlar, niyə məni
Bəyəndiniz, çap etdiniz?!

ŞAİR OYUNCAĞI

Ürəklərinə yükdü millətin ağır dərdi,
Ağılsız pərvanə tək odlara alışırlar.
Dəlilərə dil verən, vallah, bu şairlərdi,
Onlar içməyəndə də dəli tək danışırlar.

Ürəyimi dərd deşir, bir parça varaq gətir,
Sənə əmr eləməyim qəlbinə toxunmasın.
Yüz nəsihət verincə, yüz qram araq gətir,
Ayıq başla bu şeiri bir kimsə oxumasın.

Seyr edirik dünyani gözümüzdə min maraq,
Köksümüzdən yol alıb, sellər kükrədi, axdı.
Biz hamımız bəbəyik, içdiyimiz bu araq
Şairlərə Allahın verdiyi oyuncaqdı.

Ən ağır günümzdə imdada çatır Allah,
Yoxsa qoluzorlular bizi əzər, döyərlər.
Şairlərin başını araqla qatır Allah,
Deyir: -Birdən ayılıb, "mən allaham", - deyərlər!

HƏKİMLƏ SÖHBƏT

– Ağrılar kəsibdir lap kələyini,
Bilsək də arzunu, məramını biz.
Üzülüb gedirsən, gəl ürəyinin
Çıxaraq kardioqramını biz.

– Yaxına qoymadım heç vaxt haramı,
Halallıq olubdur özülüm, köküm.
Şair ürəyinin kardioqramı
Yazdığı şeirlər deyilmi, həkim?

SÖZ

"Mənim həyatım sözlərdir, gözəl sözlər. Mən sözlər içində yaşayıram, özünəməxsus bir nağıl sarayı kimi."

P.Neruda

Anaların qucağında
Gül qoxulu körpədi söz.
Ürəklərin arasında
Bir qırılmaz körpüdü söz.

O, don geyib insanların
Neçə kövrək duyğusundan.
Eyləyimdir "bidar" bizi
"Xəbi-əcəl" uyğusundan.

Evsizlərə, yurdsuzlara
Söz ev olub, söz kənd olub.
Vətənində qəribsəyən
Bir şirin dilə bənd olub.

İnsanlar ac qarışqa tək
Dadanıb, darişib sözə.
Nizamilər, Füzulilər
Qaynayıb, qarışib sözə.

Söz isidir qəlbimizi,
Köz içində yaşayırıq.
Şair sözdən qala tikib,
Biz içində yaşayırıq...

BU TƏYYARƏNİN YÜKÜ SÖZ

Bu təyyarə göydə uçur,
Bu təyyarənin yükü – söz.
Bu təyyarənin ardınca
Baxır bir cüt gülümsər göz.

Ürəyimdən bir ah qopur,
Boylanıram oğrun-oğrun.
Bu təyyarə qanad çalıb,
Uça o gözələ doğru.

Çatan kimi, qarşısında
Dövrə vurub yerə enə.
İçindəki həsrət dolu
Sözləri boşaldıb, döñə.

Yoxdur özgə bir əlacım,
Durub baxıram qıraqdan.
Oğlum təyyarə düzəldib,
Şeir yazdığını varaqdan...

ŞAİRLƏR

Adı bir insan ömrünü
Nağıl eləyib şairlər.
Göydən gələn bumbuz qarı
Noğul eləyib şairlər.

Qız alıb, gəlin köçürüb,
Gənclərə buta içirib.
Neçə-neçə ögey dərdi,
Öz köynəyindən keçirib,
Oğul eləyib şairlər...

SÖZ

Sözün də kösövü, külü,
Sözün də közü var imiş.
Gözümün içini baxır,
Sözün də gözü var imiş.

Söz ürəkdə inciyəndə
Qələmin sözünə baxmir.
Başını salır aşağı,
Heç kəsin üzünə baxmir...

DÜNYANIN ƏN GÖZƏL SÖZÜ

Hazır verilən şerbəti
İcməyin nə lezzəti var?
Özgəsinin əkdiyini
Biçməyin nə lezzəti var?

Gərək sevda sorağında
Ürək dönüb bülbüł ola.
Gərək ilham zəmisinin
Hər sözü bir sünbüł ola.

Zəhmətə könül verənin
Ruzisi fələkdən gəlir.
Sözün toxumu həyatdan,
Şirəsi ürəkdən gəlir.

Söz dediyi vaxt şairin
Ən bəxtiyar anlarıdı.
Sözlər tale qatarının
Xirdaca vaqonlarıdı...

Bürünüb kül yorğanına
İşiqqli közlər uyyur.
Adı qələmin içində
Qiymətli sözlər uyyur.

Zəhmət qolunu çırmayıb,
İlhəmin borcundan çıxır.
Dünyanın ən gözəl sözü
Qələmin ucundan çıxır...

TƏMİZLİK

"Mənəm" deyənləri zaman mars qoyur,
Sanmayın özümə xəyanət etdim.
Xalq öz övladına pul miras qoyur,
Mən təmiz adımı əmanət etdim.

Suyun nə dostluğu axı od ilə? –
Həyatın qanunu necə sərt imiş!
Çoxu elə bilir təmiz ad ilə
Dünyada yaşamaq müsibət imiş.

Qara bulud kimi yenə dolmuşam,
Acı söz şimşəkdən qorxunc olubdur.
Bu necə zamandır, çəşib qalmışam –
Təmizlik başıma qaxınc olubdur.

Qalmışam cibkəsən nadan əlində,
Üstümə gör kimlər qıçayıbdi diş?
Sən demə təmizlik onun dilində
Yazıqlıq sözünün sinonimmiş.

Boyun əyməmişəm dünya malına,
Nadan bu hikməti çətin qanarmış.
Bu qoca dünyada daşın halına
Kəsək ağlayarmış, kəsək yanarmış.

Saymadım, şeytanın ötdüm yanından,
Təmizlik edərmiş adamı Allah.
Nə yaxşı, çırkablar burulğanından
Təmiz çıxarmışam adımı, Allah!

ALNIMA YAZILAN YAZI

Alnima yazılın yazı

Çözələnib ömür oldu.

Ürəyimdə neçə arzu

Kösöv oldu, kömür oldu.

Dağa dəydim, daşa dəydim,

Dərələrdən keçib gəldim.

İnsan nəfəsinə həsrət

Bulaqlardan içib gəldim.

Danladılar, dansıdılar,

Ahım göye bülənd oldu.

İllər uzun ipə dönüb,

Qollarıma kəmənd oldu.

Ləkə yaxa bilmədilər

Heç zaman təmiz adıma.

Yaman günlər, ehtiyaclar

Döndü mənim ustadıma.

Yoluma sədlər çıxartdı,

Həyat mənə zalim oldu.

"Düz olub düzdə qalmağım" –

Tərcümeyi-halim oldu.

Tükəndi ömrümün yazı,

Xəzan yeli qoparırsan. –

Alnima yazılın yazı,

Məni hara aparırsan?!

DOĞMA YERLƏRDƏ

İnsan bircə dəfə gələr həyata,

Meyve bircə dəfə budaqdan qopar.

Oğlum xahiş etdi: – Nə olar, ata,

Məni doğulduğun yerlərə apar.

Düşdük tozlu yola payi-piyada,

Bizə gəl-gəl dedi tanış cığırlar.

Yol boyu ürəyim qalandı oda,

Hər daşda, kəsəkdə bir doğmaliq var.

Dedim ki, seyr elə sən sağı, solu,

Gör ata diyari istidir necə?!

Oğlum, doğma kəndə doğmanın yolу

Gərək qəbristanın içindən keçə.

Heç zaman unutma sən bu səfəri,

Doğma tek qədəm bas bu ulu yurda.

Qəbristan – kəndimin yaddaş dəftəri,

Nənələr, babalar uyuyur orda.

Qəbirlər sığınıb yamacə, düzə,

Gəl əvvəl onları ziyarət edək.

Sonra da qoşulub bir-birimizə

Doğma evimizə doğma tek gedək.

...Birdən ömür yolum dirəndi dağa,

Gözümüzdə yaşamaq həvəsi söndü.

Birdən ürəyimdən doğma torpağı

Qarışmaq arzusu şimşəyə döndü.

Uçurum dibində bir vaxtsız ölüm

Nə ömrə baxırdı, nə də ki, yaşa.

Uçrumanın başında bir uşaq əli

Mələk əllərinə döndü o axşam.

Yapışdı qolumdan, titrədi səsi,
Yalvardı: – Geriyə qayit, ay ata!
Uçrumun başından övlad nəfəsi
Təzədən qaytardı məni həyata.

Bir həzin sizilti keçdi içimdən,
Yenidən başıma qayıtdı ağlım.
Doğulduğum kənddə bir gün içində,
Bəlkə də bir ömür yaşadı oğlum...

İŞİQLA BAŞ-BASA

Təlaş içindədir dostum, tanışım,
Huşum özümdə yox, söz tutmur dilim.
Yarış meydanına çevrilib başım,
Orda qurşaq tutub həkimlə ölüm.

Sən necə şirinsən, dadlısan, həyat,
Gərək həkk edələr adını zərlə.
Çarşıçıdı, vuruşdu, düz doqquz saat,
Həkim bu döyüşdən çıxdı zəfərlə.

Yenidən həyata qayıtdı xəstə,
İlahi, qəribə tamaşa gördüm.
Gözümü açanda başımın üstdə
İşıqla həkimi baş-başa gördüm...

BAŞIMA DÜŞƏN AY

Könlümdə baharın şimşəyi çaxdı,
İstədim buludlar üstündə qalım.
Gözüm gah ulduza, gah aya baxdı,
Göylərə üz tutdu səyyar xəyalım.

Yerə yixilmişam, – bir vaxt gördüm ki,
Həftələr ötüşdü, aylar ötüşdü.
O qədər könlümü aya verdim ki,
Başıma bir para ay əksi düşdü...

HƏYAT DAVAM EDİR...

İncik salmamışq bir nəfəri də,
Dost-tanış yanında üzü ki, ağıq...
Ölmədik, biz açdıq bu səhəri də,
Həyat davam edir, çox şükür, sağış...

SƏNİN GÖZ YAŞINA QIYMADI TANRI

"Əziz ve sevimli müəllimim. Nə yaxşı ki, Sizin
kimi insanlar var həyatda. Daha doğrusu, nə yaxşı
ki, Siz varsınız! Siz olmasaydınız mən nə edərdim?
Kimdən kömək istərdim?"

Bir qızın məktubundan

Ağrının gücündən qapandı gözüm,
Ələndi başıma gileyin qarı.
Az qala həyatdan getmişdim, quzum,
Sənin göz yaşına qiymadı Tanrı.

Təzecə közərən bir işiq kimi
Adice küləkdən sönə bilərdin.
Sən mayak itirmiş bir qayıq kimi
Daşlara çırplılıb sına bilərdin.

Körpə ürəyini göynədir yüz dağ,
Dərd dügün bağlayıb köksünün altda.
Uçub dağılısaydı güvəndiyin dağ
Necə yaşayardın sən bu həyatda?!

Ağrının gücündən qapandı gözüm,
Ələndi başıma taleyin qarı.
Az qala həyatdan getmişdim, quzum,
Sənin göz yaşına qiymadı Tanrı...

DÜNYADAN AYRILMAQ İSTƏMİR ÜRƏK

Nisgilli bir ağrı qopur sinəmdən,
Qarşıda nələr var? – Allah kərimdi!
Uzanıb xərəyə yol gedirəm mən,
Elə bilirom ki, son səfərimdi...

İti qılincını sıyırib ölüm,
Onun zərbəsindən gərək qorxmayam.
Cərrah bıçağının altından, gülüm,
Ya qismət, salamat çıxam, çıxmayam?!

Məni qınayırsız, vallah, nahaqdan,
Sinəmdən boylanır min arzu, dilək.
Ölümdeñ qorxmuram, oğul-uşaqdan,
Dünyadan ayrılməq istəmir ürək...

ŞƏFQƏT BACISI

Gözlərim saçında düşüb düyüne,
Adımı çağırır mehriban səsi.
Üzündə təbəssüm, əlində iynə
Gircək palataya üreyim əsir.

Ölməye hazırlam əgər Öl desə,
Birçə şirin sözü bir ömrü bəzər.
Özü qızılıgüldü, iynəsi isə
Ona keşik çəkən tikana bənzər...

BAĞIŞLA MƏNİ, USTAD

"Yaşamaq səni sevmək kimi
ciddi bir işdi..."

N.Hikmət

Hiss elədim
bu həyatın boş olduğunu.
Unutdum
yaşamağın sevmək qədər
ciddi bir iş olduğunu –
Əzrayilla zarafat elədim.
Anamın, sevgilimin ürəyini
çat-çat elədim...
Az qala söndürmüştülər
ömrümün işıqlarını.
Unutmuşdum ki,
mən də sənin kimi
"Torpaq ananın uşaqlarından çox,
sevirem öz uşaqlarımı"...
Payız yağışları ələndi
qohum-qardaşın gözündən.
Bağışla məni, ustad,
bir də çıxmaram sözündən...

XƏSTƏXANA PƏNCƏRƏSİNDEN SÜZÜLƏN İŞIQ

Ən ümidli,
ən əlcətməz,
ən iliq –
Xəstəxana pəncərəsindən
süzülən işiq...
Kiminə dönyanın son sözüdü –
İnsan quş kimi
köçəridi, köçəri...

Həyat o işığı
alpinist kəndiri kimi
atıb ki, içəri,
kimin yaşamaq ümidi qalıbsa,
yapışib ondan qalxsın,
adamlara qarışsın.
O işiq gəlib ki,
alınlarda ana əli olsun,
xəstələrin halını soruşsun.
Ən ümidi,
ən əlcətməz,
ən iliq –
Xəstəxana pəncərəsindən
süzülən işiq...

ÖMÜR YOLU

Ömür –
beşikdən qəbrəcən olan yoldu;
kimi ağlaya-ağlaya, ağrıya-agrıya
gedir bu yolu,
kimi gülə-gülə, nəşələnə-nəşələnə.
Kimi yol boyu gül dərə-dərə,
kimi eşələnə-eşələnə.
Qaçırıq, tələsirik,
görüləsi işlərimiz
çoxdur hələ.
Az qalır ürəyimiz
ağzımızdan gələ. –
Sancıqla, ağrıdıqla
ovuduruq onu, deyirik:
– Qadan alım, bir az da döz,
dözümü çox olur doğruların.
Mənzil başına çatan kimi
kəsəcək ağrıları...
"Səksən, doxsan, bir gün yoxsan"...

Ölüm haqqdı...
Ancaq hərənin olur
bir ölüm vaxtı.
Ömür bir yoldu –
biri iyirmi, otuz ilə,
biri qırx, əlli ilə,
digəri daha tez çatır mənzilə.
Bəziləri yaşayırlar
hay-hayları gedib,
vay-vayları qalana qədər.
Özləri özlərinə
göz dağı olana qədər.
Sinələrindən
səhər-axşam qopur
bir yazıq, hüznü ah: –
Bu nə zülümdü çekirik,
bize bir ucuz ölüm ver, Allah!
Dahilərin, qəhrəmanların yolu isə
kəsədi,
nə dincəlir, nə yatır onlar.
Son mənzilə hamidan əvvəl
çatır onlar.
Uf demədən dözürlər
enişlərin, yoxuşlarının
hər əzabına.
Onlar öləndən sonra da yaşayırlar
qənaət elədikləri vaxtin hesabına...

QIRX YAŞIM

Ürəyimin bir üzündə sevinc,
bir üzündə ağrı,
otuz doqquz il idi ki,
gəlirdim sənə doğru,
qırx yaşım!
Astanana çathaçatda
büdrədim yamanca,

sərildim
sinəsində heç nə bitməyən
çinqılı yamacı.
Sənə yetmək üçün
başım nələr çəkdi;
sevinc də daddim,
kədər də.
Günlərim mənalı da keçdi,
hədər də.
Kiminin toyuna getdim,
kiminin hüzürünə.
Çapıq, üstündə
aypara şəkli çəkilmiş başımı
zorla da olsa, gətirib çıxara bildim
hüzuruna.
Xoş gördük, qırx yaşım!
Ömrümüzün qürubu gəlsə də,
Arzumun budağı yaşıł-yaşıł...
Xoş gördük, qırx yaşım,
xoş gördük səni!

QAYĞILAR

Həyat yollarında
sönüruk, alışırıq.
Canımızı qayğılardan
qurtarmağa çalışırıq.
Ağrlılar-açıları
dözə-dözə,
qayğısız günlər naminə
özümüzü vururuq
oda-köze.
Ancaq nə yaxşı,
öz qayğısı olur
hər yaşın...
Ömür çaydisa,
onun suyu dərddi,

qayıdı.
Arzular bu çayın
yelkənli qayıdı...

BU PAYIZ

Cilovu boşalan
köhlən kimi dərtindi,
meşələrin, bağların üstünə
xəzan cümdü.
Bu payız –
adicə payız deyil,
Bu payız –
mənim qazancımdı...
Dərmanların qoxusundan sonra
qazanmışam onu.
Dünyani itirmək qorxusundan sonra
qazanmışam onu.
Getsəm, bir daha görə bilməzdim
çiyninə xəzəl qonan
o şüx gözəlləri.
Qəbrimin üstünə
tökülə də bilərdi
bu payızın xəzəlləri...

DƏRD

Dərd alay-alay,
dərd böyük-böyük...
Kiçiyin kiçik dərdi var,
böyüün böyük.
Böyük dərdi
böyük çəkə bilər, ancaq
xırda dərd özü də
ağır bir yükdü –
Kiçiyin dərdi də
özünə görə böyükdü.

Dərdin özgə şeylə işi yoxdu –
onunku qısma-boğmadı.
Dərd namərddi,
ancaq doğmadı...

İnsan! – Zəriflikdə çiçək,
sərtlikdə qaya...
O, canlıların ən ağıllısı,
ən sevimliyi,
ən qəşəngidi.
İnsan ağı bir maqnitafon lenti kimi
gəlir dünyaya;
Ömür – bu lentin üstünə yazılıan
neğmələr,
ağrılar çələngidi...

ƏBƏDİ ÜNVAN

Qulluq edir
hərə bir niyyətə.
Köçümüz –
üzü əbədiyyətə...
Dünya qoca,
yol uzun,
yolçu cavan...
Hardadı əbədi şəhər,
hardadı əbədi küçə,
hardadı əbədi ünvan?!

GİDİ DÜNYA

Görəsən bu dünyaya
ilk dəfə kim deyib gidi?
Qorxuram dünyamız
böyük bir muzeyə döñə,
nə tamaşaçısı ola, nə gidi...

Dünyadan dördəlli yapışdığımıza görə
Tanrı bizə sağ ol deyərmi görən?
Həb-həb, iynə-iynə uzadılan ömrə yolu
Dözdüyümüz ağrlara dəyərmi görən?!

İNDƏN BELƏ

Gözəllərə oğrun-oğrun baxardım,
Bilən bilir, mənim yarım qısqancı.
Ürəyimdən nigarandım, qəflətən
Zillət çəkmiş başım sancı, nə sancı?!

Gözlərimin qabağını tutdu çən,
Saçlarımı səpələndi yeni dən,
Doymadığım bu dünyaya yenidən
Xəstəxana xərəyində göz açdım.

Açı qəhər kilidləyib dilimi,
Dost-tanışa uzadıram əlimi.
Pəncəsindən xilas oldum ölümün,
İndən belə nə yaşasam, qazancı...!

ZARAFAT

Yaram sancı, ufuldadım,
Qəflətən halım dəyişdi.
Tibb bacısı gələn kimi
İynəyələ qolumu deşdi.

Bir təbəssüm mənə bəsdi,
O getdi, yanları əsdi.
Başımın ağrısı kəsdi,
Ürəyim ağrıya düşdü...

BELƏSİ

Ağrilar artanda gözlərində qəm,
Başımın üstündə dura beləsi.
Bir yol qımlıdanıb, uf da demərəm,
Vuranda iyənəni vura beləsi.

Qılıncı sıyırib gəlir qarlı qış,
Həsrəti qəlbime salıb yüz naxış.
Həyat yollarında uçub dağılmış
Sevgi sarayımı qura beləsi.

Süzürəm boyunu mən aldan-aldan,
O qamət, o duruş çıxarmı yaddan?
Ürəyində həsrət qohumdan, yaddan
Soranda, halımı sora beləsi.

Qaşları çəkilə yenə yay kimi,
Sinəmin üstündən axa çay kimi,
Başımın üstündə yana ay kimi,
Qərq edə ömrümü nura beləsi.

Üzü ay parçası, gözləri ülkər,
Söz desən, bir körpə cüyür tək ürkər,
Minib qamçılıaya səhərə qədər,
Sevgi köhlənimi yora beləsi...

DİNCLİYİMİ ƏLDƏN ALIB BU DURNA KÖCÜ

Dincliyimi əldən alıb bu durna köcü,
Bir yandan da şux gözəllər baxıb can alar.
Duyğulu bir insan kimi yaşamaq üçün
Gərək sevən ürəyində heyecan ola.

Aylar öter, illər öter, ömür sozalar,
Nə iş görsə, ağızlarda dönüb söz olar,
Çor deyənə can söyləsən, nəyin azalar? –
Aşıq demiş: pis sözümüz gərək "can" ola!

Ömür keçir, yaratmağa, qurmağa tələs,
Bir-birinə tələ qurmaq əbəsdir, əbəs.
Sözlərimə lağ eləyib, ağız büzən kəs,
Çox demirəm, elə mənim yarımcان ola.

Ömür yolun sıldırıma tuş olsun niyə?
Şam tək əri, qəlbin qızıl quş olsun deyə,
O dünyaya köçən zaman yaşasın deyə,
Bu dünyada şair gərək yarımcان ola...

ÜRƏYİMƏ GİLEY MƏKTUBU

Ürəyim, əllərin çiçək dərəndə
Elə sevindin ki, dağıldı huşum.
Onu işə saldın gözəl görəndə, –
Sənin ucbatından nə çəkdi başım?

Dəlilik elədin, dayandım üzə,
İzim qalsın deyə, mən ağaç əkdirim.
Ağlım ha yalvardı, baxmadın sözə,
O, arana çəkdi, sən dağa çəkdi.

İnlədin, sızladın gözəllik üçün,
Yapışdır əlimdən, mən göz açandan.
Tovladın, tovladın, axırda bir gün
Sən məni uçurdun "Dəvə uçan"dan...

Cərrah biçağının düşdüm altına,
Köksündə sızladın, fəğan qopardın.
Mindim əzrayıllın köhlən atına,
Ağlımı başımdan ağrı apardı.

Çox sağ ol, dostunun qədrini bildin,
Qalmadı gözümde arzum, diləyim.
Ağır günümüzdə haraya gəldin,
Qoymadın başımı darda, ürəyim.

Dözdün, bu dözümə heyran qalmışam,
Sən mənim ömrümə oldun keşikçi.
Axır ki, gözümü açdım bir axşam,
Məni tələsirdin evçin, eşikçin...

Başım çətin çıxa sənin felindən,
Sehrlili alov tək elə yanırsan.
Bilmirəm neyləyim sənin əlindən
Ürəyim, yenə də qımäßigdanırsan...

BU DÜNYANIN DƏRDLƏRİNƏ VURULDUM

Bu dünyanın dərdlərinə vuruldum,
Köksümdəki ürək dəli ozandı.
Ömrüm boyu hey bulandım, duruldum,
İstəyimə çəpər çekdi öz andım.

Soldursa da, çıçayımi, gülümü,
Şaxta iflic edəmmədi dilimi.
Nə günahı qələm tutan əlimin? –
Ürəyimin dediyini yazandı.

Ömrü yaman qısa oldu atamın,
Səbəb yoxdu bir kimsədən utanım,
Heç olmadı bir əlimdən utanım,
Mən hər şeyi dırnağımla qazandım.

Vaxt oldu ki, taleyimdən küsdüm də,
Öz ömrümə özüm dodaq büzdüm də.
Bu qayğılar ocağının üstündə
Elə bil ki, başım qaynar qazandı.

Yaşadıqca yaşı üstünə yaşı artdı,
Dost itkisi gözlərimi yaşartdı.
Bu dünyada məni ümid yaşatdı,
Ömrün şirin əzabları uzandı...

KAĞIZ-KUĞUZ ARASINDA

Ağlıma bir söz gələndə
Sevincimden nəşələndim.
Ömrüm boyu kağız-kuğuz
Arasında eşələndim.

Saralıb-solmuş vərəqlər
Hey özünə çekdi məni.
Əsrlərin toz-torpağı
Ciyərimə çökdü mənim.

Xalqımı kimsəsiz gördüm,
Qan çiləndi gözlərimə.
Ağ kağızlar kəfən oldu
Ümid dolu sözlərimə...

ŞEİR DƏFTƏRİMİ GÖRDÜM YUXUDA

Tüstüyə, alove vurdum özümü,
İncidi babamın təmiz ruhu da.
Pul-para düşünüb yumdum gözümü,
Şeir dəftərimi gördüm yuxuda...

Onun həzuruna oğlanlar, qızlar
Məni qolubağlı aparırdılar.
Küleklər əsdikcə, dümağ kağızlar
Bir ağ yelkən kimi qabarırdılar.

Məndə qalmamışdı daha bət-bəniz,
Qudurmuş dalğalar şahə qalxırdı.
Ayağım altında dalgalı dəniz,
Başımın üstündə şimşek çaxırdı.

Tufan bürüsə də, bu gün hər yanı,
Dənizdə qərq olan bir nəfər idi.
Bu coşqun dəryanın, qorxunc dəryanın
Ləpəsi yüzlüklər, minliklər idi.

Buluddan sıyrılıb nur cilədi ay,
Zülmətin qoynunda itən tapıldı.
Dənizdə batırdım, çəkirdim haray,
Yaxşı ki, dadıma yetən tapıldı.

Başladı dünyaya yeni səfərim,
İlahıım bənzədi göydə laçına.
Döndü bir qayığa şeir dəftərim,
Qələmim çevrildi dor ağacına.

Elə ki, başımı dumanlar aldı,
Gah bəmə meyl etdim, gah zile çıxdım.
O qorxunc dalğalar arxada qaldı,
Üzüb bir çiçəkli sahilə çıxdım...

YAŞAMAQ

Yuyar izimizi tufanlar, sellər,
İnsan eləyibdir bizi yaşamaq.
Yaş üstə yaş gəlir ötdükcə illər,
Dünyanın ən gözəl sözü – yaşamaq.

Gedənin dalınca yazib qəsidə,
Şairlər Allahın bələsi imiş.
Sevirləm sözü də, ana sözü də
Yaşamaq sözünün balası imiş...

Ondan doğulmuş yaratmaq eşqi,
Onsuz sevməzmişik torpağı, daşı.
Yaşamaq elə bir ağac imiş ki,
Qoşa budağıymış sevinc, göz yaşı.

Onun övladıymış ayrılıq, həsrət,
Kainat bir həyat bulağı imiş.
Ömrünü yaradıb qurmağa həsr et,
İnsan bu dünyanın qonağı imiş.

Adamı tutduğu əməl yaşadır,
Nə ağaran saçə, nə də yaşa bax.
Dünya başdan-başa bir tamaşadır,
Bizə də qismətmiş orda yaşamaq.

Neçə kövrək arzu qaldı gözümde,
Öz tutduğum yoldan çətin ki, dönəm.
Gəzə bilirəmsə bu yer üzündə,
Deməli dünyanın xoşbəxti mənəm...

Nadanların gözündə
Mən pislerin pisiyəm.
Qəbirlərdən boyلانان
Həyatın nəfəsiyəm.

Daşa dönüb qəlbim də,
Məni söymə qəlbində.
Sevənlərin qəlbində
Yaşamaq həvəsiyəm.

Əyildim, dünya, sin da!
Məzardı dünya sonda.
Bu yalan dünyasında
Sədaqət ölçüsüyəm.

Həqiqət var sözümdə,
Haqq nuru var üzümdə,
Mən şeytan məclisində
Tanrıının elçisiyəm...

UTANIR

Dadmışam hər nemətindən
Söz deməyə sim utanır.
İlahi bir məhəbbətin
Önündə tilsim utanır.

İllər ötüb, ömür yarı,
Çoxalıb saçımın qarı,
At oynadan nadanları
Görəndə səbrim utanır.

Ay aman, halim dəyişdi,
Saçlarımı qırov düşdü,
Allah, Allah, bu nə işdi? –
Kim öyünür, kim utanır?!

Bəxtimdən küsürəm hərdən,
Qəm gözümə tutur pərdə,
Təmtaraqlı qəbirlərdən
Gələcək qəbrim utanır...

DAHA

Dadmişam hər nemətindən,
Dünya, gözüm toxdu daha.
Tikanların çox böyüüb,
Hərəsi bir oxdu daha...

Etdin məni qaranəfəs,
Ta qalmayıb məndə həvəs,
Boğazımdan çıxan nəfəs,
Nəfəs deyil, ahdi daha.

Enmədim bir adama da,
Tikəmmədim bir koma da,
Tale ülkərim səmada
Öləzidi, axdı daha.

Yaşardı, gözlərim doldu,
Üstümü duman, çən aldı.
Nə qaldı keçmişdə qaldı,
Gələcəyim yoxdu daha...

QALIB

Bu get-gəllər bazarında
Ucuz gedib, baha qalib.
Hey köksümü ötürürəm,
Gümanım bir aha qalib.

Oğlum acıb, qızım acıb,
Dilənimmi mən əl açıb?
Xəyal sarayları uşub,
Yeri batıq, kaha qalib.

Ağır bir yük götürmüşəm,
Hey köksümü ötürmüşəm,
Mən başımı itirmişəm,
Gümanım Allaha qalib.

ON İKİ DEKABR

Kimliyimə baxmadılar,
Ciblərimi yoxladılar.
Öz başımdan axan qanla
Məni yerə mixladılar.

Naməndlər at oynatdılar,
Sinəmdən qopdu odlu ah.
Tutub sənin etəyindən
Yerdən qalxa bildim, Allah!

Yuyunub ay işığında,
Üzümü tutdum üzünə.
Gördün üreyim təmizdi
Qüvvət gətirdin dizimə.

Durdum ölüm uyğusundan,
Nəm torpaqdan qalxa bildim.
Başımdan qan axa-axa
Sildirimi çıxa bildim.

HALAL QANIM ÇAĞLADI Kİ...

Kövrək-kövrək duyğuları
Nadanlar tapdadı, əzdi.
Mənim təmiz üst-başımda
Çirkli-çirkli əllər gəzdi.

Ürək dözmədi bu dərdə,
Tutuldu göylərin üzü.
Halal qanım çağladi ki,
Yuya bilsin murdar izi...

AY İŞİĞİ

Qarsia Lorkaya

Naməndlər hiylə qurdular,
Məni etdilər yolumdan.
Vurub sərdilər torpağa,
Ay işığı, tut qolumdan.

Səndən başqa kimsənəm yox,
Bu hicra, dalda guşədə.
Kömək elə, qaldır məni,
Evdəkilər əndişədə.

Gözümə zülmət çökəndə
Sən üstümə nur səpmisən.
Huşum başımdan gedəndə
Qanlı alnımdan öpmüsən.

Siğallamışan saçımı
Dönüb sevgili yarıma.
Huşum gedib, sən şam kimi
Yanıb, hopmusan yarama.

Bu kimsəsiz xiyabanda
Məni tənha qoymamışan.
Qəlbə ay nuruyla dolu
Bir şairə qiymamışan.

Ay işığı, tut qolumdan,
Yaxşılığın dili laldır.
Sildirimin ayağından
Məni düzənliyə qaldır.

Yolum dirənib yamacı,
Qan içinde üstüm-başım.
Səndən başqa bu kolluqda
Nə dostum var, nə tanışım...

YAYLIM MÖVSÜMÜ

Yazda başlayardı yaylım mövsümü,
Gəzib kövşənləri ot arardıq biz.
Qatib mal-qaranı qabağımıza,
Gecə səhərəcən otarardıq biz.

Qorxuya düşsək də har sıqqıltıdan,
Bu yaz gecəsində ürək coşardı.
İnəyin, camışın məməsində süd,
Bizim sinəmizdə sevgi daşardı.

Bir dilsiz sevdanın sorağı ilə
Gecə səhərəcən inləyərdik biz.
Salıb içimizə öz səsimizi
Gövşək səslərini dinləyərdik biz.

Ay nura qərq etdi onda ruhumu,
Əsdi səba yeli, vədə yetişdi.
Bəlkə də qəlbimə sözün toxumu,
O yaz gecəsinin birində düşdü.

Mahnı oxuyardı arabir quşlar,
Hərdən üstümüzə yağış yağırdı.
Siyirlib gecənin qaranlığından,
Bizim bəxtimizə günəş doğardı...

O QƏDƏR ÖPDÜM Kİ...

O bəxtiyar günlərim yadımdan çıxan deyil,
Nəgməkar şəlalələr kamanım, tarım idi.
Öz kasib komamızda milyonçuydum elə bil,
O dərələr, o dağlar dövlətim, varım idi.

Ürəyim od aları lalələrin közündən. –
Ay dolandı, il ötdü, saçlarına ağ düşdü.
O qədər öpdüm ki, mən bulaqların gözündən
Qismətimə onlardan ayrı yaşamaq düşdü...

ÖMÜR KEÇİR

Ömür boyu qayğılarla durduq üz-üzə,
Bu dünyada uşaqlığın yoxmuş əvəzi.
İldən-ilə adiləşir həyat da bize,
Heç adamın yaşamağa gəlmir həvəsi.

Eləsi var, haqqı yoxdur, ancaq haqq umur,
Ona görə başımıza dünya dar olur.
Saymazyana tapdayanda biri haqqımızı,
O birisi qahmar çıxır, havadar olur.

Ömür keçir, naraziyam özüm-özümdən,
Hələ incik salmamışam bir uşağı da.
İnsanlardır bu dünyani salan gözümdən,
İnsanlardır bu dünyyanın yaraşığı da...

MƏNİM BALALARIM

Əzabla yoğurub həyat xəmrimi,
Dərd məni qocaldıb, deyiləm uşaq.
Mənim balalarım – mənim ömrümün
Üstündən boy alan üç kövrək budaq.

Qəlbim sevgi ilə yoğrulan gündən
Qişım da çəvrilib yaza dönübdür.
Mənim balalarım doğulan gündən
Ürəyim üç telli saza dönübdür.

Biri o birindən ağılli, qəşəng,
Ömrümü arzuyla bəzəyir onlar.
Nağılın sonunda göylərdən düşən
Üç qızıl almaya bəzəyir onlar.

Mənim balalarım! Ulu dünyada
Yaşaya bilməyir insan kamınca.
Hərdən sözlərimi salarsız yada,
Həyatın qanunu sərtdi yamanca.

Heç zaman, heç zaman siz unutmayın,
Sevgiyle yoğrulmuş ömür bahardır.
Ata şerəfini ucuz tutmayın,
Atasız gen dünya başıma dardır.

Şəvə saçlarına düşüb indi dən,
Qarsız görmüsüzüm uca dağı siz?
Həyat amansızdır, elə indidən
Öyrəşin atasız yaşamağı siz...

ELƏ YAŞA

Bir az tələs, imkan varken gəz bu çölləri,
Əyil yerə, dərilməmiş gülləri qoxla.
Sovuracaq yarpağını xəzan yelləri,
Hara gedib çıxacaqsan sən bu ayaqla?

Şəvə kimi saçlarına zaman iz salıb,
Ömür keçir, çalış çox şey görə biləsən.
Elə yaşa, qocalanda xəyalala dalıb,
Xatırələr iççeyini dərə biləsən.

İZİN QALSIN

Elə yaşa, bu dünyadan
Özün getsən, sözün qalsın.
Tarixlərin yaddaşına
Həkk edilən səsin qalsın.

Günlərini vermə yelə,
Arzuların gəlsin dilə,
Yanıb, yanıb dönmə külə,
Ocağında közün qalsın.

Sərt qaya ol sel içində,
Hörmət qazan el içində,
Elə yaşa, sən köçəndə
Bu torpaqda izin qalsın...

Sən ömrünün bu çağında
Uyu, xəyal qucağında.
Öləziyən ocağında
Alışmağa közün qalsın.

Ayaq tutub yeriməz daş,
Heç özünü etmə təlaş,
Dalaşanda elə dalaş,
Barışmağa üzün olsun.

Lovgalanma ucalanda,
Cavanlıqdan güc alanda,
Elə yaşa, qocalanda
Danışmağa sözün olsun...

BİZ TƏZƏDƏN DOĞULURUQ

Həyat sirdi, möcüzədi,
Doğuluruq, ölüruk biz.
Kim bilir, neçənci dəfə
Bu dünyaya gəlirik biz?

İlk dəfə getdiyimiz yer
Bize tanış gəlir hərdən.
Düşünürük: nə zamansa
Yaşamışıq biz bu yerdə.

Yaddaşımız ulduzlar tək
Arabir sayılışır, sönür.
Baş açmırıq özümüzzdən,
Həyat möcüzəyə dönür.

Ruhumuz həmin olsa da,
Adımızı dəyişirik.
Ayağımız yer tutandan
Çarşışırıq, döyüşürük.

Qanımız o qan deyilsə,
El qədrini nə bilərik?
Biz yaddaşı itirilmiş
Koroğlular, Nəbilərik.

Hər gedəndə qəmli-qəmli
Köksümüzü ötürürük.
Hər gələndə özümüzə
Təzə arzu gətiririk...

ÖTƏN GÜNLƏR – GƏLƏN GÜNLƏR

Biz dünyanın sevincini duymazdıq qəti,
O günlərə gün çatarmı? – Gözün dolubdur.
Əzəl gündən köhnə yurdun qədir-qiyəməti
Təzə yurda insanlara əyan olubdur.

Ən gözəl gün qabaqdadır, – deyirdik hələ,
Sanırğıq ki, cəhənnəmdi bizim ev-eşik.
O qayğılar, o gileyər içində belə
Deməyəsən biz dünyanın xoşbəxtiymişik.

Ömür boyu tələsmişik, bilmirəm neçin?
Aylarımız, illərimiz dönüb ağ yelə.
Gələcəyə can atırıq xoş günlər üçün,
Ən dəhşətli günümüz də öndədir elə.

QISMƏT

Bu insanlar tələsiblər, qaçıblar,
İnləyiblər Allahın var günündə.
Sızqa suyun qabağını açıblar,
Bənd çəkiblər coşqun çayın önündə.

Cəfakeslər sakitcə ah çəkiblər,
Sevənlərin ürəyinə dərd düşüb.
Sızqaların önündə arx çəkiblər,
Coşqunların qismətinə bənd düşüb...

AĞ VƏRƏQLƏR

Ağ qalmış vərəqlər,
nə vaxt bəxtiniz açılacaq?
Ya qismət,
üstünüze nə yazılacaq?
Siz ömrünüz boyu
yaziya həsrət qala,
saralıb sola da bilərsiniz.
Bir qocanın vəsiyyətnaməsi,
bir gəncin sevgi dolu
məktubu da ola bilərsiniz.
Üstünüzdəki yazıya görə
sizi sata da bilərlər,
gərəksiz bir şey kimi
zibil yesiyinə
ata da bilərlər.
Ağ qalmış vərəqlər,
darixmayın,
nə vaxtsa ürəyiniz
sözlə dolacaq.
Alnıniza yazılın yazı
taleyiniz olacaq...

AĞ KAĞIZLA ÜZ-ÜZƏ

Qələmimə əsa kimi soykənib,
Kağız üstə alışmışam, sönmüşəm.
Ürəyimdə deyilən söz tükənib,
Özüm də bir ağ kağıza dönmüşəm.

Qanad çalıb sonalara qosulsam,
Göllərimə üzmək üçün qu gələr.
Bir gözəllik sevdasına tuş olsam,
Ürəyimin çeşməsinə su gələr.

BİR ÖMRÜN XƏRİTƏSİ

Əllər boş dayana bilməz,
Hey yaradar, qurar, tikər.
Əllər bir cüt əsgər kimi
Ömrün keşiyini çəkər.

Taleyin dilsiz çayları
Ovcumda çağlıayar, axar.
Falçı fala baxan zaman
Ovcumun içində baxar.

Əl yaradanda göz gülər,
Əl yaradanda üz gülər.
Bir ömrün xəritəsi
Əl içindəki cizgilər...

DİL AÇAN VƏRƏQLƏR

Oturmuşam taleyimlə diz-dizə,
Gözel sözlər yenə məndən gen düşüb.
Dayanmışam aq kağızla üz-üzə,
Işığından saçlarımı dən düşüb.

Bilirəm ki, onlar ömrü uzunu
Gözlərini gözlərimə dikəcək.
İçimdəki düşüncəni, arzunu
Maqnit kimi öz üstüne çəkəcək.

Yoğrulacaq ürəyimin qanıyla,
Aq kağızlar laləzara dönəcək.
Fəxr edəcək ömrün ötən anıyla,
Lal vərəqlər danışacaq, dinəcək...

Napakların arasında olsa da,
Ürəyinə sevgi düşən pak qalar.
Hücum çəkən girə bilməz içəri,
Sevən qəlbim yaranışdan – pak qala.

Öləziyb ötən eşqin közləri,
Yol gözləyir sevgilimin gözləri.
Ona sevinc vəd etsə də yüzləri,
Qəlb istəyir öz dərdiyə tək qala.

Bu qaydadır, barmaq yalar bal tutan,
Yazıq ağac, nə diləsin baltadan?
Gözlərini şöhrət tutan, pul tutan
Gədələr var, salam vermir saqqala.

Qəm sayışır bəbəyimdə, gözüm də,
Haqq nuru var işildayan közüm də,
Həqiqətdir amalım da, sözüm də,
Haqsızə bax, istəyir ki, haqq ala.

Nə vaxtdandır düşüb haray-həşirə,
Nadan məni istəyir ki, bişirə.
Ömrüm boyu baş əymədim bir şirə,
Dünya, məni yem eləmə çəqqala!

ŞAİR ÖMRÜ

Aq vərəqlərim
qara torpaqdı,
Düşüncələrim
sarı yarpaq.
Küləklərə dikmişəm
gözümü.
Özüm də bir ağacam,
silkələyirəm özümü...

YARPAQ

Bir yaşıl nəgmə idik
dodaqda,
Bir sarı haraya dönmüşük
budaqda.
Qoca dünya,
canımızda təpər varken,
qoy bərk tutaq əllərindən.
Çox yarpaq əllər üzülüb,
sənin budaq əllərindən.

KROSS YARIŞI

Bəbəklərim bərəlib,
ürəyim həyəcanla dolu.
Düşüncələr içində baxıram
kross yarışına.
Düşünürəm:
Kross yarışıdı şeir yolu,
Hamının nəfəsi çatmır
yetsin mənzil başına...

1950 İLDƏN SONRA

Bu dünyanın
otundan, çıçeyindən,
quşundan, böcəyindən,
dərəsindən, dağından,
çayından, bulağından,
soyuğundan, istisindən,
dumanından, tüstüsündən,
qışından, yazından,
yayından, payızından,
sevincindən, kədərindən,
axşamından, səhərindən

xəbərim olmayıb
1950 il.
Hələ ki, yaşayıram,
ancaq ömrü
əbədi deyil.
Əvvəl-axır
bir gün ölcəcəyəm.
Bəlkə də ölümümdən
1950 il sonra
dünyaya yenidən
gələcəcəyəm? –
Kim bilir?!

DÜNYANIN ƏN GÖZƏL ÜZÜ

Bəzən heç nədən
olmur korluğum;
Yaddaşımın budağından
dəymiş meyvə kimi
tökülür fikirlər.
Bəzən də
gizlincə baxıb gizlənən
gözəllər kimi
gizlincə baxıb çekilir fikirlər.
Yanıb-sönürlər gözəl bir çöhrə.
Nə illah eləsən qayıtmaz,
nahaqdan yorma özünü.
O, sənə bir daha göstərməz
dünyanın ən gözəl üzünü...

BİZƏ NƏ?

İnsanın dünənki səhvərini
əfv eləyir zaman.
Qəlibə siğan ömürləri
məhv eləyir zaman.
Sökülür tramvay xətləri

yavaş-yavaş. –
Bize nə, qardaş? –
Davam et yoluna!
Vay tramvay
ömürülərin halına!

ŞEİRSİZ GÜNLƏRİM

O ağırilar, sızılıtlar qopmur sinəmdən,
Ötüb gedir günüm, ayım sakit, ahəstə.
Sudan çıxmış bir qayığam elə bil ki, mən
Mürgü vurub uyuyuram qumların üstə.

Məhəl qoymur sahildəki qayığa heç kim,
Vaxt olur ki, qum üstündən qalxmağım gəlir.
Bəs hardadır mənim fikir sərnişinlərim? –
Dalğaların qucağına çıxmağım gəlir.

Dərd mənim qəlbimi elə deşib ki,
Hazıram ən ağır ölümə daha.
Qələmim o qədər ağırlaşib ki,
Götürə bilmirəm əlimə daha...

BU DÜNYA BİR NAĞILDI

DEDİLƏR

Doğma evə sanki yadam,
Ögeyə dönermiş adam.
Kənd həmin kənd, hanı atam? –
Təskinlik tap, döz, – dedilər.

Keç kəndin hər bucağından,
Bezme onun bu çağından.
Sizin nəslin ocağından
Tükənərmi köz? – dedilər.

Qartal öyünər dağ ilə,
Çay tükənməz axmaq ilə,
Gözəlliyyə baxmaq ilə
Yorularmı göz? – dedilər.

Yeridikcə yavaş-yavaş,
Dilə gəldi hər qaya, daş.
Axı nədir ki, otuz yaş? –
Yaşayasan yüz! – dedilər.

Necə doğmadı bu dağlar?!

Necə kövrəkdi budaqlar?!

Kəndimizdəki bulaqlar
Sağlığıma söz dedilər...

ATA QƏBRİ

Kənddə onu at keçməzdi,
Yaman qoçaq ürgə idi.
Ancaq bir az bu çər dəymmiş
Dingiş idi, hürkək idi.

Minilməkçün yaranmışdı,
Güç-bəlayla yüklənərdi.
Bir şaqqlıtlı gələn kimi
Qulaqları şəklənərdi.

Atamın mindiyi atın
Gözü sanki almaz idi.
Atamın mindiyi ata
Qamçı gərək olmaz idi.

Dəyməzdi atın xətrinə,
Cilovunu boşlayardı.
Qəribəydi, o, atların
Dəlisini xoşlayardı.

Yaxına da buraxmazdı
Onun atı yad adamı.
Cıdırında, yarınlarda
Sındırmazdı at atamı.

Atam yəhərə qalxanda
Deyərdin bəs qızıl quşdu.
Atamın mindiyi atı
Keçən at doğulmamışdı.

Zaman atamın ömrünü
Öz əlinə dəstələdi.
Atam atdan düşən kimi
Azar onu üstələdi...

Neçə il yanmağa odun çatardı,
Bəs niyə belə tez sönmüsən, ata?!
Qəlbində günəşin istisi vardı,
Soyuq baş daşına dönmüsən, ata!

Yetimə daş atmaq deyildir hünər,
Nadanlar güləndə duyğularına –
Qəbrin bir yelkənli qayıga döner,
Ay ata, hey üzər yuxularıma...

Hönkür-hönkür ağlayardıq, unutmaram o günü,
Üç ildir ki, torpaq üstə qəbrin olub daş ada.
Göz yaşları quruyubdur, zaman verib hökmünü,
Sənin qəlbin torpaq olub, mənim qəlbim daş, ata...

Sənə də çatacaq növbə bir zaman
Neçə ki, dirisən, bulaq tək çağla.
Vədəli, vədəsiz getsəm dünyadan,
Sən mənə ağlama, özünə ağla.

Gec-tez tərk eləyib qaynar həyatı,
Müqəddəs torpağa qarışır insan.
Pisler alaq otu olub boy atır,
Yaxşilar gül olub qalxır torpaqdan...

ANA QƏBRİNDƏN QOPAN AH

Afərim nənəmin xatirəsinə

Üzlərdə qəm buludu, gözlər yaşlı, kölgəli,
Sanki ana qəbrindən qopdu yanıqlı bir ah:
– Görəsən hansı balam ciyinlərdə yol gelir,
Torpaq olan gözlərim yenə yol çəkir, Allah?!

ÖLÜMƏ

Üstümzə qapqara kölgəni salacaqsan,
Biryolluq kəsiləcək nur payımız günəşdən.
Bilirəm, əlimizdən hər şeyi alacaqsan,
Ancaq bir an soyumur bizim əlimiz işdən.

Çox görmək istəyirik, tələsmirik ölməyə,
Sənə dünyani görmüş gözlər hazırlayıraq.
Biz səni sevməsək də, qulluğuna gəlməyə
Ləyaqətli oğullar, qızlar hazırlayıraq...

AĞRI

Ürəyimiz, böyrəyimiz –
bədənimizdəki
hər hansı bir üzv
ömrümüz boyu
təmənnasız
xidmət edir bizi.
Yalnız onlardan
biri ağrıyanda
yadımıza düşür ki,
bu ürək, bu ciyər,
bu əl, bu barmaq...
bizimki imiş...

ÖMÜR OCAĞI

Ömrümüzün sonunacan
Sinəmizdə yansın gərek. –
Alovu qan, şöləsi qan
Bir ocaqdı elə ürək....

BU DÜNYA BİR NAĞILDI

Babam saray uydurdu
Torpaq mağarasında.
Ömrümüz körpü oldu
"Var"la yox arasında.
Həyat xoş arzulardan
Bize çələng toxudu,
Biri varıldı,
Biri yoxudu...

Ömür bir göz qırpmı,
Ömür bir qısa andı.
Məhəbbət atəşində
Kərəm qovruldu, yandı.
Göydəki ulduz deyil,
Sevənlərin ahidi.
Biri varıldı,
Biri yoxudu...

Dünən danışan, gülən
Oğullar, qızlar hanı?
Bu dünya bir nağıldı,
Biz nağıl qəhrəmanı.
Ömür də bir uyğudu,
Ömür də bir yuxudu.
Biri varıldı,
Biri yoxudu...

BƏXT ÜLKƏRİ AXTARIRIQ

Görünməyən tellər ilə
Bağlanıbdır qollarımız.
Can atsaq da irəliyə,
Düyün düşüb yollarımız.

Hey bənzəyir bir-birinə
Axşamımız, səhərimiz.
Bu dünyanın işlərindən
Sanki yoxdu xəbərimiz.

Xəzan yeli müntəzirdi
Gülümüzü soldurmağa.
Qayğılardan vaxtimız yox
Başımızı qaldırmağa.

Bəxt ülkəri axtarrıq
Bu dünyani gəzə-gəzə.
Ulduzlarsa başımızın
Üstündə göz qoyur bize...

HƏR ÜRƏYƏ ÖZÜ BOYDA

Sevincsiz, dərdsiz ürəyi
Tanrı qəlb hesab eləməz.
Bapbalaca uşaq qəlbİ
Böyük dərdə tab eləməz.

Bir addım gedər qabağa
O, hər dəfə döyündükcə.
İçində sevgi böyüyər
Ürəyimiz böyüdükcə.

Sanmayın ki, verdiyini
Allah ona hədər verə;
Hər ürəyə özü boyda
Sevinc verər, kədər verə...

OLMAZ

Kök üstündən ucalmırı budaqlar?
Bu qaydadır, qış getməsə yay olmaz.
Dağ döşündən çıxan ayna bulaqlar
Bir-birinə qovuşmasa, çay olmaz.

Möcüzədir təbiətin qucağı,
Var hər şeyin öz vədəsi, öz çağı.
Ha gur yansın, nə faydası, ocağın
Közü ıldız, özü günəş, ay olmaz.

Könül açmır həyatın hər pilləsi,
Mərdə dəyir həmişə söz güləsi.
Yüz il keçə, min nadanın kəlləsi
Bir dahinin dırnağına tay olmaz.

Gedə bilmir, cahil üçün yol açıq...
Neyləməli, yox bu dərdin əlacı.
Qəpik deyil, dilənəsən əl açıb,
Mərifətdən, qanacaqdan pay olmaz...

DÜŞMÜŞÜK HAQQIN DALINCA

Bizi günəş yandıranda
Sərin bir kölgə gəzirik.
Yurdumuz od içindədi,
Abad bir ölkə gəzirik.

Ehtiyaclar başımızın
Üstündə dönüb qılınca.
O, atlıdır, biz piyada,
Qaçıraq haqqın dalınca.

Günəş batır, zülmət çökür,
Dərddən, qəmdən yatammirıq.
Biz getdikcə, haqq da gedir,
Heç vaxt ona çatammirıq...

GƏRƏK

Balalarıma

Atanız çiçəkdi, ananız ari,
Zaman yel qanadlı, ömür-gün yarı.
Sizin ömrünüzün odur memarı,
Sevəm, ananızı oxşayam gərək.

Bezsəm də dünyanın dərdi-sərindən,
Özüm heç, düşündüm bir az dərindən,
Bir ömür nədir ki, çıyılərimdə
Üç ömrün yükünü daşıyam gərək.

Ömrümə göz dikib üç gözəl uşaq,
Mən getsəm, onları göynədər bu dağ,
Ömrümdən boy alan üç yaşıl budaq, –
Sizin xətrinizə yaşayam gərək.

Neyləyim, əlimdən nə gəlir daha,
Meylimi salmışam ota, yarpağa.
Babalar baş qoyan ulu torpağa
Siz ata olanda baş qoyam gərək...

MƏNDƏN SONRA QALAN DÜNYA

Göz açmışam qucağında,
Ay boşalan, dolan dünya.
Köz olmuşam ocağında,
Məni oda salan dünya.

Düzlərin var ətir saçan,
Qızların var, ürək açan,
Yaz gələndə çiçək açan,
Payız vaxtı solan dünya.

Gah ağlar, gah gülər oldun,
Gələnlərlə gələr oldun,
Ölənlərlə ölü oldun,
Qalanlarla qalan dünya.

Taleyindən razımsan?
Torpaqmışan, qızılmışan?
Oğlumunsan, qızıminsan
Məndən sonra qalan dünya...

BU DÜNYA

Nəğmə de, neçə ki, sağsan,
Bir gün sən də susacaqsan.
Neyləyirsən qızıl teşti,
İçinə qan qusacaqsan?!

Daş üstündə daş qalmadı,
Kəsilməmiş baş qalmadı,
Neçə-neçə min il keçdi,
Dünya yenə boş qalmadı.

Göz yaşları ağlayanın,
Sevinc, şadlıq gülənində.
Eh, bu dünya yaşamağın
Qaydasını bilənində...

MƏN Kİ MAHNI OXUMAZDIM...

Payız gəlib, həsrətini, ahını
Xəzəllərə gərək sovqat verəsən.
Mən ki, mahni oxumazdım, bu mahni
Dodağıma hardan düşdü görəsən?

Sevincin öz, dərdin öz nəgməsi var,
Ahdi çalan ürəyimin sazını.
Taleyimdə son ümidi son bahar,
Çətin görəm bir də ömrün yazını.

Yanağında sərin bahar nəsimi,
Hiss etmirəm kimdi ötən yanımdan.
Oxumuram dirləsinlər səsimi,
Oxuyuram ağrım çıxsın canımdan.

MUĞAM

Damarımdan axıb gəlir,
Qəlbimizin aynasıdır.
Ömrümüzün, günümüzün
Səsə dönmüş mənasıdır.
Nə qədər ki, o səslənir,
Ölməmişəm, hələ sağam.
Dərdimizin, sərimizin
Boyuna biçilib muğam.

MİZRAB SİMƏ TOXUNDUMU

Ramiz Quliyevə

Mızrab simə toxundumu,
Bir təlatüm doğasıdı.
Çanaq – bir səs dənizidi,
Hər pərdə bir dalgasıdı.

Çanaq sanki bir vağzaldi,
Uzanıbdır dəmir qolu.
Simlər onun qucağından
Qatar-qatar nəgmə dartan
dəmir yolu.
Bu yol ömürdən uzundu,
Hər pərdə bir dayanacaq.
Barmaqların toxundumu,
Pərdələrdə mürgüləyən
Neçə ümid közərcək,
Neçə həsrət oyanacaq...

QULU ƏSGƏROVUN SƏSİ

Gördü ki, dəfn edirsiz,
Səsim əvvəlcə çəşdi;
Məni yer altında qoyub,
Özü yer üstə uçdu.

Qurun maqnitafonu,
Qulaq asın sözüme.
Siz mənim öz səsimlə
Ağı deyin özümə.

O səsi eşidəndə
Dinclik tapacaq ürək.
Qurumuş göz yaşları
O səsdən nəm çekəcək.

Qoy başıma dolansın
Səsim pərvanə kimi.
Yer altında ürəyim
Titrəsin nanə kimi.

ALİM QASIMOVA

Ürəyində isidir mahnının sözlərini,
Vurduğu ince xalla bizi məftun edir o.
Unudubdur hər şeyi, yumubdur gözlərini,
Səsinin işğında harasa yol gedir o...

AŞIQ VAR, AŞIQ VAR

Aşıq var sazının kölgəsində
sözü yaşayır.
Aşıq var sözünün kölgəsində
sazı yaşayır...

Aşıq ölüb, saz yaşayır,
Saz çürüyüb, söz yaşayır.
Upuzundu sazin ömrü,
Əbədidi sözün ömrü...

SÖZSÜZ MAHNI

Sözsüz mahni dilə gəlir,
Ürəklərdə söz oyanır.
Yer altında mürgüləyən
Yaşıl donlu yaz oyanır.

Tumurcuqlar yarpaq açır,
Qoca dünya təzələnir.
Dalıraq xoş xəyallara,
Katırələr çözələnir.

Sözsüz mahni çalınanda
Adamların gözü dolur.
Hər kəsin öz dərdi-səri
O mahnının sözü olur...

Döndərib suyun yönünü
Min fitnə-fel elədilər.
Kəsdilər arxın öünü,
Yekə bir göl elədilər.

Ayrı bir yol tapmadılar,
Dansığı bol elədilər.
Tapdadılar, tapdadılar,
Cığırı yol elədilər...

DƏRD QƏLBİMİN SAKİNDİ

Ömür keçdi, ağardı saç,
Tanıdıq doğmanı, yadı.
Damağımdan silinmədi
Acıların doğma dadi.

Vaxt az olub sevinməyə,
Hərdən-birdən gülmüşük biz.
Elə bil ki, yer üzünə
Dərd çəkməyə gəlmışık biz.

Bu dünya belə dünyadı,
Ürəyimi ağrı deşir.
Dərd qəlbimin sakinidi,
Sevinc onun kirakeşi...

AZADLIQ YOLUNDA ÖLƏN

Ağ günlərinin doğulmuşdu,
Azadlıq rəmziyidi özü.
Ürəyində xoş arzular,
Dilində azadlıq sözü.

Ancaq yamanca pərt oldu,
Taleyinə olan qəsddən.
Ölüb canını qurtardı
Azadlıq boğan məhbəsdən...

SONUNCU KƏLMƏ

"Kasıbin nəsihəti, ölenin vəsiyyəti
havayı şeydi..."
Dostum Tahirin sözlərindən

Elə bil ki, dərd çəkməyə doğulub insan,
Yarandığı gündən bəri qəm yeyibdir o.
Qəribədir, köç edərkən biri dünyadan,
Düşünürük: son məqamda nə deyibdir o?

Kiminləsə bölməlidи insan qəmini,
Vəsiyyətin qılınc kimi kəsəri vardır.
Son kəlmənin dəryalarda batan gəmini
Tərk eləyən kapitana bənzəri vardır.

Susmaliyiq, batan günəş danişsin deyə,
Axı onun son diləyi quruca sözdü?!
Üfürürük, üfürürük, alışın deyə –
Sonuncu söz, ölüziyən sonuncu közdü.

O son kəlmə, o son işiq, o son parıltı,
Laqeyd oğul əllərində sönə də bilər.
Ən son kəlmə gizlədilmiş bir xəzinənin
Ən qiymətli açarına dönə də bilər.

Sən vəsiyyət edənlərin sözüne gülmə,
Onları da dilləndirən haqqın səsidir.
Ölənlərin söylədiyi sonuncu kəlmə,
Qalanlara məhəbbətin nişanəsidir...

YESENİNİ OXUYANDA

Hamı düşüb həyətə, oynayan kim, gülən kim,
Evdə qalmışam, məni şeir dustaq eləyib.
Bu gün Nazim Hikmətə istəyirəm baş çəkim,
Bu gün Sergey Yesenin qəlbimə nur ələyib.

Vərəqlər çevrildikcə məni götürür fikir,
Misralar üreyimə süzülür damla-damla.
Üzünü görməsəm də, mənə elə gəlir ki,
İndi söhbət edirəm ən doğma bir adamla.

Çovdar zəmilərinə, ağaclarla, kollara
Sergey öz nəgməsini oxuyur şirin-şirin.
Unuduram özümü, düşüb misra yollara
Ürəyinə gedirəm bir nəgməkar şairin...

*Kim yaşamaq isteyir?
Hamı əlini qaldırıb, başdaşına dönmüş əlini.
Vaqif İbrahim*

Gəldik ziyarətinə, əhvalımız qarışdı,
Başdaşları görəndə xatırladıq şeirini.
Qəbir qonşularından bir-bir səni soruşduq,
Bir kimsə göstərmədi məzarının yerini.

Burda daş da, torpaq da dalıb şirin yuxuya,
Daddiq, yaxşıca daddiq sükutun əzabını.
Qüdrətimiz çatmadı vərəqləyib oxuyaq
Başdaşına çevrilən sonuncu kitabını.

İlhamının köhləni axı niyə büdrədi? –
Di sağ ol, sözün varsa, evinizə deyim mən.
Sinənin üstündəki qızılıgüller titrədi,
Bizə qoşulub getmək keçdimi ürəyindən?!

Eh, bu necə küçədi, eh, bu necə şəhərdi? –
Adamların hamısı elə bil kardı, laldı.
Boğaza kilid vuran bəlkə sonsuz qəhərdi? –
Biz döndük evimizə, sən isə orda qaldın...

DƏRD

Elxan müəllimin xatirəsinə

Hələ körpə ikən
atanın ömrü puç olmuşdu.
Qara saçlarında
ağ-ağ çiçəklər açılmışdı...
Elə bil nəsə dammışdı ürəyinə,
körpələrini böyütməyə
tələsirdin.
Yetimciliyi
gözünlə görüyündən
balalarının üstündə
yarpaq kimi əsirdin.
Ömür-gün yoldaşın
sağalmaz dərdə tutulanda
qara günü aldın gözünün altına.
Dərd maşına dönüb
aldi səni dizinin altına...

QAĞAYI SEVGİSİ

Bir ümid nuru yanır qağayı gözlərində,
Dəniz sevgisi onun boynuna kəmənd olub.
Ona görə uçmur ki, dənizin üzərində –
Qanadlı ləpələrə, dalğalara bənd olub. –
Birçə balıq gördümü, gözündə şimşek çaxır,
Ona görə uçur ki, yemi dənizdən çıxır...

TUŞ GƏLIB

"Mən Sizdən gül ətri alirdim. Demə
onun kölgəsində ilan yatırıms..."

"3" yazdığını üçün hirslenən bir
qızın sözlərindən

Ocağında gül ətri var,
Pənah gətirən xoş gəlib.
Neynim, onun kölgəsində
ilan ilana tuş gəlib...

Gündə bir cürə paltar
Alıb geyinmek üçün
Sənin qarışib başın.
Tək bircə paltarı var
Hər ağaçın, hər kolun,
hər heyvanın, hər quşun...

HƏSRƏTİMDƏN SOLAN ÇIÇƏK

Gözü şəhlə dolan çiçək,
Kol dibində qalan çiçək.
Məni saldın yanar oda,
Həsrətimdən solan çiçək.

Ürək vurğun oldu sənə,
Özün de, nə oldu sənə?
Ağacların ən ucası
Bu balaca koldu sənə.

Çağırıram, gülüm gəlmir,
Qoparmağa əlim gəlmir,
Ona əlvida söyləyib,
Ayrılmağa dilim gəlmir.

Durmuşam, gedə bilmirəm,
Böyründən ötə bilmirəm.
Nə də bir çiçəyə dönüb,
Yanında bitə bilmirəm...

QARMAĞIMDAN QAÇAN BALIQ

Qarmağımdan qaçan balıq,
Uğur olsun, sənə uğur!
Ağzından qan süzülsə də,
Taleyinə günəş doğur.

O yana üz, bu yana üz
Sən suları yara-yara.
Həzin, kövrək nəgmələrlə
Sevmək öyrət balıqlara.

Qarmağımdan qaçan balıq,
Yaşa, yaşa, gərəyimsən.
Mənim çayda çabalayan
Sevda dolu ürəyimsən.

QƏRİB DÜYMƏ

Köynəyimdən qopan düymə,
Ayrılmışan sirdaşından.
Ayrılmışan özün boyda
Neçə bacı-qardaşından.

Hey axtardım, tapılmadın,
Heç yerde gözə dəymədin.
Köynəyimdən qopan düymə,
Göz yaşın düymə-düymədəi...

İstəyirsən qışqırasan,
Heyf, sənin dilin yoxdu.
Özgəsinin yaxasında
Yaşamağa könlün yoxdu.

Köynəyimdən qopan düymə,
Hayana düşüb qalmışan?
Yaxam sənə vətən idi,
Sən indi qərib olmusan.

BƏXTƏVƏRİK

Ciblərimiz boşdu deyə,
Buraxmırlar yaxın bizi.
Taleyimiz belə gəlib,
Az yandırıb yaxın bizi.

Üzülürük ehtiyacdən,
Çörəyimiz çıxır daşdan,
Xəbəri də yoxdu acdan,
Xumarlanır toxun gözü.

Quru alışır, yaş sönürlər,
Qohum qaçırlar, qardaş dönür,
Qapıma gələn boş dönür,
Qara olsun yoxun üzü.

Nə utanır, nə usanır,
Gölməçəni dəniz sanır,
Açıq-aşkar xəsis sanır
Neç boynuyoğun bizi.

Haya-abır üzdə qalıb,
Həyat eşqi gözdə qalıb,
Bəxtəvərik, bizzə qalıb
Yenə, yenə xalxın gözü...

VAR

Əzəl gündən doğmaların
Arasında um-küsü var.
Görən bilir, bu həyatın
Soyuğu var, bürkübü var.

Söz titrəyir dodağında,
Çiçək bitib yanağında,
Gözlərimin qabağında
Bir gözəllik sərgisi var.

Dərdi çoxdu göyçəklərin,
Ətrini duy çiçəklərin,
Bil ki, sevən ürəklərin
Şərqisi var, türkübü var.

Çoxdur susayan qanıma,
Ancaq girmirəm qınıma.
Bu meşəni gəl qınama, —
Pələngi var, tülkübü var.

Yollarımı tutub duman,
Üreyim bir gizli ümman.
Məndən ayrı bir şey umma,
Hərənin öz ülgüsü var.

Qədrini bil hər anın da,
Üzü ağ ol el yanında.
Dəniz dənizdir, onun da
Nərəsi var, kılıkisi var.

Doğmalarım, əzizlərim,
Gəncələrim, Təbrizlərim...
Bilin, qəlbə təmizlərin
Nə qorxu, nə hürkübü var...

Arzu sonsuz, ömür gödək,
Odumuz var, suyumuz var.
Dana bilməz gədə-güdə,
Əslimiz var, soyumuz var.

Tikan bitdi yastanımda,
Dərd göyerdi bostanımda.
"Dədə Qorqud" dastanında
Neçə-neçə boyumuz var.

Yuxuludur Basat hələ,
Ölməyibdir Qırat hələ,
Davam edir həyat hələ,
Yasımız var, toyumuz var.

Çəkən var ayağımızdan,
Laxlayıb dayağımız da.
Üçrəngli bayraqımızda
Ulduzumuz, ayımız var.

Dönmədim imandan, dindən,
Qorxum yox şeytandan, cindən,
Bu dünyanın sevincindən
Bizim də öz payımız var.

Heç vaxt tükenməz odumuz,
Yaşayır təmiz adımız,
Peyğəmbər tək ustadımız,
Allah kimi dayımız var...

Vədəsiz güllər dərirsən,
Qəlbi qana döndərirsən,
Bize nələr göstərisən,
Dünya, səni dağılasan!

Para-para olub içim,
İnləyirəm için-için,
Bu dəndlərə dözmək üçün
Gərək uca dağ olasan.

Günlər ötər qatar-qatar,
Aşımıza ağı qatar.
Ürəyimdə bir arzu var:
Təzədən uşaq olasan!

Yetişə qaragilələr,
Budaqdan baxıb gülələr.
Dostlarım qaçıb gələlər,
Sən də üzü ağ olasan.

Çıxasan çiçəkli düzə,
Lalələr çevrilər közə.
Bu dağlarda ruhun gəzə,
Öləndə də sağ olasan!

Ömrümüzü oğrun-oğrun talayan
Biri gündür, biri aydır, biri il.
Bu dünyada üç şey başa bələdi:
Biri tamah, biri qorxu, biri dil.

Hər nəgmənin bir qiymətli sətri var,
Hər çiçəyin öz rəngi, öz ətri var.
Üçünün də el yanında xətri var;
Biri darçın, biri mixək, biri hil.

Arxasında keçib gedir an anın,
Qazancı nə öten günü ananın?
Üç qızı var bizim ocaq ananın:
Biri alov, biri tüstü, biri kül.

Ürəyimdən görün nələr keçmədi?
Bir cüt yar var, baxışları çeşmədi.
İkisi də bir-birindən seçmədi,
Hansın dərim? —Biri qönçə, biri gül.

Damağında ilk uğurun şirəsi,
Harayımda babaların nərəsi.
Ürəyimin parçası hərəsi,
Nə olsun ki, biri bəmdi, biri zil...

ALABAŞ

Yaşa həsrət qalsan da,
Dərdin çox böyük deyil.
Tikanlı söz, intzar
Ürəyinə yük deyil.

Arzular deyir daşa,
Ümidişlər çıxır boşça,
Bu dünya başdan-başa
Toy deyil, şənlik deyil.

Dayanmışan naəlac,
Dərdinə yoxdur əlac,
Bu qovhaqov, qaçhaqaç
Üç gün, beş günlük deyil.

Heç nəyə fikir vermə,
Girmə, bu yola girmə,
Hürmə, alabaş, hürmə
Bu karvan şənlik deyil...

QADINLARA

Silinsin qəlbinizdən
Bütün ağrı-acılar,
Bayramınız mübarek,
Ay analar, bacılar!
Siz ellər yaraşığı,
Siz evlərin işığı.
Sizinlə qış demərik
Ömrün ən sərt qışına.
Birçə təbəssümünüz
Bizi qaldırıb qoyar
Zirvələrin başına.
Sizinlə danışanda
Ürəyimiz incələr.
Yorğun baxışlarımız
Gözünüzde dincələr.
Sızsız həyat gülşəni
Xəzan olar, sovular.
Eşqiniz düşsə əgər
Qayaların qəlbine
Ovum-ovum ovular.
Sizin sədaqətiniz
Qəlbimizi isidər.
Sızsız çekilib gedər
Yaşamaq həvəsi də.
Gözəlsiniz güllərin
Təzəsindən, tərindən.
Sızsız dünya çevrilər
Bəlkə də mehvərindən.
Laylalar yetim qalar,
Məhəbbət yetimləşər.
Sızsız neyləyer bəşər?
Kobud ürəyimizi
Kim kökləyər, kim çalar

Əger siz olmasanız?
Uşaqları demirəm,
Kişilər yetim qalar
Əger siz olmasanız.

UTANAN SƏS

Göz dikmişəm müğənniyə,
O, bir zərif, incə qızdı.
Yanaq rəngli, dodaq rəngli,
Təkcə səsi boyasızdır.

Sanki bir dağ çeşməsi,
Sızbı gəlir qayalardan.
Səs utanır sahibinin
Üzündəki boyalardan.

AZƏRBAYCAN QADINI

Oda düşdü, taleyindən küsmədi,
Bu torpağın qızı olmaq qisməti,
Sədaqətin, düz ilqarın, ismətin
Tarixlərə həkk eləyib adını,
Azərbaycan qadını.

Həyatımın, çörəyimin duzudu,
Evimizdə bərəkətdi, ruzudu,
İnanma ki, bu torpağın qızıdır,
Əger pozsa peymanını, andını,
Azərbaycan qadını.

Məhəbbəti ürəyə yaz gətirər,
Ömrümüzü ağ günlərə yetirər,
Nəvazişi daşda çiçək bitirər,
Təbəssümü ağaç edər odunu,
Azərbaycan qadını.

Zəkasiyla bizi qoyar o, heyran,
Sesi gələr neçə-neçə diyardan.
Nə atadan, nə övladdan, nə yordan
Əsirgəməz ürəyinin odunu,
Azərbaycan qadını.

Şirin-şirin arzularla baş-başa,
İnanmırəm hər yetənə baş qosə,
Nə yaxşı ki, meyl eləməz daş-qasa,
Sədaqəti əvəz edər altunu,
Azərbaycan qadını.

Bədxahların gözlərinə xəncərdi,
Qayğısıyla neçə arzu cürcərdi,
Sevilləşən, tərlanlaşan Həcərdi,
Tarlalarda çapar polad atını,
Azərbaycan qadını.

Qraniti iki bölən Almazdı,
Mirvariddi, Fərizədi, Solmazdı...
Bir zamanlar bu yüksəliş olmazdı,
Vətən eşqi bərkidib qanadını,
Azərbaycan qadını.

Dilləndirər könlümüzün sazını,
Gülləndirər ömrümüzün yazını,
Nə bilərdik, əsirgəsə nazını,
Yaşmağın ləzzətini, dadını,
Azərbaycan qadını...

VAL SATAN QIZ

Ömrün öten çağı şirin bir xəyal,
Yağışdan islanan əllər buz kimi.
Ürek dilə gəlir firlandıqca val
Həmişə fırlanan dünyamız kimi.

Həsrətli nəgmələr gələndə dile,
Qara qaşlarını hərdən çatar o.
Baxar uzaqlara intizar ilə,
Səhərdən axşama nəgmə satar o.

Həssas bir qəlbi var, kövrəlib, dolub,
Düşüb duyğuların axarına o.
Vallar firlandıqca bir iynə olub,
Düşər xatirələr cığırina o.

Muğam dilə gəlir, kaman inləyir,
Ayrılıq nəgməsi onu üzündür.
Valdakı nəgməni hamı dinləyir,
Onun nəgməsini özü eşidir.

Gözündən görürəm iztirab çekir,
Ömrün gənclik çağı oda düşübdür.
O qədər dinləyib nəgmələri ki,
Bəxtəvər özü də nəgmələşibdir...

BİR SENZORA MƏKTUB

Boş-boş danışırsan vermədən ara,
Üyüdüb tökürsən, hüdülüyirsən.
Elə öyrəşmişən siğal-tumara,
Mərdanə sözü də ütüləyirsən.

Üzürsən yelkənli qayıqlar kimi,
Məzlumun üstünə şəşələnirsən.
Sınmış öyrənmiş toyuqlar kimi
Kağızlar içində eşələnirsən.

Əger pas tutubsa qəlbinin simi,
Bülbüller ötüşən gülzara gəlmə.
Yarasa işıqdan qorxduğu kimi
Qəlbinə xof salır hər nurlu kəlmə.

Səndət sənirsən zülmü, əzabı,
Ruhunda el qanı axmayıb hələ.
Keçdi bayraqın qırılmış sapi
Şənin ürəyindən çıxmayıb hələ...

QARAÇI

Ömrü boyu gezər düzü, dünyani,
Söhbət açmaz ev-eşikdən, vətəndən.
Bu cığırlar, yollar onun ünvanı,
Səfərdədi ayağı yer tutandan.

Bir günlüğü o tikdirən alaçıq,
Köçerilik gelməz onun arına.
Yerin gəzən durnasıdı qaraçı,
Könül verib göylərin ay nuruna.

Dağ tanımadır hər yanından ötəni,
Bu dünyada hər kesin bir payı var.
Qaraçının olmasa da vətəni,
Başı Üste şəfəq saçan ayı var...

BU BAHARIN SON YARPAĞI

Nə tez geldi qızıl payız,
Sona yetdi bahar haçan?
Men gedirem, boş qalacaq
Yerim gələn baharacan.

Budaqda titrəyən yarpaq
Ağlayırdı içün-için.
Bu dünyaya niyə gəldim
Bir baharılıq ömrür üçün?!

ALNIMIZA YAZILANLAR

Alnimiza yazılınlar
Bu yolları ölçün, — dedi.
Yersiz geldi, yerli qaçıdı,
Yadlar bize köçün, — dedi.

Qoyuldum lağa, loğaza,
Dərdim yük oldu kağıza.
Canım yiğildi boğaza,
Ömrüm qismət köçündədi.

Taladılar sərvətimi,
Tapdadılar hörmətimi,
Dünyanın qəm şərbətini
Tale bize için, — dedi.

Həsrət qaldıq ulu yurda,
Qismət oldu quzu qurda.
Böyük dünya xırda-xırda
Qayğıların içindədi...

DUZA GEDİRSƏN

Gözün ala buluddadı,
Sən üzü yaza gedirsən.
Ayağın lehma içinde
Aya, ulduza gedirsən.

Göz yaşı gözdən qayıdır,
Ceyranlar düzdən qayıdır,
Camaat duzdən qayıdır,
Sən hələ duza gedirsən...

DAĞDA ÇAYLAQ DAŞI

Yumru-yumru daşlara bax,
Elə bil ki, dolu düşüb.
Dağda çaylaq daşı varsa,
Burdan irmaq yolu düşüb...

BİR OLANLAR

Allah birdi,
Ata birdi,
Ana birdi,
Vətən birdi,
Onlara xor baxanların
Yeri qaranlıq qəbirdi...

HEÇ ALLAH QOYARDIMI?

Kimsəsiz bir qariya

Düzəltirdim qəbrini,
Sənin kimsənən oldum.
Məzarının başında
Duman oldum, çən oldum.

Ruhun şad olsun sənin,
Sanma yurdun boş qaldı.
Sənə adı baş daşı,
Mənə savab iş qaldı.

Əslini danan kəslər
Çətin ki, adam ola.
Heç Allah qoyardımı
Kimsəsiz adam ola?!

QORU MƏNI

Ay Allah, xilas elədi
İnamımın nuru məni.
Düşmənimlə bacararam,
Dostlarımdan qoru məni...

ZAMANIN DƏYİRMANI

Sığal çekir başımıza,
Öz işini bilir zaman.
Bu dünyanın yaddaşından
Adımızı silir zaman.

Ocaq içinde öldürür
Közü aldada-aldada.
Qovur üzü gələcəyə
Bizi aldada-aldada.

Zaman körpə usağı da
Əvvəl-axır böyüdəcək.
Ancaq onun dəyirməni
Hamımızı üydəcək...

DƏRD

Ürəyimin başından dərd püskürdü, dəbərdi,
Yol üstündə dünyanın namərdi var, mərdi var.
Hamı elə sanır ki, özgəsi bəxtəverdi,
Təkcə Allah bilir ki, hərənin öz dərdi var.

Zaman görür işini dönüb görünməz yelə,
Topdağıtmaz sarayı yerlə yeksan eləyir.
Əl çəkmir yaxamızdan, qovmaq istəsek belə,
Dərd adamı böyüdüb onu insan eləyir...

Mələkdən müqəddəs bir insanın da
İçində bir iblis mürgüləyirmiş.
Ən qəddar adamın nur var canında,
Xəbislik onu da tərk eləyirmiş.

Özgə bir möcüzə yox insan təki,
Hərəyə bir tale bəxş edib həyat.
Əger bacarırsan, sən ürəkdəki
İblisə layla çal, mələyi oyat!

Kənardan su tökməklə quyu çətin ki, dolsun,
"Yumurtada civildər yönlü cüce!" – müxtəsər,
Gərek qanında olsun, gərek canında olsun,
Qeyrət, namus pay kimi verilməyir heç kəsə.

Söylədiyim hikməti hərdən salarsan yada,
Qəribliyə salmazsan bu kəlməni, bu sözü.
Qarışqadan şirin şey yeyən yoxdu dünyada,
Yenə tumturşdur özü...

Arabır ayın da cəmalına bax
Hər vaxt üstünlüyü günəşə vermə.
Vaxtında atılan "du biri" heç vaxt,
Vədəsiz atılan "cüt şeşə" vermə.

Sakitlə sakit ol, nadincə nadinc,
Dözməzsən qəflətən vursalar səni.
Partladar ürəyi vədəsiz sevinc,
Vədəsiz "şəş qoşa" mars elər səni...

174

Ürəyimdən keçənləri gərəkdir deyəm,
Yazacağam duyduğumu ürək qanımla.
Bu dünyani dərk etməyə tələsəcəyəm,
Bu dünyani ölçəcəyəm öz arşinimla.

Deyəcəyəm nöqsanları mən bircə-bircə,
Sözüm qərib görünəcək neçələrinə.
Təzə "civ-civ" öyrədəcək bugünkü sərçə,
Neçə ilin civildəyən sərçələrinə.

Ömrün ötən çağlarını unutmaq olmaz,
Xatirələr həzinləşir ağızda, dildə.
Nənəm nehre çalxayardı, keçməmiş bir az
Ayran üstə görünərdi yağ piltə-piltə.

Ad-san ummaz, təmənnasız yaradar, tikər,
Papaq altda oğullar var, səbri dağ kimi.
Silkələmək istəsələr bir xalqı əgər,
Qəhrəmanlar üzə çıxar kərə yağ kimi...

Hər qaranlıq gecənin işıqlı səheri var,
Həyat bizi ağladı, həyat bizi güldür.
Dünyada hər nemətin ölçüsü, qədəri var,
Az adamı yaritmır, çox adamı öldürür.

Doyunca su içməkdi hər ağacın arzusu,
Yanına arx gəldimi, sevinci aşib-daşar.
Ancaq onun dibində aylarla göllənsə su,
Ayaq üstə durammaz, ağac kökündən aşar...

175

YAXŞI ADAM

Pislik görsə, gözlərində ildirim çaxır,
Duyur: pisin qəlbini də iman gələcək.
Yaxşı adam tutduğunu suya buraxır,
Deyir: –Balıq bilməsə də, xalıq biləcək...

Yaxşı adam ağaç əkir meyvə yesinlər,
Ürəyində kin-küdərət daşıya bilmir.
Yaxşılığı eləmir ki, yaxşı desinlər,
O yaxşılıq eləməsə, yaşıya bilmir...

PİS ADAM

Mən elə qəddaram ki,
Ağ-qarəni seçmərəm.
Ömrümdən keçərəm ki,
Günahimdən keçmərəm.

Mayam dərdlə yoğrulub,
Hey əzab istəyirəm.
Yapışib öz yaxamdan
Haqq-hesab istəyirəm.

Uşaq kimi qayğısız,
Ağsaqqal tək ağıram.
Pələng kimi yırtıcı,
Quzu kimi fağıram.

Pis adamam, ömrümü
Zillətə bələmişəm.
Mən ən böyük pisliyi
Özümə eləmişəm...

KOBUD ADAM

Sən hər şeyi ədalətlə ölçü bilib,
Qaranlıqda solğun nuru görə bilsən,
Sən kobudluq sərhəddini keçə bilib,
Kobudların ürəyinə gira bilsən,
Görərsən ki, insanmış o kobud adam,
Mat qalarsan, sən də ona qoşulsan.
Arzuları ürəyini salar oda,
Kövrək-kövrək duyğulara tuş olarsan.
Görərsən ki, dərdi varmış düyün-düyün,
Demə, kiçik eyhamı la o duyurmuş.
Görərsən ki, daş tək möhkəm çeyirdəyin
İçində bir kövrək toxum uyuyurmuş...

BİR KÖRPƏ AĞ SEVİNC

Coşqun dağ selləri axıb, durulub,
Özünə zülm etmək, vallah, hədərdi.
Bu dünya əzəldən belə qurulub;
Əvvəli sevincdi, sonu kədərdi.

Həyat sarayında beş-on kərpic var,
Əcəl dəstələyir ömrü elinə.
Dönür postamentə dərdlər, ağrılar,
İnsanlar çevrilir qəm heykəlinə.

Məni danlamayın sözümün üstdə,
Ürəyim fərehlə döyüñür hələ.
Kədərin qartılmış dizinin üstdə
Bir körpə ağ sevinc böyüür hələ...

QATIR

NƏ ZAMANDAN ƏHLİ-BƏŞƏR OLMUSAN?

Təkə kimi hey çəkmisən özünü,
Neyə görə belə təşər olmusan?
Həyat yonub qabırğanı bir azca,
Zoğal idin, sən muxəşər olmusan.

Tükənəcək, çox güvənmə gücünə,
Bəsdir hürdün gedənlərin köçünə!
Sən heç nəyi almazdın ki, vecinə,
Nədən belə dəymə-düşər olmusan?

Tula kimi yal üstünə cumursan,
Yallandıqca, gözlərini yumursan,
Adamlardan qayğı, diqqət umursan,
Nə zamandan əhli-bəşər olmusan?

BİR HARINA

Gözü ala buluddadı,
Qohum saymır, qonşu saymır.
Təmiz adla yaşıyanı
Lağa qoyur, kişi saymır.

Deyirik: –Lənət şeytana! –
Arsız-arsız irişir o.
Nə qədər uzaq qaçırsan,
Yenə gəlib ilişir o.

Hikkə balaca boyunu,
Pul cibini dəlir bunun.
Qulaqlarının dibindən
Halva iyi gəlir bunun...

Küsübdür öz taleyindən,
Cəhənnəmdi belə həyat.
Bilmir kimə yaxınlaşın,
Nə eşşekdi, nə də ki at.

Nə atadan yarıyıbdır,
Nə anadan yarıyıbdır.
İçində bala həsrəti
Qocalıbdır, qarıyıbdır.

Iri, qara gözlərine
Qəm buludu çökən qatır.
Ata-ana günahının
Cəzasını çəkən qatır.

HƏYAT

Nə dadlısan, nə şirinsən,
Hər üzünə bələdəm.
Hamı səndən dadıl gedir,
Doyub gedən
olmayıbdır hələ də...

ADİ HƏQİQƏT

Beşikdən qəbrəcən getsə də hamı,
Dünyada olmayıb cığırımız bir.
Tamam seçilsə də həyat yolumuz,
Əvvəlimiz birdi, axırımız bir...

GÜLLƏ

Kiçik nöqtə boydadı
Divarda gülə izi.
Həyatın axırında
Nöqtədi gülə özü.

ÖLÜMSÜZ AD

Yol gösterən olmadı, o yolu seçdi özü,
Qolları qüvvə aldı üreyinin səsindən.
Töküldü qızıl qanı, dünyadan köçdü özü,
Adı zəfərlə çıxdı ölümün pəncəsindən...

Günəş bulud arasından
Qızıl libas geyir, çıxır.
Qurban olum o şərə ki,
İçindən bir xeyir çıxır...

ARPA

Qəribə bitkidi arpa;
onu quş dənləyəndə
göylərə meydan oxuyur
qanadlarını çırpı-çırpı.
Atım, sən də arpa yemisən,
qulaqlarını qırpa-qırpa
göyəmi uçmaq isteyirsən?

BAYQUŞ

Deyirlər bayquş
quşların şahidi,
ona görə "bəy quş"
adı alıb.
Bəyin quşu qonan evlər
dağılıb,
xaraba qalıb...

KORDUMU

"Məhəbbətin gözləri kordu!" –
Kim uydurub bu sözləri?
Şair hər şeyə sevgi ilə baxır,
Kordumu şairin gözləri?...

QRAD – QIRAT

Düşmən tanka süvar olub,
Üstümüze yağır qrad.
Bizsə keçmişə anırıq,
Deyirik: – Hardasan, Qırat?

TƏKLİK

Adamlardan gen gəzsəm də,
Ürəyim mənə deyir ki,
İnsanları düşünürsən,
Təklilik tənhalıq deyil ki?!

Səs-küydə kobudlaşırıam,
O qədər kövrək olmurıam.
Mən təkliyə can atsam da,
Heç bir zaman tək olmurıam...

TƏKLİYİ SEVƏN ADAM

–Həyatı sevirdin,
Yel kimi sən əsdin.
Bəs niyə dünyadan
Köçməyə tələsдин?
–Sağ olsun yaradan,
Yetişdi dadıma;
Qəbirdə yer yoxdu
İkinci adama...

YALQIZLIQ

Üz çevirdim göy üzünə,
Tale ulduzum ah çekdi.
Baxmayın bir yerdədilər,
Ulduzlar hamısı təkdi...

Var-dövlət yiğana
Tamahı qənimdi.
Bu fani dünyada
Tək qəbir mənimdi...

Bəlkə mənim üzümə acı taleyim güldü? –
Dünyanın düzəlməsi nə vaxta qaldı, Allah?
Nə dünya bu şairi tərbiyə edə bildi,
Nə şair bu dünyani sahmana saldı, Allah!...

ŞEİR

Şeir – qolu zorluya üz göstərməyən mələk.
Şair qəlbini dinəndə sözlər lal dura bilməz.
Hər misrası olsa da, kəpənək qanadı tək,
Hər ağırlıqqaldıran onu qaldıra bilməz...

HƏYAT EŞQİ

Əzəl gündən insan oğlu həyatı gec dərk eləyir,
Gənciliyini verib bada, solur payız gülü kimi.
Həyat eşqi sağlamların ürəyində mürgüləyir,
Xəstələrin sinəsində çağlayır yaz seli kimi...

ALÇA AĞACI

O ağaca saymazyana baxammazsan,
Bir şeytan qız uşağı tək hey qımışır.
Meyvəsinin turşuluğundan inci dişlər,
Çiçəyinin ağlığından göz qamaşır...

ŞAIR QƏLBİ

Bu dünyada şair qəlbini
Çətin dinclik tapasıdı.
O, adice ürek deyil,
Dərdin ahənrübasıdır...

DALĞA VƏ SAHİL

Ağ dalğalar həyəcanla haray salıb yüksəlsə də,
Dəniz ana qızlarını qoymur gözündən kənara.
Dalğa sahilin yanına həvəslə qaçıb gəlsə də,
Duyğusuz Yer itələyir onu özündən kənara...

RÜBAİ

Öpüb qoxlaşdırıqca, gül ətirlənir,
Qaranlıq düşdükcə, ay bədrənir.
Hisslərim çəkilir qızıl suyuna,
Mənim ürəyimdə söz sətirlənir...

Ana torpaq, yolunda
Canımdan keçəcəyəm.
Üstündə yaşamasam,
Altına köçəcəyəm.

Həqiqətin yox inkarı, niyəsi,
Müəmmələr əl-ayağa dolaşır.
Göydə durub bu torpağın iyəsi,
Qarışqalar yuva üstə dalaşır...

Mənliyini tapdayarlar "mən" desən,
Salacaqsan öz-özünü bəndə sən.
Atam oğlu, çox da döymə döşünə,
Yer üzündə adicə bir bəndəsən...

Həyat nə vaxt üzümüzə güləcək? –
İllər salıb saçımı dən, əzizim.
Deyəmmərəm kim qalıb, kim ölücək,
Tale yanan deyiləm mən, əzizim.

Qalmışam evsiz, eşiksiz,
Bircə tükədən asılmışam.
Boynubükük bənövşəyəm,
Öz abrıma qıslımişam.

Bu həyat yollarında olduq yorğun, ərəsən,
Düz gəlmədi çox zaman işimiz sözümüzzlə.
Bu dünyanın mərməri tükənməzmi görəsən
Bir baş daşı aparsaq həremiz özümüzzlə?!

Ocağın içində, odun içində
Daşın qımlıdanıb dinməyi varmış.
Yanmağın axırı kül olmaq imiş,
Sönməyin kömüre dönməyi varmış...

Gündən-günə böyüyürük, diləyimiz çox,
Biz ucalmaq arzusuyla aşib-daşırıq.
Qəribədir, boy atdıqca günə, aya yox,
Daha artıq biz torpağa yaxınlaşırıq.

Irəliyə getməliyik, qarşıda qocalıq durub,
Uşaqlığa dönəmmərik, gəncliyi də verdik yelə.
Keçmişin yolu üstünə zaman paslı qıfil vurub,
O kilidi aça bilən anadan olmayıb hələ...

On qarış torpağın yol çekir gözü,
Başımın üstünü dumanlar alıb.
Alnıma yazılın sonuncu sözü
Mərmərin üstünə köçürmək qalıb.

—Ömrün şirin şərbətini içək biz,
Özümüzə uzun ömür seçək biz.
—Bu dünyaya xoşumuzla gəlmirik,
Bu dünyadan xoşumuzla köçək biz!

Yurdumuzda gör nə qədər gözəl xalça var,
Üstündəki hər bir naxış könül səsidi.
İlmələri göz oxşayan gözəl xalçalar
Nənələrin ürəyinin xəritəsidi.

Əlləşirik, vuruşuruq
Yixılınca, ölüncə.
Bir əyləncə tapammadım
Bu dünyada könlümce...

Uluların dediyinə
Qulaq asan xeyir çekir.
Ari çiçəkdən şirə, bal,
Şair dərddən şer çekir...

Neyləyəsən, bu ömür-gün baxta çıxıbdır,
Qardaş deyib dost bildiyin saxta çıxıbdır.
Qartalların qanadını ütülmüş görüb,
Koramallar, köstəbeklər taxta çıxıbdır.

Bu hikməti cahil heç vaxt dərk etməyəcək,
Ürəyimdə bu ağrını daşıyacağam.
Ruhum heç vaxt yer üzünü tərk etməyəcək,
Əsrlərcə bu dünyada yaşayacağam...

TORPAQ NƏĞMƏSİ

İLLƏR KEÇƏR

Ömrün axır anınadək həyat eşqi sönən deyil,
İllər keçər, ağrıları, acıları unudarıq.
Ömrümüzün yollarında bir pilləyə döner hər il,
Qəlbimizdə sonsuz arzu gələcəyə can atarıq.

İşiq dolu gözümüzə bir gün pərdə çəkər gecə,
Solğun payız çıçəkləri uyuyar boran içində.
Aman verməz düşünməyə qəfil gəlib çıxan əcəl,
Zərrə-zərrə yiğdiğimisovurər bir an içində.

Yaxşı bilir öz işini, cavan demir, qoca demir,
Qorxma onun gəlişindən, düz gözünün içində bax.
İtiyimiz olacaqdır – əzablarla dolu ömür,
Qazancımız – hamımıza doğma olan qara torpaq...

BU DAĞLAR MƏNİM DƏ BEŞİYİM OLUB

*Dağ adamları ilə aran adamlarını müqayisə
edib üstünlüyü birincilərə verən bir nəfərə.*

Bu dağlar mənim də beşiyim olub,
Hələ damağında qalıb dağ dadi.
Dədə-babaların çəkdiyi yolun
Bir ucu aranda, biri dağدادı.

Köksümün altında çırpınır ürək,
Oğulsan şərik ol gəl sevincimə.
Dağı tərifləsək cüyürə görə,
Aranın ceyranı bizdən inciməz?!

"Dağda doğulanın ürəyi dağdır," –
Xətrinə dəyərdi bu sözlər kimin? –
Əger söyləsəydin aran oğlunun
Ürəyi genişdir bu düzələr kimi...

Niyə yollarımız haçalanıbdır? –
Dağda, aranda da insandır insan.
Vətən neçə yerə parçalanıbdır,
Bu da bir ayrılıq, sən uydurmusən.

Bir dən tunc sıfətli qızı nəzər sal,
İnciyə döndərir alın tərini.
Dağlarda dünyaya göz açan qartal,
Dənizdə balığın verməz yerini.

Vətən müqəddəsdir, nə dağ, nə aran?
Çığırlar yaranıb ayaq gücünə.
Asfalt döşəyib ki, yollara zaman
Onunla gedəsən adam içində.

Gəl sözü deməmiş düşün bir azca,
"Şairsən", gözünü tutmasın duman.
Dağda doğulan var, ürəyi qozca,
Aran övladı var, sinəsi ümman.

Bu dağlar mənim də beşiyim olub,
Hələ damağında qalıb dağ dadi.
Dədə-babaların çəkdiyi yolun
Bir ucu aranda, biri dağdadı...

ELDƏDİ

Tozun bizimlə nə işi,
Günah hamısı yeldədi.
Oyulmazdı dağın dibi,
Bunun təqsiri seldədi.

GÜNƏŞƏ DOĞRU

Yurdu gözdü nur olanın,
Gelin kəndə, durulanın.
El-obaya vurulanın
Sözü ağızda, dildədi.

Suyu dönüb qanımıza,
Ruhu hopub canımıza,
Vətən dönüb anamıza,
Məhəbbəti könüldədi.

Bülbüller ötür budaqda,
Qəlbim tək əsir yarpaq da,
Ağacın kökü torpaqda,
İnsanın kökü eldədi...

QALXAN

Eştdim ki, Naxçıvanda Babəkin
heykəlinin qalxanını söküb xaricə sat-
mağa aparıblar.

Cibində pulun var deyə,
Xoruz tək çekmə özünü.
Haram yolla qazandığın
Var-dövlət tutsun gözünü.

Babəkin tunc qalxanını
Söküb apardın haraya?
Üstümüzə yağı gəlir,
Bəs kim yetəcək haraya?...

Bizi biabır elədin,
Halaldi namərdin qanı.
Adı bize qalxan olan
İgidin qalxanı hanı?!

Axdıqca üstümə əlvan şəfəqlər,
Üzülür, süzülür zülmətin bağı.
Səhərdir, qızarır geniş üfüqlər,
Gedirəm, gedirəm günəşə doğru.

Külək dilləndirir könül tarımı,
Kükreyən duyğular yuxu da bilmir.
Günəşin şəfəqli saçاقlarını
Küləyin əli də dağında bilmir.

Getdikcə gedirəm, uca zirvələr
Kiçilib bir zərrə olur arxada.
Günorta günəşə çatıram, axşam
O əlvan şəfəqlər qalır arxada.

Ürəyim bir yerdə tutmur aram da,
Günəş dağ ardında görünməz olur.
Deyirəm, günəşlə mənim aramda
İndi bir gecəlik məsafə qalır.

Səma ulduz-ulduz, ay ulduz-ulduz...
Yuxu gözlerimə dolur gizlicə.
Ən nəhəng badədir sanki dünyamız,
İçinə şərab tək süzülüb gecə.

Nə görsəm yaxşıdı oyananda mən? –
Əlvan tellerini günəş yayıbdır.
Baxıb gülümsəyir yenə üfüqden,
O, məni yenə də qabaqlayıbdır.

Yenidən üstümə axır şəfəqlər,
Yenidən qızarır zülmətin bağı.
Yenidən qızarır geniş üfüqlər
Yenidən gedirəm günəşə doğru...

BİR QAYA HELLƏDİM

Məmməd Araza

Bir qaya hellədim, sevindi ürək,
Heyrətə gətirdim neçə uşağı.
Təkənin dalınca gedən sürü tək
Qayalar yelləndi üzü aşağı.

Yamaclar, kahalar titrədi zağ-zağ,
Dərə dözəcəkmə? – Ağırkı daşlar...
Mənə elə gəldi ağlayırdı dağ,
Gözündən dolu tək yağırdı daşlar...

Uçurtdum qartalın beş balasını,
Diksib mürgübən oyandı Araz.
Ürkütdüm dağların daş balasını,
Onun ürəyini kövrəldim bir az.

Bir qaya itirmək nədir dağ üçün,
Vətən nə itirər əgər mən ölsəm?!
Yatmış duyğuları oyatmaq üçün
Xoşbəxtəm, bir qaya hellədə bilsəm...

ZİRVƏ

Fəsillərə pilləkəndi,
Qartallara yardım zirvə.
Siyrlib bir qılınc kimi
Buludları yardım zirvə.

Təpəsində tüstü-duman,
Sanki dağın bacasıdır.
Sinəsində doğulanlar
Daş da olsa, ucasıdır,
Necə bəxtiyardı zirvə?!

Sənə övladımı söyləyim,
İstəklisi dağın, sənsən.
Bizim qoca dünyamızda
Günəşə ən yaxın sənsən,
Niyə başın qardı, zirvə?!

ANA TORPAQ

Ana torpaq, ana torpaq,
Qüdrətinə bələdəm.
Qoynundakı möcüzəni
Dərk etmirəm hələ də.
Güllərin var neçə boyda,
Neçə rəngdə, biçimdə.
Mən itmişəm lalələrin,
Nərgizlərin içində.
Güller gördüm, kitablara
Düşməyibdir heç adı.
Ağacların nənələrdən,
Babalardan qocadı.
Çəmən gördüm, elə bil ki,
Allı-gülli xonçadı.
Zirvə gördüm:
bu dağların əlində
elə bildim çiçəklərlə
bəzədilmiş xalçadı...

Qəlbilərə dırmanmağa var hünər,
Tez özümə çəlik etdim bir vəni.
Dağa qalxdım, zərif, incə çiçəklər
Məndən əvvəl fəth edibmiş zirvəni.

Bu dolaylar sükutumun qəsdində,
Xatirəmin tarımlanmış simiyəm.
Bu dağların, yamacların üstündə
Dən axtarən bir qarışqa kimiyəm.

Zirvelerin çiçək qızı, gül qızı
Yaşınmadan cəmalını göstərdi.
Bircə anda dindi könlümün sazi,
Çiçəklərə şeir oxumaq istədim.

Oba mənim, yaylaq mənim, yer mənim,
Bu Qızıldاش, o Çayzəmi, bu Kəpəz.
Yan-yörəmə boylanıram, gör məni
Haralara qaldırıbdır bu Kəpəz?!

Sıqar çekir, dağa diqqət elə bir,
Bulud tüstü, palıdlarsa müştüyü.
Dağ yolları dağ çayıdır elə bil,
Dolaylardan, gədiklərdən şütyür.

Nə olsun ki, duman tutub hər yanı,
Göz önündə neçə bəndlər, bərələr.
Belə geniş görməmişdim dünyani,
Harda idi belə dərin dərələr?!

Yerdən baxıb dağda çəni görürdüm,
Eh, nə qədər yanılmışam gör indi?!
Dərələrdən tək zirvəni gördüm,
Zirvələrdən mənə hər yer göründü...

Ana torpaq, ana torpaq,
Qüdrətinə bələdəm.
Qoynundakı möcüzəni
Dərk etmirəm hələ də...

MAŞIN GEDİR QƏÇREŞƏ

Maşın çıxdı Qubadan,
Maşın gedir Qəçreşə.
Yaşıl bir nağıl kimi
Axır ömrümə meşə.

Saxla maşını, qardaş,
Dəysin yerə ayağım.
Qurum cəməndə bardaş,
Gel sən də ol qonağım.

Çiçəklərin baxışı
Saldı məni kəməndə.
Yağsin bahar yağışı,
İslanım qoy cəməndə.

Yurdumun hər gülünü
Oxşayaram, öpərəm.
Dağların tər gülünü
Gözlərimə təpərəm.

Mən belə istəyirəm,
Özgəsi nə borcumə.
Çiçəklərin ovcundan
Şəbnəm axsıñ ovcuma.

Ay qız, baxma güllərə
Gözündə qara çeşmək.
Düş yerə avtobusdan,
Qismət olsun sənə də
Çiçəklərə çımişmək...

NƏ YAXŞI Kİ...

Dəliqanlı bir igid tek əsdi dağ,
Uçub çayın qabağını kəsdi dağ.
O kim idi dayanmışdı ciğirdə? –
Dağlar qızı tora düsdü, qovruldu.
Hey çırpındı, hey bulandı, axırda
Güclü qollar arasında duruldu.
Dağ gövdəli bir igidə qışılıb,
Xumarlanır nazlı-nazlı göl indi.
Ağsu çayı dünən dəcəl qız olub,

Bu gün ürək ovsunlayan gəlindi.
Nə yaxşı ki, dağ kükrədi, dağ uçdu,
El gözeli eldən küsüb gedərdi.
Aynasında neçə həsrət qovuşdu,
Dənizlərdə bu duruluq itərdi.
Nələr demir onun büllur baxışı,
Bir sevinci milyon yerə böl görüm?!
Ümmanlara qovuşmadı nə yaxşı,
Ümmanlarda bulanardı Göygölüm...

UCALIR İNSAN OĞLU

Gecələr gəl-gəl deyir sevənlərə göy üzü,
Bu lacivərd səmanın sovqatı, payı gözəl.
Başımın üzərində bir bayraqdı göy özü,
Üstündə şəfəq saçan ulduzu, ayı gözəl.

Arzular elimizdən tutub ucaldır bizi,
Gəl-gəl deyən işqdan güc alır insan oğlu.
Üreyində sevginin ürək göynədən közü,
Göylərə boylandıqca ucalır insan oğlu...

DAĞ DAĞA OXŞAYIR

Sizin tərəflərə gəlmışəm qonaq,
Göylərə baş çəkir ulu Babadağ.
Deyirəm: dünyanın işlərinə bax:
Dağ dağa oxşayır...

Bir də dönəcəkmi geri o çağlar? –
Hər görüş yerində bir çeşmə çağlar.
Sənin də köksünə çekilib dağlar,
Dağ dağa oxşayır...

YARDIMLI DAĞLARINDA

Dostum Cavanşir Rəsulova

Demişdim ki, gələcəyəm haçansa,
Biz görüşdük, tale qismət elədi.
Sıldırımdan yerə enən uçan su,
Yardımlıya xoş gəlmisən, – söyledi.

Yorulsam da, inanmadın yorğunam,
Qucaqlayıb məni yerdən qopardin.
Biliirdin ki, bulaqlara vurğunam,
Dostum, məni Bərənciyə apardin.

Çay yuxarı getdik quru oduna,
Ögey olan bu yerlərdə azardı.
Çaylaq daşı ayağımın altına,
Elə bil ki, avtoqraf yazırı.

Torpağınız füsünkarmış gör necə? –
Dağınıza, dərənizə baxırdım.
Dupduruydum, elə bil ki, o gecə
Viləş çayı damarından axırdı.

Ofsunluydum bu dərədə elə bil,
Gözüm təkcə ulduzları görürdü.
Yardımlının dağlarında arabir
Laçın iti qərib-qərib hürdü...

Ağzımızda dustaq idi sanki dil,
Ruhumuzda ildirimlər caxırdı.
Bərəncünün sizqa suyu elə bil
Qaçqınların göz yaşıydi, axırdı...

Ürəyimdə solan qönçə açdı gül,
Dağınızdan nə gül dərdim, nə lalə.
Arxamızca su atırdı elə bil
Qayıdanda sizin gözəl şəlalə...

ÇİXDIQ SİZİN DAĞLARA

Coğrafiya elmleri namızədi Hacı Ağayevə

Çıxdıq sizin daqlara, kövrəldi boğuq səsin,
Tamarzı gözlərindən yaş süzüldü gizlice.
Yağış elə yağdı ki, maşınlar tərpənməsin,
Sənin ata yurdunda qonaq olaq bir gecə.

Göylər də kövrəlibdir, eh, bu necə yağışdır? –
Hamı susdu, bir kimsə dinmədi səhərəcən.
Daqlarda ocaq çatıb dövrəsinə yiğisdiq,
O sehrlili alovlar sönmədi səhərəcən.

Vay o gündən, a qardaş, insanla dövran əyə,
Kədərli xatirələr o gün qoşuna döndü.
Sanki bir ata ruhu çevrilib pərvanəyə,
Yandırıldıqın ocağıń uşub başına döndü.

Dalmışan öz dünyana, gözündən yuxu qaçıb,
Kimsə xəyanət etməz çörəyinə, duzuna.
Közerən sıqaretin o gecə işiq saçılıb,
Xirdaca böcəklərin döndü bəxt uluzuna.

İnsan nəfəsi dəysə, ulu daqlar ucalar,
Yansın odlar, ocaqlar, işiq zülməti boğsun.
Məsləhət təpəsinə yiğisinsələr qocalar,
Bu xaraba kəndlərin bəxtinə günəş doğsun...

QARA TORPAQ GİRİR YUXUMA DAHA

Hani xəyalimdə yaratdım bağ?
Ürək, mənə qəzəl oxuma daha!
Gözəllər girərdi röyama bir vaxt,
Qara torpaq girir yuxuma daha.

Qəlbimdə alışan o nurlu məşəl,
Gözümün önündə solur, ay Allah!
Qızların saçında daraq olan əl
Yuxuda dirmiğa dönür, ay Allah!

Həyat verməliyəm nara, almaya,
Əkdiyim fidanlar boyumu ötsün.
Torpağın üstündə izi qalmayan,
Torpağın altına nə üzlə getsin?!

Sərv boyularım öz yerlərini
Gilasa veriblər, tutu veriblər.
Uzaqda, gün altda yanın torpağı
Mənim əllərimə buta veriblər...

YANDIR ATA OCAĞININ ÇIRAĞINI

Üşütməsin səni yerə düşən qirov,
Yandır ata ocağının çirağını.
Neçə ildir gözü yolda qalibdir o,
Qaldır ilham perisinin duvağını.

Doğma evin havasına isin, isin,
Gilelənsin o pərinin gözündə yaş.
Sənin üçün şeir oxusun, nağıl desin,
Bu həyat bir nağıl imiş elə, qardaş!

Qoy üreyin təpər alsın yaz mehindən,
O bulaqlar əzəlki tek axşın yenə.
Qoy çiçəkler sırga taxsın yaz şəhindən,
O göylərin şimşəkləri çaxsın yenə.

Doğma yurdsuz arzuların gülü solar,
Bu yerlərdən ayrıldığın – bir qərinə.
O dərədən, bu təpədən axan sular
Sinən üstə qovuşacaq bir-birinə...

TORPAQ ÜSTƏ DOĞULAN YAŞIDLARIMA

Atamızın evindəki döşəmələr torpaq olub,
Taleyimiz belə gəlib, torpaq üstə doğulmuşuq.
Doğma yerdən ayrıldıqmı, gözlerimiz bulaq olub,
Mat qalmışam, elə bil ki, biz torpaqdan yoğrulmuşuq.

Ondan ayrıla bilmirik, əkib-biçmək dəlisiyik,
Tarłalarda, kövşənlərdə azmi olmuşuq əresən?
Bir belə ki, bu torpağın vurğunuyuq, hərisiyik,
Onun qoynuna girməkdən niyə qorxuruq görəsən?!

LAHIC YOLLARINDA

Dağların qucağında gəl-gəl deyir Namazgəl,
Bəs niyə Qara qaya kömür kimi qaralıb?
Dodaqlarında nəğmə, köksünün üstdə saz gəl,
Həsrətdən yamacların çiçəkləri saralıb.

Geri dönsən, Lahicin yolu səndən küsəcək,
Gör bu yerlər nə qədər axarlı, baxarlıdır.
Qorxa-qorxa yerisən, ayağını kəsəcək,
Lahic baltası kimi bu yollar ovxarlıdır.

Diqqətimiz gərilib, qalxırıq çay boyunca,
Babadağın zirvəsi bələnibdir buluda.
Alpinist kəndiridi elə bil Girdimançay,
Dirmanırıq yuxarı biz ondan tuta-tuta...

ÖMRÜN İKİ ANI

Bığ yerim təzə tərləyib,
Ürəyim vurur eşq ilə.
Saç qapqara şəvə kimi,
Ağ günlər öndədi hələ.

Ömür keçib, gün dolanıb,
Yaxındadı daha qürub.
Saçlar dümağ qar kimidi,
Qara gün mariqda durub...

ŞƏMKİR LÖVHƏLƏRİ

Boy atan şitillər bir gör nə deyir?
Çöllərin sükütu pozulub burda.
Hər üzüm cərgəsi bir yaşıł şeir,
Zəhmətkeş əliylə yazılıb burda.

Dəli bəbeklərin nur həsrəti var,
Adamlar oyanır güneşlə birgə.
Sanki ayaq tutub yeriyir bahar,
Onun hər addımı bir yaşıł cərgə.

Hər atlas budaqda gözüm dincələr,
Burda ağaç saydım gör neçə adda.
Görünməz olubdur evlər, küçələr
Yaşıł çinarların qanadı altda.

İntizar düzənlər durub müntəzir,
İnsan əli dəysə, nələr bitirər?
Burda adamların vaxtı nə gəzir
Qonaq qarşılıya, qonaq ötürə?!

ŞƏHƏRDƏ YAŞAYAN KƏND ADAMLARINA

Ağladıq ürəkdən, güldük ürəkdən,
Yorğun gözümüzdən qovduq yuxunu.
Uşaqlən ayrılib kənddən, kəsəkdən,
Şəhərdə sursək də ömrün çıxunu, –

Heç zaman rahatlıq tapa bilmirik,
Qorxuruq hicranın buz nəfəsindən.
Uzaqda olsaq da qopa bilmirik
Anamız torpağın cazibəsindən.

Vüsal həsrətiyle titrəyir ürək,
Gedərmi sevənin yuxu gözünə?
Kəndin qəbristanı ahənrüba tək
Bizi qocalanda çəkər özünə.

Salıb yadımıza ilkin beşiyi,
Əfsanə olarıq, nağıl olarıq.
Şəhərdə tullayıb evi, eşiyi
Qayıdib torpağa oğul olarıq...

QANLICA YAYLAĞINDA

Firuzə bibimin sözlerindən

Bura bizim oba yeri, yurd yeri,
Bura bizim yaylağımız olubdur.
Vurulubdur qoç igidlərin biri,
Göz yaşından yaylığımız dolubdur.

Qanlıcadır, qan olmayıb mayası,
Bu torpağın nə günahı, ay oğul?
Novlu bulaq, bu da Gəlin qayası,
Həqiqətdir bu gün axı, ay oğul!

Xatırələr hərəsi bir qor olur,
Hey yanıram, hünərin var qaralt da...
Qanlıcada il uzunu qar olur,
Qanlıcada qan donubdur qar altda...

QURUYAN AĞAC

Gərib sinəsini ildirımlara
Zərif çiçəkləri qoruyan ağac.
Göz aça bilmədin bu il bahara,
Qismətin beləymış, quruyan ağac.

Bir kimsə gəlmədi sənin hayına,
Sanki bir ığidin qolu kəsildi.
Torpağın qoynundan sənin boynuna
Axan ümidişlərin yolu kəsildi.

Söz yandı şairin dodaqlarında,
Alışdı, dərdini üzə vurmadı.
Quşlar da keçən il budaqlarında
Qurduğu yuvaya yiye durmadı.

Dərdini təkcə bir bənövşə bildi,
Yanından ötəndə yellər gülecək.
Nə sənin dərdini bu meşə bildi,
Nə mənim dərdimi ellər biləcək...

KÖRPÜDƏN ÇAYA BAXANDA

Sanki sular adama gəl-gəl deyir, çağırır,
Bulanığı da olur çayların, durusu da.
Axarda üzüsdükçə qarınları ağarır,
Ulduzlar tək sayışır balıqlar duru suda.

Durub körpünün üstdən baxıram çay aşağı,
Mənim yorğun baxışım ləpələrlə öpüşür.
Balaca qarmağına balıq düşən uşağın
Çöhrəsinə, üzünə elə bil işiq düşür...

BU ÇƏMƏNİN ÇİÇƏK GÖZÜ

Bu çəmənin gözəlini
Axtarıram əlimyandi.
Elə bil közdü hər çiçək,
Əl uzatdım, əlim yandı.

Güllər sanki gülümsünür,
Hər təbəssüm ləçək-ləçək.
Bu çəmənin çiçək gözü
Xumarlanır məni görçək...

GÖZƏLLİYİN DİLİ LALDI

Yavaş-yavaş dağa qalxdı çisək, çən,
Gözlərimə gözəl Göygöl görükdü.
Cəmalını əsirgəmir kimsədən,
Səxavəti özündən çox böyükdü.

Ayrılmasın göy sulardan qoy əlin,
Söyləmə ki, yorulmuşam, ta bəsdi.
Yel əsəndə, dodağına Göygölün
Uçub qonar bir xəfifcə təbəssüm.

Neyə desən, dəyər bircə baxışı,
Gözmü doyar Göygöl kimi gözəldən?
Əsmek ilə, coşmaq ilə yox işi,
Gözəlliyyin dili laldı əzəldən.

BAHAR YARADIR

Toxundu iplərə sehrkar əllər,
Qəribə naxışlar səfə düzüldü.
Günəş saçığına bənzəyən tellər
Titrək barmaqlardan axır yüz ildi.

Hər xalı çiçəkli çəmənə döner,
Burdaklı güllərin oxşarı hanı?
Yorulmaq bilmədən Zibeydə nənə
Xaliya köçürər Azərbaycanı.

Kəlməsi ilmədi, sözü naxışdı,
Zərif haşıyelər sıra-sıradır.
Saçlara baxıram, boranlı qışdır,
Əllərə baxıram, bahar yaradır...

ŞEH

Hər gün səhər-səhər görürəm ki, mən
Şehlidir çıçəyin, gülün yarpağı.
Yaş olur bilmirəm hansı səbəbdən
Bizim təbiətin çəmən dodağı?

Həyadan qızarır geniş üfüqlər,
Şəbnəm parıldayıb bir mirvari tək.
Gecə dodağını çekir çəməndən,
Onunçun şehlidir yəqin gül-ciçək...

SÖYÜDÜM

Baxdım səhər-səhər nəmli gözünə,
Duymadı dərdini çoxu, söyüdüm.
Nə qədər vurdular sənin üzünə
Barsız olduğunu axı, söyüdüm?!

Sənin bu büsatın düzü qəmlidir,
Bir kimsə üzünə gülməyib hələ.
Gecə ağlamışan, gözün nəmlidir,
Günəş göz yaşını silməyib hələ...

Söylə, belə dərdə dözərdimmi mən,
Niyə hamı səndən küsdü, söyüdüm?
Övladsız qadının yəqin bilirsən,
Öz dərdi özünə bəsdi, söyüdüm...

**NECƏ QƏRİB SAYIM
ÖZÜMÜ BURDA**

Qazax yaziçisi, dostum Beken İbrahimova

Size məhəbbətim dönüb dastana,
Görsəniz, çاشmayın izimi burda.
Özüm gəlməmişdən Qazaxıstanı,
Dostlar çox danışıb sözümü burda.

Sıxdı əllərimi mehriban əllər,
Mənə doğma imiş sizin bu əllər,
Oxşadı gözümü yamaclar, çöllər
Çəşmələr qatladı dizimi burda.

Durub Alatau bir ağsaqqal tək,
Medeo – dağların qoynunda çiçək.
Haraya baxdımsa, açıldı ürək,
Tutqun görmədilər üzümü burda.

Necə müqəddəsdir torpağı, daşı,
Gördüm, sizildədi bağrimon başı.
Təkəli – Şuşamın əkiz qardaşı –
Durub gözləyirmiş bizimi burda?!

Cunqarın üzünü duman bürüyüb,
Yeddi çay – Taldının yeddi höryü.
Basıldı dağların külək körüyü,
Üfürüb oyadı közümüzü burda.

Necə tanış gəlir bu dağ, bu qaya,
Sevincim köksündə döndü bir çaya.
Elə düşündüm ki, ulu dünyaya
Nə vaxtsa açmışam gözümü burda.

Belə qərib olmaz, ay boyu bəstə,
Sən məndən sevdalı bir könül istə,
Doğma Ay yanırsa başımın üstdə,
Necə qərib sayım özümü burda?

ALMA-ATA GÖZƏLİNİN

Qazax dilində danışdı,
Başa düşdüm sözlərini.
Alma uzadıb dedi ki,
Bəhrəsidi öz əlinin.

Şeir oxudum, gördüm susur,
Dişi aslan, oldu quzu...
Dəlisiymiş zalim qızı
Füzulinin qəzəlinin.

"Leyli-Məcnun"dan halıymış,
Qönçə dodağı bal imiş,
İçi sevgiylə dolmuş
Onun qıçıq gözlərinin.

Dolandıq bağçanı, bağı,
İncik salmadı qonağı...
Bir almayımiş hər yanağı
Alma-Ata gözəlinin...

PAYIZ GƏLIB OĞUZA

Yenə qızıl suyuna
Çekilib dünya, aləm.
Yarpaqlar piçıldayı,
Cibimdə durmur qələm –
Hey can atır kağıza,
Payız gəlib Oğuza...

Əlim budaq tək əsir,
Gözüm dağa dikilib.
Söz vərəqin üstüne
Yarpaq-yarpaq tökülib,
Düşür dilə, ağıza,
Payız gəlib Oğuza.

Sarağanlar közərib,
Oda düşüb yamaclar.
Bu yerlərdə gəzəndə
Çaşib qalma, ağaclar
Həzin nəğmə oxusa,
Payız gəlib Oğuza.

Dağlarda maral görüb,
Titredi, əsdi ürək.
Bir dəli şeytan deyir,
O közərmış yarpaq tək
Könlünü aç o qızı,
Payız gəlib Oğuza...

MƏNİM KÖRPƏ TUMURCUĞUM

Ağacların budağında
Göz yaşisan bircə gilə.
Hələ könül verməmisən
Xoş ətirli bircə gülə.

Mənim körpə tumurcuğum,
Həyat şirin, baldı daha.
Yaşamalı günlər gəlib,
Kirpiyini qaldır daha!

Görüm yaşıl gözlərini,
Varlığımı bahar axsıñ.
Sevda dolu ürəyimdə
Göy gurlasın, şimşek çaxsın.

Mədəniyyətin yekənisi

Arzum budur son baharda
Üstünü xəzan almasın.
Baxıb sarı bənizimə,
Sənin gözlərin dolmasın.

Hələ çağlayıb axmayıb,
Bəbəyimdə sellər durur.
Aramızda aylar durur,
Aramızda illər durur.

Üreyini qorxutmasın
Payız sözü, payız adı.
Sənin yolun ilk bahara,
Mənim yolum payızadı.

Göydə günəşi görəndə
Niyə könülsüz gülürsən?
Sən baharın ləzzətini
Payız gələndə bilərsən...

PAYIZ SULARI

Payız gələndə kövrəldər
Bulağı, çayı, dənizi.
Havani tutqun görəndə
Bozarar suların üzü.

Külək əsər yavaş-yavaş,
Soyuyar payız suları.
Qapılıb öz dünyasına
Uyuyar payız suları.

Uçuşan qara buludlar
Dağın başında şal olar.
Yarpaq düşəndə suların
Ayna üzü xal-xal olar.

Elə bil ki, sarı simə
Toxunar titrək küləklər.
Qonar gülün yaxasına
Qızıl-qızıl kəpənəklər...

PAYIZDA YAŞIL YARPAQ

Nahaq yerə yuxu getmir gözünə,
Qara bəxtin indi çətin oyana.
Yaşıl yarpaq, çox güvənmə özünə,
Yolun varmı son bahardan o yana?

Tumurcuğun qarşısında xəzəl var,
Sənin ömrün qırılacaq payızda.
Təhlükəni hiss eləyən ağaclar
Qılınc kimi sıyrılacaq payızda.

PAYIZ

Əsəndə soyuq küləklər
Dilə gəlir sanki budaq.
Dodağından qopub düşür
Dediyi söz yarpaq-yarpaq.

Payızın nəfəsi dəycək
Saralır çöllər, yamaclar.
Sarı-sarı simə dönür
Sarı yarpaqlı ağaclar.

Xəzəl quşa dönüb uçur,
Gedir, gedir uzaqlara.
Xəzan yeli kəmanə tək
Dəyir kövrək budaqlara.

Vədəsiz solan çiçəklər
Arzuları daşa çalır.
Doluxsunmuş buludların
Gözlərindən yaş açılır...

-Oldum yollarda ərəsən.
-Qanında çeşmələr axır.
-Niyə coşqunam görəsən?
-Pəncərən dənizə baxır...

Bəzən düşünürəm:
nə üçün doğulmuşam,
öləcəyəmse
əvvəl-axır?!
Şimşek çaxır
gözlərimin qarasında.
Qolarının arasında
uyumaq istəmirəm əzrayılın.
Kötürür məni fikir:

-Buna da şükür!
Nə yaxşı ki, doğulmuşam,
nə yaxşı ki, çəmənlərdən
çiçək dərmışəm.
Udmuşam havasını dağların,
bağların barından dadmışam
heç olmasa.
Marsa, aya uça bilməsəm də,
izləmişəm kosmik uçuşları.
Quşları heyran qoymuşam
zəkəmin qanadıyla.
Adıyla öyünmüşəm
Babəkin, Cavanşirin...
Şirin-şirin dirləmişəm
nənəmin nağıllarını.
Oğullarını itirən ananın

dərdini sezmişəm.
Gəzmişəm vətən çöllərində,
göllərində, çaylarında çımmışəm.
Fürsət var ikən
dağlara, dərələrə
yenidən baxmaq istəyirəm.
Küçə olub
sərilmək istəmirəm
ayaqlar altını,
çiçək olub ayaqlar altından
qalxmaq istəyirəm...

ŞAMAXIDAN QAYIDIRAM

Əllərimdə
Şamaxı lalələrinin avtoqrafi,
ürəyimdə düzlərin genişliyi,
bulaqların sərinliyi.
Gözlərimdə dağların ucalığı,
dərələrin dərinliyi.
Ciyərlərimdə meşə havası,
qulaqlarında
bulaqlar nəgmə oxuyur
şirin-şirin.
Başında Pirqulu heyrəti,
Dodaqlarında Sabir şeri...

GİR DƏNİZƏ, OĞLUM

Gir, oğlum, gir dənizə!
Peşiman olmazsan
çımdıyanə.
Ayaqların həsrət qalmasın
balıqqulağı çımdıyanə;
Gözlərin dəniz maviliyinə,
suların parıltısına;
Dodaqların dəniz duzuna,

qulaqların ləpələrin şırıltısına.
Öyren üzməyi, baş vur dərinə.
Körpə əllərini ver
Dənizin ləpə əllərinə.
Qurulan şəfəqlər altında,
tunca dönsün bədənin.
Qəlbi də dəniz olar,
dənizlə dostluq edənin...

ÜÇ BACI

Bakıdakı çarhovuzlarının birində üç
qız heykəli var.

Haçansa soyunub
giriblər hova,
üç gözəl, üç bacı.
Çıxmaq istəyəndə sudan
tapmayıb paltarlarını
ağlayıblar acı-acı.
Görəndə sahildəki insanları
donublar bacılar.
Həyadan heykələ
önüblər bacılar...

TUT AĞACI

Budaqlarım
doğram-doğram doğranar;
mişarlanar, baltalanar, dəhrələnər...
Hər kəsilən qolumun yerindən
neçə-neçə təzə budaq pöhrələnər,
boylanar günəşə,
can atar bahara...
Təzədən doğranar qollarım,
təzədən Prometey kimi
dözerəm ağrılara.

Atlas, ipək olub
gözəlləri qucaqlayanda
sızıltısı kəsər qollarımın...

Ötən günlərin üstünə
təskinlik qarı yağır...
Göz yaşına dönürsə bu qar
ürəyimin atəşində,
neyləyim mən biçarə,
neyləyim mən fağır?

Aylı gecələrdə
qapımızdakı paslı qifil
ağlayır.

Bu baharın yarpağı tanımaz,
tanışa, bu ağaç tanıyor məni.
Bu bulağın suyu tanımaz,
tanışa bu daş tanıyor məni...

Dünyamızın qaşdırımı üfüqlər?
Günəş gözdü, kirpikləri şəfəqlər...

MƏN SƏNİ ƏKMIŞƏM

Səni qələm vurub əkdirim torpağa,
Axdı ürəyimə yerin atəşisi.
Tumurcuq gözlərin döndü yarpağa,
Yarpaq ovucların uddu günəşini.

Mən səni əkmışdım bahar eşqinə,
Mənim bahar eşqim ürəyin oldu.
Gözümün nurundan su verdim sənə,
Əlimin zəhməti çörəyin oldu.

Boy atdın, ucaldın, çırpındı üzək,
Sən öz sükutunla danışdın, dindin.
Qızlar bulağından içib qızlar tək
Özün də qənirsiz gözələ döndün.

Bir səhər nə gördüm, görməyəydim kaş
Nadanlar nə güne qoymuşdu səni?!
Yaranın yerindən şüzlürdü yaş,
Bir nankor bıçaqla soymuşdu səni...

...Söyüd danışırkı səsində qiyam,
Sükutun dilini bilənlər azmı?
Bu gün bir pərişan söyüdə qıyan,
Sabah bir gözələ əl qaldırmazmı?

Bu sual tərk etmir könlümü bir an,
O əl gözelliyə bəs necə qıydır?
Söyüd yarpaqları deyildi, solan
Bir nankor xəbisin arzularyıdı...

ŞABAŞ

Ömrün qızıl məqamında
Düşür yarpaqlar.
Bu meşədə gör nə qədər
Xəzəl, yarpaq var!

Biz köçsək də bu dünyadan,
Dünya boşalmır.
Budaqlarda bir yarpağın
Yeri boş qalmır.

Bu xəzəllər elə bil ki,
Qızıldır belə.
Bu ağaclar şabaş verir
Yüz ildi belə...

BAHAR APARMIŞDIQ ORABANA BİZ

Dostum Nazim Yusibova

Oraban çayından atlanıb keçdik,
Xatire göyərdi izlərimizdə.
Dörd dost bulağının suyundan içdik,
Dünya gözəlləşdi gözlərimizdə.

Tumurcuq gözünü açdı ağaclar,
Gün çıxdı, kükreyib kəsdi yolu su.
Yamacda səs-səsə verdi turaclar,
Dağlar nəfəs aldı sinə dolusu.

İtdi qəlbimizdən dərdlər, ağrılar,
Nəsib dayının da gülürdü üzü.
Dağın qolları tək haça cığırlar
Açılib, qoynuna çağırıldı bizi.

Yazın xoş nəfəsi gördü işini,
Hayana baxırsan güldü, çiçəkdi.
Günəş yüz on yaşılı Rəcəb kişinin
Qırış sıfətinə ütümü çekdi?

Üzüne yazılıb onun dünəni,
Danışdı, gözündən sellər ötüşdü.
Çiçəyi çırtladı Göyçək nənənin,
Gelinlik çağları yadına düşdü.

Nazim nə düşündü, Akif nə dedi? –
Tutdu gülüş səsi dərəni, düzü.
Sanki dost gəlişi toy-bayram idi,
Cavanın, qocanın gülürdü üzü.

Sevincdən qəlbimiz uçdu quş kimi,
Sısqı bulaq idik, bir dəniz olduq.
Bu il Orabana qaranquş kimi
Bahar müjdəsini verən biz olduq...

DAĞLAR DÜŞÜNÜRDÜ

Bələd oldum suyu dəycək dilimə,
Bu yerlərin torpağına, daşına.
Cığırları dəstələyib əlimə,
Kəmənd atdım zirvələrin başına.

Alçalmağa məcbur etmə ucanı,
Bir gözəllik sərgisi var çəməndə.
Zirvələri tərpətməyə güc hani,
Kəmənd atan özü düşər kəməndə.

Vətənimə gələn oxa sinə gər,
Belə olub bu dağların tələbi.
Göylə yerin sərhəddidir zirvələr,
Qartallarsa sərhədçidi elə bil.

O tapıbdır ucalığın yolunu,
Kim birinci can atıbsa günəşə.
Göydən gələn ildirimin, dolunun
Qarşısına ciyin verib həmişə.

Bu dağların nisgilini kim duyub? –
Görünse də zirvəsindən uzaqlar,
Bu dağların ayağına baş qoyub,
Hönkür-hönkür ağlayırdı bulaqlar.

Uzaq düşüb el-obadan, yaxşı bax,
Nə ucadı, nə hündürdü bu dağlar.
"Papağını qarşısına qoyaraq"
Elə bil ki, dərələri, düzləri,
Meşələri düşünürdü bu dağlar...

DAĞ PAYI

Dostum Tofiq Hüseynliyə

Uca dağlar həsrət ilə baxır dənizə,
Dağ çayları dağdan qopub axır dənizə.
Neçə-neçə dərələrin, sərt dolayların
Həsrətini ümmanlıarda uyudur yəqin.
Düşünürəm, dağdan gələn bu dağ çayları
Ucalığın dərinliyə payıdır yəqin...

ƏBƏDİ QONŞULAR

Demə ki, bu dağlar qocalıb, düşüb,
Alçaqlıq dərənin xisləti imiş. —
Birinin payına ucalıq düşüb,
Birinin dərinlik qisməti imiş.

Əvvəl dərəyə en, sonra dağa qalx,
Seyr elə onları yaxından, gəndən.
Dağsız dərə olmaz, dərəsiz də dağ,
Onlar qonşular yaranan gündən.

Ömrün yoxuşuna, enişinə döz,
Gör insan nə qədər bəxtiyar imiş.
Hər yan düz olsayıdı, yorulardı göz,
Yaxşı ki, dərələr, dağlar var imiş...

ZİRVƏDƏ BİTƏN PALID

Palid uca göstərir kök saldığı dağları,
Yellər vecinə deyil, tufanlarla çarpışib.
Torpağı elə möhkəm işləyib ki, zoqları,
Sanki qartal ovundan caynağıyla yapışib.

Dayanıb gövdəsinə hamı həyrətlə baxır,
"Qartal"ın hər qanadı nəhəng budaga dönür.
Dartınır, caynağında qaldıra bilmir dağı,
Ancaq özü boy atr, dağ üstə dağa dönür...

YAŞILLIQ NƏĞMƏSİ

Ele ki, bulaqlar nəgməkar olar,
Şirrlı bir həzin nəgməyə döner.
Balaca arxlarda şütüyən sular
Axar ağacların təşnə ömrünə.

Əgər yolu düşsə quru çöllərə,
Çiçəkli bir xalı toxuyar bulaq.
Əzəldən gözəllik sevən ellərə
Yaşılıq nəgməsi oxuyar bulaq.

Kirisə, çiçəklər saralar, solar,
Pozular dünyanın yaraşığı da.
Gündüz dünyamızı çımdırən sular
Gecələr yuyunar ay işığında...

DAŞLI DƏRƏ

Torpağında baş qaldırar
Nərgiz, zanbaq, nilufər,
Daşlı dərə, yaz gələndə
Daşlarını sel öpər.
Daş kövrelər daşlığıyla,
Daş dodaqlar dil açar.
Daşlı dərə, daşlarının
Sinəsində gül açar.
Kimlər gəlib, kimlər gedib, —
Eh, mənim də
Yoxluğuma dözərlər.

Daşlı dərə, daşın olum,
Əyləşsinlər üstümdə
Suya gələn gözəllər...

BƏNÖVŞƏ

Bahar dostu, çiçek dostu olanlar,
Gəlmışəm ki, təbrik edim sizi mən.
Nə olsun ki, beş-on günlük ömrüm var,
Baharin ilk sözü mənəm, sözü mən.

Tapdanaram, neçə çıxım yola mən? –
Səngərimdi, sığınmışam kola mən.

Bahar məni bir əsgərə döndərib,
Əbəs yerə hədələyir qış onu.
Bahar məni keşfiyyatçı göndərib,
Hazır durub onun çiçək qoşunu...

ƏSGƏR NƏĞMƏLƏRİ

BİZ ƏSGƏR GEDİRİK

Neçə sevən qəlbə yara qövr elər,
Hicrana düşənlər oda yandılar.
Biri gül gətirər, biri kövrələr,
Adamlar nə qədər mehribandılar!

Bu gecə analar narahat yatar,
Onlar isti corab toxuyar indi.
Bir vaxt ayrı nəğmə oxuyan qatar
Əsgər nəğmələri oxuyar indi.

Sıxar əllərimi neçə dost əli,
Neçə dost öpüşü havada qalar.
Dolanar bir anda obanı, eli,
Xəyalım göylərdə hey qanad çalar.

Arxamca boylanar, boylanar o qız,
Hicrana dözəni mətin sayırıq.
Çıxbı döyüslərdən ata-babamız,
Biszə əsgərliyi çətin sayırıq.

Həyat öz sərrini danışar yenə,
Çıxar yollarına çətin yoxuşlar.
Ancaq çox çəkməz ki, bu həyat mənə
Mətanət bağışlar, hüner bağışlar...

ƏSGƏR PALTARI

Geyindim əynimə əsgər paltarı,
Anam öz oğluyla öyünə bilər.
İndi varlığında, indi sinəmdə
Bir əsgər ürəyi döyüne bilər.

Isteyirsən məni odlara yandır,
Nə olar, bərkib olaram mətin.
Əsgər paltarını geymək asandır,
Əsgər şərəfini qorumaq çətin...

ƏSGƏR ŞİNELİ

Həm gözəldir, həm qəşəng,
Əsgər şineli.
Həm yorğandır, həm döşək
Əsgər şineli.

Kim geyinsə əyninə,
Qızar bədəni.
O, əsgəri qoruyar,
Əsgər vətəni...

ƏGƏR ƏSGƏRSƏNSƏ

Qırıb keçməlisən qışın buzunu,
Həziyə, Qafura oxşamalısan.
Əgər əsgərsənsə, ömrün uzunu
Həyecan içində yaşamalısan.

Biryolluq könlündən şübhələri boğ,
Neyinə lazımdır, axı neyinə?
Deyirsən: –Döyüş yox, müharibə yox,
Eh, nə var indinin əsgərliyinə.

Alınmaz qaladır dayandığım post,
Gərək öz mərdliyin səni tanıda.
Əsgərliyə nə var, söyləmə, ay dost,
Əsgər döyüsdədir sülh zamanı da...

İKİ ƏSGƏR

Sil gözündən o yaşları, nədir qüssə, qəm?
Niyə mənim ürəyimi oda salırsan?
Mən vətəni qorumaqçın əsgər gedirəm,
Sən eşqimi qorumaqçın əsgər qalırsan.

TƏLİMDƏ

O gecə getmişdik hərbi təlimə,
Atəş kəsilmədi səhərə qədər.
Mən öz silahımı alıb əlimə,
Irəli cumurdum dilimdə zəfər.

Ayağım altında qayalar diş-diş,
Giley yeri deyil, nə danış, nə din.
O böyük sərkərdə – Suvorov demiş:
Döyüşü asandır çətin təlimin.

Səmada yox idi nə duman, nə çən,
Yerdə göy gurlayıır, şimşək çaxırdı.
Atəş! – deyən kimi neçə lülədən
Gecənin qoynuna ulduz axırdı.

Meydan oxuyurdu sanki yer göyə,
Zülməti fişəngle sillələyirdik.
Səhər tez açılsın, tez gəlsin deyə,
Elə bil gecəni güllələyirdik...

ANAMA MƏKTUB

ƏSGƏR MƏZARLARI

Gəlir yer altından sanki bir səda,
Xeyir, ölməmişik, hələ sağlıq biz.
Bir ana qəlbindən qopanda nida,
Torpağın altından qalxacağıq biz.

Sinəmizdən axan o qızıl qanı
Biz havayı yerə itirməmişik.
Əsgər məzarları tutub dünyani,
Hələlik xidməti bitirməmişik.

Gərək mərd sonakan eli yarıda,
Bu torpaq bizimcün səngərdir elə.
Bil ki, əsgərlərin məzarları da
Bu dünya durduqca əsgərdir elə.

POLADA DÖNMÜŞƏM

Vətənçin döyüşən mərd oğulların
Nələr çəkdiyini indi duymuşam.
Vaxt olub üstündə yatmışam qarın,
Başımın altına daş da qoymuşam.

Gecələr qalmışam çölün düzündə,
Şaxta kəsib məni, yenə dözmüşəm.
Yayın istisində, qışın buzunda
Çöllərdə özümə səngər qazmışam.

Çox şeyə qadırəm, indi nə dərdim,
Daha qorxutmayır dərə, dik məni.
Yanımdan yel ötsə, xəstələnərdim,
Polada döndərib əsgərlik məni...

Doğma övladından qalmışan gendə,
Salam, əziz ana, oğlundan salam!
Bilirəm, durmusan əlin çənəndə,
Deyirsən: – Görəsən necədir balam?

Darıxma, anacan, kefim pis deyil,
Bir-bir günlərimi salıram yola.
Təsəlli verirsən: – Nədir ki, bir il,
Hamı əsgər gedir, darıxma, bala!

Orda olanda da elə beləydin,
Yollara baxardın darıxanda sən.
Deyirsən: – Ay oğul, kaş tez gələydin! –
Təsəlli verən də, darıxan da sən.

Həyat yollarında ağarıb başın,
Nələr çəkməmisən sən bizdən yana?!
Döyüsdən gəlməyib iki qardaşın,
O vaxtdan qalmışan sən yana-yana.

İki yara varmış sənin bağrında,
Bu dərdə acizlər çətin ki, dözə.
Sonra öyrəndim ki, vətən uğrunda
Gedib dayılarım gedər-gəlməzə.

Açılib ölümün qorxunc qolları,
Həyat dönmezləri arayır, seçir.
Mən indi bildim ki, cəbhə yolları
Bütün anaların qəlbindən keçir.

Söhbət uzun çəkdi bir az deyəsən,
Anacan, qəlbini bürüməsin qəm.
Bir də ki, mənimçin heç darıxma sən,
Vətənə borcumu verib, dönərəm.

Düşməni didərəm bil ki, dişimlə,
Oğlunun hər yerden görünər yeri.
Elə gələrəm ki, bu gəlmişimlə
İtkin dayılarım qayıdar geri...

VƏTƏNİN KEŞİYİNDE

Hələ bir şey yoxdur yazdıqlarımızda,
Bolluca təsəlli, ümid var ancaq.
Əsgər həyatından yazdıqlarım da
Yəqin könlünüzü oxşamayacaq.

Sözümdə nə gül var, nə də ki çiçək,
Hələ gəlməyibdir bura yaz, gülüm!
Misralar gəlse də xoşuna tək-tək,
Sənin albomuna yaramaz, gülüm.

Ayaq səslərimiz ucalır göye,
Vətən zəfərlərə çağırır bizi.
Hər vaxt polad kimi bərk olaq deyə,
Bu həyat təzədən qoruyur bizi.

Keşikdə görərsən, məni keşikdə,
Gecəni gündüzə qatıram indi.
Yata bilməyirdim yorğan-döşəkdə,
Torpağın üstündə yatıram indi.

Ancaq ki, bir qədər gödəkdir dilim,
Yarışda çox zaman dostlarım udur.
Bir vaxt təkcə qələm götürən əlim,
Həm avtomat tutur, həm qələmtutur.

Keşikdə durmuşam, zarafat deyil,
Hər vaxt sayiq olam gərək yerimdə.
Mənə ağır gələn avtomat deyil,
Vətənin haqqıdır ciyinlərimdə.

ESTAFET

Ellər bu ənənəyə
Hər vaxt alqış deyəcək.
Atam geyən şineli
Bu gün mən geyinmişəm,
Sabah oğlum geyəcək...

SEVGİLİSİ ƏSGƏR OLAN QIZLARA

Gözünüz yol çəkər aylardan bəri,
Piçıldayarsınız hey həzin-həzin.
Girər yuxunuza addım səsləri,
Qəlbiniz quş kimi çırpınar sizin.

Bu qədər hicrana dözdünüz necə?
Çətindir söyləsəm, inciyərsiniz.
Əsgər məktubunu açıb gizlice,
Sözlərin oduna isinərsiniz.

Hicran eşq odunu soyutmasa da,
O ötən illərin görünər yeri.
Eh, illər geriyə qayıtmasa da,
Sizin sevgiliniz qayıdar geri...

AYAQ DÖYƏNDƏ DƏ

Titrək əllərinə yetişər əlim,
Ömrünə az qalıb intizarın da.
Sükut eləyirsən, niyə, sevgilim? –
Könlüm məktubunun intizarında.

Ay keçər, həftələr qopar yerindən,
Seyrələr sinəmdən o dərd, o ağrı.
Ayaq döyəndə də öz yerimdə mən
Sanıram gedirəm hey sənə doğru...

GÜNLƏRİM

Yola salıb ötən günlərimi,
Gedirəm üzü sabaha.
Günlərim patrona bənzəyir,
Zaman silaha.
Üreyimdə dünyanın qoyduğu izlər...
Ötən günlərim –
Boş qalan gilizlər...

27.12.1971

Quşbaşı qar yağır, hər təref dümağ
Deyən sərt olacaq bu ilki qış da.
Addım atan kimi sürüşür ayaq,
Gərək məşq edəsən qarda, yağışda.

Qorxma bu çov gündən, gücünü göstər,
İgid öz adını dəyişə bilməz.
Eh, qardan, çov gündən çəkinən əsgər,
Qəddar düşmənlərlə döyüşə bilməz.

1972

DƏMİR KİMİ

Ölümün dik gözünə bax,
Sən qorxunu saya salma.
Dəmir kimi bərk ol, ancaq
Dəmir kimi soyuq olma...

01.01.1972

SAĞLIQLAR SÖYLƏYƏNDƏ

İstəyirəm alışın üreyim məşəl kimi,
Təzə il, təzə arzu, yazılmamış vərəqlər.
Bu yel qanadlı illər görünməz bir əl kimi
Ömrümün kitabını yavaş-yavaş vərəqlər.

227

ETİRAF

Hey ayaq döyürem hələ yerimdə,
Bizə əsgərlidə cavan deyirlər.
Hələ özüm kimi şeirlərim də
Həqiqi mənada əsgər deyillər...

TƏLƏS, AY QATAR

Qatar yola çıxır: tiq-tiq, trik-tik...
Götürür hər yanı səsi, səmiri.
Gedir ayağında bir "dəmir çarıq",
Ayaqlayıb keçir dəmir dəmiri.

Vaqonlar elə bil poçt qutusudur,
İnsanlar içində məktublar kimi.
Qatar nəfəs alıb dayanır, budur
Məktublar ünvana yağır qar kimi...

Yerə düşənlərdən biri də mənəm,
Ünvana çatmaqcın dönmüşəm yelə.
Nə vaxtdır yolumu gözləyir nənəm,
Bilirəm, savadı olmasa belə

Məni oxuyacaq, basıb bağrına,
Deyəcək: özündən, işindən danış.
Hələ atam, anam, bacım bir yana,
Yığılacaq bizə neçə dost, tanış.

Kəndimiz mənimçin darixib yaman,
Hər yerdə bir cürə dinəcəyəm mən.
Sevdiyim gözəllə görüşən zaman
Sevgi məktubuna dönəcəyəm mən...

Bilirəm, hər kəsin könlündə söz var,
Gərəkdir yetişə söz ünvanına.
Yollarda ləngimə, tələs, ay qatar,
Məktublar tez çatsın öz ünvanına...

Ürəyim inləsə də hicranın pəncəsində
Ağlayıb darıxmasın, qoy mənim sevdiyim qız.
Bilirəm, köhne ilin sonuncu gecəsində
Təzə ilin eşqinə bədə qaldırırsınız.

O sağlıqlar hamısı gözəldir, ancaq dayan,
Nuş olsun, mey içərsiz boran məni döyəndə.
Mümkünse təzə ili keşikdə qarşılıyan
Əsgəri unutmayın, dostlar, sağlıq deyəndə...

01.01.1972

CAN SAĞLIĞI

Enməyi, qalxmağı bacarmalısan,
İstər dərə olsun, istər dağ olsun.
Bir şey itirəndə dünyada insan
Deyirlər: -Qəm yemə, canın sağ olsun!

Söylə kimin gözü həyatdan doyub?
Kim sevmir ömrünün gənclik çağını?
Dünyanın ən gözəl neməti sayıb
Atalar, babalar can sağlığını.

Bəlkə dərd əlindən üstələnməsəm,
Qədrini bilməzdim can sağlığının.
Kim bilir, bəlkə də xəstələnməsəm,
Qədrini bilməzdim can sağlığının...

16.01.1972

ƏSGƏRLİYƏ NƏ VAR

Mənalı olmazdı bəlkə də həyat
Həmişə insanın kefi çağ olsa.
Heç sənin yanına gəlməzdim, həkim,
Sürünə-sürünə yaşamaq olsa.

228

Ucalmaq həvəsi vursa beynimə,
Duraram, şineli geyib əynimə.
Dərin uçurumlar gəlməz eynimə,
Qalxaram, nə qədər uca dağ olsa.

Xalqın gözlərində daş-tərəzi var,
Gözəl bir iş görsən, alqışlayarlar.
Başqa günahını bağışlayarlar,
Vətənin yanında üzün ağ olsa.

Bu ülvi gözəllik təbiətindir,
Həyat yollarında insan mətindir,
Dostlar, qınamayıñ, mənə çətindir,
Əsgərliyə nə var canın sağ olsa...

19.01.1972

GEDİR

Sonalar azalır, nə olsun demə,
Yadında saxla ki, gölündən gedir.
Ceyranlar azalır, batmışan qəmə,
Sənin çəmənindən, çölündən gedir.

Bu məhzun görkəmin gələrmi xoşa?
Qızıl dəqiqələr gedibdir boş'a.
Vurduq bu günü də birtəhər başa,
Nə olar, qəm yemə, ilimdən gedir.

Təngə gətiribdir səni boran, qar,
Eh, nə vaxt gələcək görəsən bahar?
Ay Rafiq, hər şeyin bir əlacı var,
Heyf ki, sağlığın əlindən gedir...

16.01.1972

229

AYLI NƏĞMƏLƏR

NƏ BİLƏRDİK

Sevməsək, ay tək nur saçan
Üzün qədrin nə bilərdik?
Sevda ilə dolub daşan
Gözün qədrin nə bilərdik?

Boran aldı üstümüzü,
Oğurladı istimizi.
Boğmasayıdı tüstü bizi,
Közün qədrin nə bilərdik?

Doğma sayardıq hamını,
Gəzməzdik atın xamını,
Dadmasaq şitin tamını,
Duzun qədrin nə bilərdik?

Bu meydana girməsəydi,
Haqqa könül verməsəydi,
Əyriləri görməsəydi
Düzün qədrin nə bilərdik?

Ürəklərdə nur olmasaq,
Sular kimi durulmasaq,
Füzuliye vurulmasaq,
Sözün qədrin nə bilərdik?

Sevgi – ömrün yaraşığı,
Həsrət – könül sarماşığı...
Sevməsək Sarı Aşığı,
Sazın qədrin nə bilərdik?

Ayrılıq bizi yaxmasa,
Gözümüzdən yaş axmasa,
Çoxdan əlimiz çıxmasa,
Azın qədrin nə bilərdik?

Ustayam, deyiləm naşı,
Havalanıb könlüm quşu,
Görməsək boranı, qışı,
Yazın qədrin nə bilərdik?

AYLI NƏĞMƏLƏR

Qəlbini sevgi düşənin
Yuxu gedərmi gözünə?
Ayağım yerdən üzülür,
Ay məni çəkir özünə.

Onun bircə təbəssümü
Yerimdən qoparır məni.
Uşaq tək əlimdən tutub,
Harasa aparır məni...

Mən yuxuya gedən kimi
Göydən Ay aşağı düşür.
Yazdıqlarımın üstüne
Gəlib Ay işığı düşür.

Həsrət dolu misraların
Gözlərinə getmir çımir.
Üreyimin arzuları
Səhərəcən çımir, çımir...

Açılır sətirlərimin
Qırışığı, uyuşuğu.
Yarımçıq qalan şerimi
Tamamlayır Ay işığı.

Cızmaqaramı oxuyub,
Ah çəkəni qınamıram.
Axşam yazdığını nəğməni
Səhər durub tanımiram...

AYIM

Ayım, niyə küskünsən?
 Yorğunsan, ya üzgünsən?
 Sevənlərin baxdığı
 Bir sehrlı güzgüsən.

Toy-bayramdı gəlişin,
 Səadətdi gülüşün,
 Gecələr şairləri
 Dəli etməkdi işin.

Məni soyuqca süzmə,
 Sevən qəlbimi üzmə.
 Pəncərədən gir evə,
 Üzünü qoy üzümə...

AYLI GECƏ

Aylı gecə, aylı gecə
 Axdı ömrümə, ömrümə.
 Aylı gecə, Ay gözünle
 Baxdın ömrümə, ömrümə.

Aylı gecə, aylı gecə,
 Bir ay üzə vurulmuşam.
 Aylı gecə, aylı gecə,
 Əcəb bəxtəvər olmuşam!

Göyün ulduz "məməsindən"
 Gecə nənə işiq sağar.
 İntizarlı gözlərimə
 Ulduz-ulduz işiq yağar.

Bulud gördüm, elə sandım
 Göydə kimsə qurub çadır.
 Ay girdi buluda, neynək,
 Ay üzlüm ki, yanımdadır?!

AYLA ÜZ-ÜZƏ

Mən Aya baxan zaman
 Halım perişan olur.
 Mən Aya baxan zaman
 Qəlbime sevgi dolur.

Sanki söhbət edirəm
 Ən mehriban adamla.
 Ürəyimə həsrətin
 Süzülür damla-damla.

Ay məni dəli edib,
 Yuxum ərşə çekilib.
 Bilirəm ki, sənin də
 Göyün Aya dikilib.

Sevənlərin yoluna
 Nur ciləyən o fənər
 İntizar baxışların
 Görüş yerinə dönər...

AYDINLIQ GECƏLƏRDƏ

Eşqin yolu üstündə
 Hər işiq mayak olur.
 Sevənlərin hamısı
 Gecələr oyaq olur.

Arzular qönçə tutur
Ay işığından içib
Səyyarələr içinde
Gözüm bir ulduz seçib.

Aydınlıq gecələrdə
Quş olmaq istəyirəm.
Mən uçub ulduzlara
Qoşulmaq istəyirəm.

Onlara əlmi çatar? –
Ulduzlar çox qəlbidi.
Hərəsi bir sevənin
İşq saçan qəlbidi...

ETİBARLI DOST

Hər qonaq mənim başıma
Dolandı pərvanə kimi.
Kövrəldim, sinəmdə ürək
Titredi bir nanə kimi.

Axşam düşdü, şər qarışdı,
Dostlarım döndülər geri.
Son közləri ölüzidi,
Bumbuz oldu ocaq yeri.

Göyə baxdım, qəlbim əsdi,
Bu ay məndə ürək qoymur.
Təkcə o, etibarlıdı,
Gecələr məni tək qoymur...

YARPAQLARIN ARASINDA ÇİÇƏKLƏYƏN AY

Rəsul Rzaya

Bu gecənin sükutunda bir dəli haray,
Bu gecənin cəmalına olmuşam əsir.
Yarpaqların arasında çiçəkləyib Ay, –
Bu lövhəni seyr etdikcə ürəyim əsir.

Yarpaqların arasında çiçəkləyən Ay,
Bu dünyadan ən bəxtəvər ciçəyi imiş.
Yarpaqların arasında çiçəkləyən Ay,
Deməyəsən, bir şairin ürəyi imiş...

KOR AY

İşığa qərq edir ciğiri, izi,
Ay çölə, çəmənə çağırır bizi.
Nurundan pay verir dərəyə, düzə,
Hər şeyi, hər şeyi göstərir bize.
Ancaq özü kordu, heç nəyi görmür,
Şəh altda üzüyən ciçəyi görmür.
Odundan od alıb yanın gözləri,
Yarası nur saçan ürəyi görmür...

Qapını açdım,
Ay girdi evə.
Qapını örtdüm,
Ay çıxdı çölə.
Onu dustaq eləyib
evdə saxlayan
anadan olmayıb hələ...

Yaşıl işiq
gəl-gəl deyir,
qırmızı – dayan,
sarı – hazırlaş! –
Ayım, nə qədər sənin üzünə
baxa-baxa dayanım?

AY

Yuxusu qaçanlara
Ümiddi, dayaqdı Ay.
Yarım, yoldaşım yatıb,
Yaxşı ki, oyaqdı Ay.
Şairlərin yoluna
Nur saçan mayakdı Ay...

"İçi qəm-qüssəylə dolu
Solğun Ayi sindirdilər."

F.Q.Lorka

Solğun Ayi sindirdilər,
İçindəki qüssə, həsrət
çılık-çılık olub səpildi
sevənlərin ürəyinə...

YAXŞI Kİ DÜNYANIN SEVƏNLƏRİ VAR

FÜZULİ MEYDANI

Görüş yeri təyin etdik
Füzuli meydانını.
Unutmaq olarmı o görüşün
tək bircə anını?!
Gözler, ürəklər
danışdı bu meydanda.
Məhəbbət çırığı
alışdı bu meydanda.
Həsrətlə süzürdüm
sevdiyim gözəli,
bu dəm
səsləndi qulağında
Füzuli qəzəli.
Unutdum özümü,
Susdum,
heykəlinə dikərək gözümü...
Məhəbbət yolunda
əridi gilə-gilə,
şam kimi,
kim deyir o yanmadı?
Oyatdı qəlbimizi fəğani,
qara bəxti oyanmadı.
Elə bil şeir oxuyurdu
eyərək başını.
"Şəbi-hicran"ı dinləyə-dinləyə
atdıq ayrılığın daşını.
Birləşdi əllərimiz,
peyman bağladıq.
Sevinc qəhəri boğdu bizi,

ağladıq...

Həsrət dolu misralar
həsrət qəlbimizə axdı.

Füzuli meydani –
Məhəbbət dünyasının paytaxtı. –
Bu ad çox yaraşır ona.
Sevməyi bacarmayanlar,
şerə biganələr
girməsin bu meydana...

ŞAIRİN GÖZÜNDƏN ÇIXAN GÖZ YAŞI

Dedin: – Ağlamırsan, daşsan elə bil,
Mənimse gözümdən gur sellər axır.
– Şairin göz yaşı gözündən deyil,
Şairin göz yaşı qələmdən çıxır.

Sinəmdə ağırlar çalxanır, daşır,
Sənin gileyərin hədərdir, hədər.
Şair qələmindən çıxan göz yaşı
Kağızlar üstündə nisgil göyərdər...

KÖNLÜM

Könlüm qırıq şüşədi,
Ümidi günəşədi.
Sevinci – kol dibində
Gizlənən bənövşədi.

Dağ yanında dağ könlüm,
Zirvəleri ağ könlüm.
Qəm-qüssə hasarının
İçində dustaq könlüm...

DÖRD FƏSİL

Dörd fəsil –
dünyanın dörd üzüdü,
zamanın dörd təkəri,
ilin dörd sözüdü...
Ürəyin dörd xanası,
dörd sevinci,
dörd əzabıdı.
Təbiətə açılan
dörd sehri qapıldı...

İtdin o dağın arxasında;
o dağ ayrılığın sərhədi –
keçilməz hasarıdı.
Ancaq...

dalınca qüruba baxmırıam,
üzüm gündoğana sarıdı.
Əger doğrudan da,
günəşsənsə,
yenidən qayıdacaqsan
ömrümə...

YAXŞI Kİ, DÜNYANIN SEVƏNLƏRİ VAR

Dünya neçə dəfə ağ bələnsə də,
Qəlbimin başında bir işiq yanar.
Bu eşqin üstünə qar ələnsə də,
O qarın altından qəlbim boylanar.

Hələ neçə dəfə gözün dolacaq,
Neçə yol dönəcək ömrünə bahar.
Sanma ki, bu sevda yetim qalacaq,
Yaxşı ki, dünyanın sevənləri var.

Gözümü gözündən etdilər sürgün,
Vətən nisgilini qərib görəcək.
Qar altdan boylanan qəlbimi bir gün
Bir gənc öz yarına dərib verəcək.

Üstüme yağacaq dumağ ləçəklər,
Ala gözlərinə olum sadağa.
Yaxşı ki, dünyada sevən ürəklər
Nə qoruç tanıyor, nə də qadağa...

QUŞ DİMDİYİNDƏN DÜŞƏN SEVDA

Körpəcə bir bulaq idim,
Gur çaya dönəcək ömrüm.
Bir quş dimdiyindən düşən
Sevdaya dönəcək ömrüm.

Ətri qalıb çiçəklərdə,
Yaxası şux küləklərdə.
Məni duyan ürəklərdə
Sədaya dönəcək ömrüm.

Sinəm oləziyən ocaq,
Dostdan, yordan ayrılaceq,
Görüşlərdən sıyrılacaq,
Vidaya dönəcək ömrüm.

Zaman titrəyir saçımda,
Qəlbim ömür ağacında,
Həyatımın son ucunda
Nidaya dönəcək ömrüm...

İSTƏYİRƏM

İstəyirəm suallarla dolu məktubuna
cavab yazım.
Ancaq ürəyimdə səni isidə biləcək
birçə gilə köz tapa bilmirəm.
Qarşımızdakı ağ vərəqi
ağ bayraq kimi qaldırmaqdan başqa
söz tapa bilmirəm.

QAN BAHASINA

İstəmirəm ki,
bir dəliqanlı bize
baxa, sına!
Bu öpüşün ən ucuzu
qan bahasınadı, gülüm,
qan bahasına...

SEVGİ

Ömür vəfasızdı,
bunu bilə-bilə
yenə sevirik onu.

Sənin gözlərinin yaşı,
Tale üzüyümün qaşı...

Tale qismət elədi, verdin mənə pay, gözəl,
Gözlərin gəl-gəl deyir, çətin bu yoldan dönəm.
İlk sevgi müəllimin mən olsam da, ay gözəl,
Məhəbbət gülşəninə yolu son düşən mənəm...

QALACAQ

Əlvida desən də, unut desən də,
Sevda gülşənidə izim qalacaq.
Sənin unudulmaz xatiratında
Söhbətim qalacaq, sözüm qalacaq.

Yoxsan, bir müqəddəs qəmə batmışam,
Şəhdi-şəkərindən bir az dadmışam,
Sənin ürəyində ocaq çatmışam,
Alovum sönsə də, közüm qalacaq.

Dindirən olmasa, dinən deyilsən,
Elə yanırsan ki, sönən deyilsən,
Bilsəm də geriyə dönen deyilsən,
Yenə yollarında gözüm qalacaq.

Şairin dönərmi sevgidən üzü?
Coşub çalxalanır sevgi dənizi,
Tale görüşdürsə yenidən bizi,
Üzünə baxmağa üzüm qalacaq...

—Necə sevim səni, ürəyi daşsan,
Daş ilə axı kim ülfət bağlayar?
—Torpaq var qoynunda heç nə bitirməz,
Daş var ki, qoynunda çaylar çəgləyər...

BƏNÖVŞƏ

Çiçəklədin, demək yazdı,
Niyə belə ömrün azdı?
Haqqın var batasan qəmə,
Hələ bu az imiş demə,
Açılan kimi dərirlər,
Sevənlərə göndərirlər.
Kim ki səni sevir, duyur,
Ətrin yaşayır il boyu

Ürəyində o insanın,
Müqəddəsdir adın-sanın.
Qismətimə sən düşəsen,
Nə sevimli bənövşəsen!...

NAR ÇİÇƏYİ

Narçıçəyi, narçıçəyi,
İlk eşqin nübarçıçəyi.
Qonçələdin, ləçək açıdın,
Gözümüzde yaşçıçək açdı.
Ömrümüzde bahara döndün,
Bir cüt çatal nara döndün.
Qoy yaxından görüm səni,
Əl uzadıb dərim səni...

Göz tutdu, cəfası ürəyə düşür,
Ürəyin körpüsü gözle oynama.
Yaş üstə yaş gəlir, illər ötüşür,
Odu söndürmüsən, közlə oynama.

Kövrək duyğuların elə bil neydi,
Neyin qəlbindəki dilində qalmaz.
Məhəbbət yanğısı xatalı şeydi,
Elə yanarsan ki, külün də qalmaz...

Üzünə nur saçan təbəssüm hanı?
Görürəm, ürəyin sözlə doludu.
Yenə nə deyiblər qaralıb qanın,
Çöküb aramıza giley buludu.

Uyma indən belə ara sözünə,
Eşqimi gözümüzdən oxu həmişə.
Sevincin nuruyla gülən üzünə
Qiymaram kədərin kölgəsi düşə...

Kövrəlirəm o ağ əllər çiçək dərəndə,
Özüm də çəşib qalmışam, səni görəndə
Qar altından baş qaldıran novruzgülü tək,
Az qalır ki, deşib çıxsın köksümü ürək...

QIZLAR

Sevgimi qoydunuz lağa,
Özüm üçün görk etdiniz.
Mənim kövrək hissərimi
Ürəyimdən hürkütdünüz.

Gözünüz sizi sevəni
Azdırar, yola çıxartmaz.
Qızlar, sizin aranızda
Qarğı da bala çıxartmaz.

HƏYAT YOLDAŞIMA

Çox sağ ol, qəlbimdə odun yaşayır,
Dilimdə müqəddəs adın yaşayır.
Xoşbəxt deyiləmmi, məni özümdən
Daha çox istəyən qadın yaşayır...

İLK GƏNCLİYİM

Gündəliyimi vərəqləyərkən

Mən yazdığını gündəliyin hər səhifəsi
Tarix olub...
Bir sızılı qopur sinəmdən.
Vərəqləri çevirdikcə ürəyim əsir,
Ömrün ötən çağlarına qayıdırəm mən.

İlk gəncliyim, söhbətindən deyiləm doyan,
Gelmişəm ki, xəbər alam: kefin necədi?
Bu saralmış gündəlikdə heç vaxt solmayan
Sevdamızın çiçəkləri hələ qonçədi.

Mənim dostum, qoşulmuşan uçan quşlara,
Yaz gələndə sellər kimi coşub-daşmışan.
Xəyalımın qayıqları dəyib daşlara,
Həqiqətin sərt üzünü görüb çəşmişan.

Qınamıram, o zamanlar uşaq olmuşan,
Böyük işə can atanda səhvərin olub.
Nə yaxşı ki, riyalardan uzaq olmuşan,
Sevda adlı bir diyara səfərin olub.

Məhəbbətdən söz açarmış sayışan ulduz,
Aylı gecə artırılmış eşqin dadını.
Gör nə böyük iş olubmuş, istədiyin qız
Uşaqların yanındaca cəkib adını.

O vaxt sənin aləmində hər kiçik naxış,
Hər adicə təbəssüm də məhəbbət imiş.
Səni xoşbəxt eləməyə bir oğrun baxış,
Bircə şirin kəlmə belə kifayət imiş.

Bir zamanlar işvəsindən ilham aldığı
Həmin gözəl çevrilibdir can sirdaşımı.
Sənin o vaxt kəlməsinə həsrət qaldığın
O qız indi pərvanə tək dönür başıma.

İlk gəncliyim, itib getdin sən ilim-ilim,
Səadətə qovuşmuşam, ömrüm yaz olub.
Uzaq qaçan sevgilinə yetişib əlim,
Ömrün o xoş çağlarısa əlcətməz olub...

"ÇINAR" RƏQS ELƏYƏNDƏ

Çınar boylu qızlarımız
Çınar kimi yırğalandı.
Çınarların budağında
Tumurcuqlar sırgalandı.

Danışdırı bilsən əgər,
Danışarlar, gülərlər də.
Yarpaq olmaq istəyənlər
Az olmadı gül əllərdə.

Palid igidlər süzdülər
Çınar boylu gözəlləri.
Hər çınar bir qızə dönüb,
Sanki çınar yarpağıdı
qız əlləri.

A çalğıçı, yanılılı çal,
Budaqlarda üt yarpağı.
Düşüb qonayıdı çıynımə
Birinin bir cüt yarpağı...

ÇOBAN QARDAS

Uzanıb çay qırağında
Güdək qızları, qızları.
Seyr eləyək oğrun-oğrun
Ay tək qızları, qızları.

Yenə çıxaq o dağ üstə,
Quşlar sussun budaq üstə,
Haraylasın bulaq üstə
Tütək qızları, qızları.

Nur damcılar dönsün selə,
Xatirələr gəlsin dilə,
Həsrət dolu səda ilə
Ütək qızları, qızları...

VƏHDƏT

Qəlbimdə məhəbbət, üreyində kin,
Tamam fərqlənirik bir-birimizdən.
Bəzən düşünürəm, yəqin maqnitin
Şimal qütbü sənsən, cənub qütbü mən.

Deyirsən: tutmariq bir-birimizlə,
Bunu düşünmüşəm dərindən dərin.
Deyirəm, əzizim, bir məni diniə,
Olmurmu vəhdəti əksliklərin?!

Eşqimi inkar etmək mənə ölümdür, ölüm,
İnkərliq duymamışam yox deyərkən səsində.
Məhəbbət fəlsəfəsin deyə bilmərəm, gülüm,
Yox inkar demək deyil həyat fəlsəfəsində...

BİRTƏRƏFLİ MƏHƏBBƏT

Milyon təbəssümlə qarşında dursan,
Yoxdur məhəbbətim zərrəcən sənə.
Unutma, sıfırı milyona vürsan,
Axırı sıfırdır, sıfırdır yenə...

TƏKRAR

Deyirlər ki, bir şeyə baxanda təkrar-təkrar,
Adiləşər həmin şey, baxmağa qalmaz həvəs.
O qara gözlərində söyle, adilikmi var,
Gündə yüz yol baxıram, niyə yorulmuram bəs?

AYRILIQ

Ürək atəşlərə qalanar
Tez ayrıلندا.
Sular birləşəndə bulanar,
Biz ayrıلندا...

QOŞA SİM

Elə düşünmə ki, bilmir ürəyim,
Nə yuva quşuyuq, axı kimik biz?!
Səndən ayrılmağa gəlmir ürəyim,
Deyirsən, elə bil qoşa simik biz.

Bize düzənlər də indi olub dik,
İkimiz bir yerdə ola bilmərik.
Qoşa sim olsaq da, kökdən düşmüşük,
Məhəbbət mahnısı çala bilmərik...

SƏN BAXSAN

Elə məst eləyib gözlərin məni,
Dağlar topuğumdan, göy qurşağımdan.
Çəkilib dünyanın çisəyi, çəni,
Ürəyim asılıb göy qurşağından.

Çırkin də gözümde göycəyə dönüb,
Sən baxsan, sevinər, ürəyim gülər.
Ürəyim bir ovuc çiçəyə dönüb,
Sənin qədəminə səpilə bilər...

GÖZÜMÜN QAN CIĞIRLARI

Hara atım sinəmdəki bu ağrıları,
Həyatımı indən belə kimə həsr edim?
Gözümdeki qıpqırmızı qan ciğirləri
Ayağının izləridi yoxsa həsrətin?

O ciğirlər qan ağlayan bulud gözümde
İşiq saçan qızıl-qızıl şimşəkdi yoxsa?!
Su ələdin, kömür oldu qızıl közüm də,
Gözlerimi ağıb gördüm yanında yoxsan.

ÜRƏK

Hər tarzənin əlində dinməz qəlbimin simi,
Bundan sonra özünə axtar özgə peşə sən.
Özünü aparırsan niyə sərnişin kimi,
Ürək qatar deyil ki, minib sonra düşəsən?!

İnsanların əlində oyuncaq deyil həyat,
Yəqin ki, bu hikməti duymayıbsan hələ sən.
Deyirsən ki, adımı ürəyindən silib at,
Ürək lövhə deyil ki, yazıb, sonra silesən...

ŞİMŞƏK İŞİĞİNDƏ

Şimşək işığında "çimdi" dağ-dərə,
Sanki alovlanan təndirdi göylər.
Torpaqdan güc alıb qalxan güllərə
Dolu yumruğunu endirdi göylər.

Hədələr göndərdi qardaşın, atan,
Çiçək məhəbbətim boylandı, qalxdı.
O buz yumruqları saya salmadan,
Şimşək işığında gözünə baxdım...

KÖSÖV

Sevən ürəyimə yazılıb adın,
Ürək sevənlərə ən münasib ev.
Sən ocaq görməyən sulu bir odun,
Mən ocaqdan çıxan qara bir kösöv.

Kösövə nə var ki, hər odda yanar,
Kösöv insan kimi danışa bilmir.
Niyə eşq oduna kösöv olanlar,
Başqa bir ocaqda alışa bilmir?!

ALOVA DÖNÜR

Bulud var göylərdə qara-qorxulu,
Buludlar da var ki, dümağ qar kimi.
Yel əscək, üzünü tutar saçların
Ay üzünü tutan buludlar kimi.

Buluddan-buluda axan qığılçım
Bir dəfə parlayır, sonra tez sönüür.
Sənin gözlərindən çıxan qığılçım,
Mənim ürəyimdə alova dönür...

HAVAM ÇATMIR

Nə vaxtdandır ayrılmışıq,
Məndə buna davam çatmır.
Düzü, yaman darixıram,
Elə bil ki, havam çatmır.

Demirəm ki, oksigen ver,
Yox, başqadır dərdi-sərim.
Sənin karbon nəfəsini
Arzulayır ciyərlərim...

Sevgisi yoxsa,
Sevilmez aşiq.
Ürək lampadı,
Məhəbbət işiq...

TÜRK MÜĞƏNNİSİ EMEL SAYINA

Həzin bir duyu kimi
Qəlbimi bürüyürsən.
Sən oxuya-oxuya
Şam kimi əriyirsən.

Dilin necə şirindir,
Mən bu dilin köləsi.
Yanağından axan yaş
Şamın odlu giləsi.

Dinlədikcə nəgməni
Kövrəlirəm, doluram.
Səsinin işığının
Pərvanəsi oluram.

Əlim əlinə çatmır,
Gözüm gözünə baxır.
Səsin yaz yağışına
Dönüb, qəlbimə yağır...

İNADKAR QƏLƏM

Yolarımız ayrı düşüb,
Özün başa düşən qızsan.
Mənim ürəyim doludu,
Sənsə yazılmış kağızsan.

Mənim qəlbim insaflıdı,
Könlünü üzmək istəmir.
Ancaq qələmim, yazılmış
Kağızda gəzmək istəmir...

OXUMA, BÜLBÜL, OXUMA

Ürəyindən qopan ahlar
Ürəyimi parçalayır.
Sənin bu kədərli nəğmən
Dərdlərimə dərd calayır –
Oxuma, bülbüл, oxuma!

Səsində ki bu yanğı var,
Məni salarsan qana sən.
Sevgilimin sinəsindən
Qopan ürək tək qonasan
Yaxama, bülbüл, yaxama!

Ayrılıq düşdü araya,
Bəsdi, səs vermə səsimə.
Dözəmmərik bu haraya,
Qəlbimdəki sarı simə
Toxunma, bülbüл, toxunma!

Kəsə bilməsən nəğməni
Dimdiyinə gül alarsan.
Səsində od var, işiq var,
Yanıb, yanıb kül olarsan
Ahıma, bülbüл, ahıma!
Oxuma, bülbüл, oxuma!

ONUNCU GÖZƏLLİK

"Gözəllik ondur, doqquzu dondur."
Atalar sözü

Gözəل qız, küçədə gəlsəm qarşına,
Sürməli gözlerin güləcək sənin.
Desəm bənzəyirsən tovuz quşuna,
Bilirəm, xoşuna gələcək sənin.

Düzü, əynindəki o gözel paltar
Az qalır məni də sala kəməndə.
Doqquz gözəlliyyin doqquzu da var,
Onuncu gözəllik çatışmır səndə...

UŞAQ HƏKİMI

—Gecələr yatmırıam sabaha kimi.
—O qədər xəstəsən, yəni, ay oğlan?
Sən böyük, mən isə uşaq həkimi,
Sağalda bilmərəm səni, ay oğlan.

—Mənim tək xəstəyə lazımdı xoş gün,
Sənin də söhbətin ürekaçandır.
Heç narahat olma, onsuz da eşqin
Uşağı döndərib məni haçandır...

NEYLƏYİM?

Məhəbbətdən az yaz! –
Eşitmışəm
neçələrindən.
Neyləyim,
çəkə bilmirəm
dəmir ayaqlarımı
Məhəbbətin maqnit
küçələrindən...

DİLLƏ GÖZ ARASINDA

Gözün deyir yaxın gel,
Dilin deyir uzaq gəz. –
Dillə göz arasında
De, neyləyim indi bəs?

SƏNİN'LƏ ÜZ-ÜZƏ

Gözlərindəki işiq
varlığını isidən
Günəşə döndü.
Qönçə təbəssümün
pardaqlanıb açıldı,
Gülüşə döndü...

TƏCNİS

Təbəssümün düzəldibdir bax, işi!
Qurban olum eşqinə də, yara da.
Gör neylədi onun süzgün baxışı? –
Qurban olum eşqinə də, yara da.

Saçındakı ya ənberdi, ya xına,
Bir gül olub uçub qonam yaxana.
Can atıram üzə-üzə yaxına,
Eşqi coşqun bir dənizdi, yar ada.

Vaxtin keçə belə dilbər qızılı,
Bir dəqiqən bərabərdi qızılı,
Yağış yağa, gəlib sənə qıṣılı,
Ürəyində bir təlatüm yarada...

YAZ GƏTİR

Biganələr doğma sanmaz gəlməni,
Hər yetənə tay eləmə gel məni,
Deyəcəyin o müqəddəs kəlməni
Gözlərinin bəbəyinə yaz gətir.

Gur işığın pərvanəsi az olmaz,
Qraniti kəsə bilər az almaz,
Bir öpüşlə gözəlliyyin azalmaz,
Bir öpüşlə varlığıma yaz gətir...

Əsil yara könül verən yarıyar,
İnanmırəm hər yetənə yar uya.
Yenə çəkib qılınçını ayrılıq,
Gen düşməklə unudarmı yarı yar?!

MƏHƏBBƏT NƏĞMƏSİ

Bir bülbül çırpınır sinəmdə.
Oxuduğu nəgmə –
mənim ömrüm.
Evdə oxuyur,
işdə, küçədə oxuyur...
O bülbülün sevgilisi
sənin sinəndə dustaqdı. –
Bir-birinə söykənəndə
iki qəfəs,
səs-səsə verəcək
bir cüt bülbül...

KÜÇƏMİZDƏN KEÇƏN QIZ

Varlığa nə darlıq –
Gülüşlərini üstümüzə
əndərirsən.
Hamının səndən
umacağı var,
hamiya təbəssüm payı göndərirsən.
Hər baxışına
özünə bağlayırsan hamını. –
Hər oğul çıxa bilməz belə düyündən.
Keçirsən gülümsəyə-gülümsəyə,
elə bil heç xəbərin yoxdu
hamını bəxtəvər elədiyindən...

TELEFON SÖHBƏTİ

—Dilin topuq çalır, yanağın yanır,
Üz-üzə gələndə niyə əsirsən?
Gözündən bir dəli həsrət boyanır,
Məni təkləməyə məqam gəzirsen.

—Nə vaxt ürəyimin odu sönəcək,
Yanıb qovruluram illerdən bəri.
Hönkürsəm, göz yaşım selə dönəcək,
Yuyub aparacaq xatirələri.

—Qəlbimdə məhəbbət çıraqı sönüb,
Küllə oynamağın nahaqdır, nahaq.
—Mənim ehtirasım ac qurda dönüb,
Səni quzu kimi parçalayacaq...

Bes nə vaxt dinəcək de, könül tarım?
Mızrabı tutmusan öz ovunda sən.
Telefon xəttidir bu misralaram,
Bir ucunda sənsən, bir ucunda mən.

Özgəyə qismətmiş bu toy, bu bayram,
Çimirsən məhəbbət yağışında sən.
Bu başda elə hey piçildiyram,
Susursan misranın o başında sən.

BU SEVDANIN YOLU

Bu sevdanın yolu sisdi, dumandı,
Əzablarım ürəyinə yatdımı?
El içində rüsvay olmaq yamandı,
Bu halima sənin qəlbin şaddımı?

Ürəyimə həsrət odu yüklenib,
Bədxahların qulaqları şəklənib,
Baxışlarım baxışına köklənib,
Oxuyacaq, mizrab telə çatdımı.

El nə deyər? — Ürəyin nə vecinə!
Dağ aşaram bu yanığının gücünə.
Gözlərimin içinə bax, içinə,
Bəbəklərim bəbəyinə yaddımı?

Üzün payız çiçəyini andırır,
Üreksizdən kənar qaçı, yan durur,
Təbəssümün yaşıl işıq yandırır,
Baxışlarım alovdu mu, oddumu?

Bitişərmi şüşə qəlbi qırsalar?
Bu həsrətin odu məni qarsalar.
Tamarziyiq, qovuşmaqçın vüsala
Kifayətdir ilk cəsarət addımı...

ƏSKİK OLMAZ

Bizim bu yerlərin toy-düyünün dən
Kaman əskik olmaz, tar əskik olmaz.
Çay axar, dağların suyu tükənməz,
Mənbəyi var isə, var əskik olmaz.

Gülər zirvəsindən sənə uzaqlar,
Qaynayar köksündən sərin bulaqlar.
Elə ucadır ki, bizim bu dağlar,
Yayda zirvəsindən qar əskik olmaz.

Getməyib kimsəyə borca təbiət,
Verməz nankorlara macal təbiət,
Bilir öz işini qoca təbiət —
Gülün dövresindən xar əskik olmaz.

Uzaqlar nə qədər olubdur yaxın,
Qalxıb zirvələrə dörd yana baxın.
İnsan əlləriylə salınan bağın
Üstündən heç zaman bar əskik olmaz.

Bağban ağaç əker şirin bar üçün,
Ürəyim tələsər ilk nübar üçün.
Bir könül oxşayan şux nigar üçün
Şair ürəyində yer əskik olmaz...

Kim deyir ki, eşqin gölü
Mənə dərindi, dərindi?
Sinəmdə qonçelər açıb,
Gözəl, dər indi, dər indi.

Dolandım dərəni, dağı,
Ov bərəyə gəldi yaxın.
Niyə onun qaş-qabağı
Çənə büründü, büründü?!

Elə bil heç qız deyildi,
Ürəkdəki nə meyildi? –
Çeşmə üstünə əyildi,
Sinə göründü, göründü...

Ayna sular alovlandı,
Yanaqlar elə bil qandı.
Öz əksinə baxıb, yandı –
Nələr çəkmişik gör indi?!

Günəş tek çıx otağından,
Gülüş axşın dodağından.
Günəş meynə budağından
Asdı üzümü, üzümü.

Göy sulara düşdü əksin,
Qabardı sevdalı köksün.
Bəxtəvərəm, od nəfəsin
Qarsdı üzümü, üzümü.

Əhsən bahar küləyinə –
Çiçəklərin bəbəyinə,
Sevənlərin ürəyinə
Yazdı sözümü, sözümü...

ABŞERON GÖZƏLİNƏ

Ala gözlü, qələm qaşlı
Bir gör neylədi, neylədi?
Elə baxdı, ağlım çəşdi,
Bilməm yer nədi, göy nədi?!

Lal könlümə səda düşdü,
Kösöv idim, oda düşdüm.
Ötən çağlar yada düşdü,
Yaram göynədi, göynədi...

Qoşa gəzək sizin bağlı,
Almanı neynirəm axı?
Abşeronun yaraşığı,
Yarım, meynədi, meynədi.

Qıvrım tellər dəstə-dəstə,
Üzü göyçək, boyu bəstə.
Gül dodaqdan güləb istə,
Canım, mey nədi, mey nədi?!

İnaddan əl üzəməmisən,
Taleyindən küsməmisən...
Subayıldan bezməmisən,
Onda bəs bu giley nədi?!

ALDANA-ALDANA

Dost gəlişi toya döndü,
Ömrün qışı yaya döndü,
Dərələrdə çaya döndü
Bulaq bollana- bollana.

Bax bu kəndin göyçeyinə,
Bənzəyir dağ çıçeyinə,
Qonub onun ləçeyinə
Dodaq ballana, ballana...

Gözler bir cüt ülkər idi,
Dil-dodağı şəkər idi,
Ürəkləri çəkər idi
Buxaq sallana-sallana.

Daha çarə yoxdu mənə,
Gör kim ürcəh çıxdı mənə?
Oğrun-oğrun baxdı mənə
Yanaq allana-allana.

Üreyini oda saldı,
Nə biləydi boş xəyaldi? –
Bir həftə də artıq qaldı
Qonaq aldana-aldana...

DÖNÜB

Al şəfəqli günlərimiz
Çıskinə, yağışa dönüb.
İçin-için ağlamışiq,
Dərd kirpikdə yaşa dönüb.

Son baharın gülü solub,
Qara gözlərimiz dolub,
Ömrümüz əfsanə olub,
Qız-gəlinlər quşa dönüb.

Tapdamışq xəzəlləri,
Yarpaq imiş qız əlləri.
Duymamışq gözəlləri,
Üreyimiz daşa dönüb.

Gəncliyimiz çıxıb gedib,
Yaş bizi pərişan edib.
İllər ötüb, aylar ötüb,
Ömrün yazı qısa dönüb...

MƏNİ

Zaman bərkə, boşça çekib,
Nehrə tək çalxadı məni.
Bir gözələ ürcəh oldum,
Yolumdan saxladı məni.

Üreyimdə eşqin dağı,
Dolandım aranı, dağı.
Gözəllər işvəylə baxıb,
Köksümdən oxladı məni.

Vuruldum ota, yarpağa,
Gözərim döndü bulağ'a.
Bağ saldım, ana torpağa
Bənd etdi, bağladı məni.

Güllər gülür gözlər kimi,
Eh, o gözlər gözlər kimi?
Lalələri közlər kimi
Yandırıldı, dağladı məni.

Dərd içimi paraladı,
Məni məndən araladı.
Özümənkü yaraladı,
Özgələr ağladı məni.

Qüdrətini, Tanrı, gördüm,
Neçə qızı qarı gördüm,
Öz saçımda qarı gördüm,
Qocalıq haqladı məni...

DÜNYANIN XOSBƏXTİ

Bəsdir qəhərləndin sən dönə-dönə,
Yanağından axan dürmü, incimi?
Mehriban gözlərin dikilsin mənə,
O qonur gözlərdə alım dincimi.

Əzablı hicrandan heç vaxt küsmədim,
Cocuq deyildim ki, yolumdan dönəm.
Göz yaşı olsa da hələ qismətim,
Dünyanın ən böyük xoşbəxti mənəm.

Yetər susduğumuz, ürəkdə söz var,
Bizi usandıran sükut deyilmə?
Mənimçin tökdüyün o inci yaşlar
Xoşbəxt olmağima sübut deyilmə?

QAPIMIN AĞZINDA ÖPÜŞƏN QIZLAR

Hər sizə baxanda ürəyim sizlər,
Hərdən yada salın barı bizi də!
Qapımın ağızında öpüşən qızlar,
Bağrıma basıram ikinizi də...

Həsrətin oduna hey yanırsınız,
Sevdalı ürəyim daşdan ha deyil!
Öpüşə-öpüşə boylanırsınız,
Yandıq verirsiniz mənə elə bil.

1
—Anı təbəssümüm də
Yayınmasın gözündən.
Seyr elə qamətimi,
Söylə, gözələmmi mən?
—Gözəl sözü düzəlib,
Ay qız, "göz", "əl" sözündən,
Göz görür, əl çatmasa,
Nə bilərəm gözəlsən?

2

—Ürəyim nurla dolur
Görçək günəş üzünü.
—Öğlan, günəşə baxma,
Qamaşdırar gözünü.
—Ay qız, olma narahat,
Ehtiyatla baxaram.
Gözüm qamaşsa əger,
Gün eynəyi taxaram...

3

—Mən səni sevirəm divanə kimi.
—Səndə ürək hanı? — Ya sən, ya heykəl...
—Əgər inanmirsən, məhəbbətimi
Bir möhür öpüşlə təsdiqləyim gəl...

4

Od var gözünüzdə, elə baxmayın,
Sısqə suları da daşdırarsınız.
Gözəllər, bəzənib yola çıxmayıñ,
Maşın sürənləri çəşdirarsınız...

MƏHƏBBƏT

Ürəyə nur kimi girdi,
Çıxanda döndü qılınca.
Hicrana dözə bilmədi,
Qan düşdü onun dalınca...

Ürəyə nur kimi girdi,
Ömür işığa boyandı.
Ürekdən tikan tek çıxdı,
Ürek dözmədi, dayandı...

KİMSƏDƏ YOXDUR GÖZÜM

Kimsədə yoxdur gözüm,
Sənsən söhbətim, sözüm.
Ulduza necə baxsin
Aya öyrəşən gözüm?

İtmisən ilim-ilim,
Dərddən tutulub dilim.
Heyvanı necə dərsin,
Nara öyrəşən əlim?!

XALLI QIZ

Əfsunlayır bənizində xal adamı,
Bu gözəllik dənizində xal adamı?!

Gəmiləri qərq olan bir denizçi tək,
O adaya tullayıbdır məni külək.

Atma məni dalgalara, nə günahım?
O adadır son ümidim, son pənahım...

Mənim dəli istəyimi gözlərin duyub,
Ayaqların qaçmaq istər sahil boyunca.
Gözlərini gözlərimə gözətçi qoyub,
Qoymursan ki, əndamını süzüm doyunca.

Öz-özünə vurulsan əksinə baxsan
İntizarlı gözlərimin qarasında sən.
Bilirsən ki, balıq kimi çırpinacaqsan
Əvvəl-axır qollarımın arasında sən...

LƏNƏT ŞEYTANA

Qızların dövrəsinə
Düşdü bir qoca kişi.
Qocaya sataşmaqdı
Ərgən qızların işi.
Qızların əllərində
Qoca bir topa döndü.
Toxunduqca gül əllər,
İncəlib sapa döndü;
Qəlbə əsdi qocanın,
Ürəyi tel-tel oldu.
Göyü buludlar aldı,
Yağış yağdı, sel oldu.
Onu ələ saldılar:
Qoca yixıl, qoca, yat!
Doğrudurmu, deyirlər
Arpa yemir qoca at?
Lənət deyib şeytana,
Qoca girdi meydana...

TƏCNİS

—Bu vaxtacan mən bilərdim buz səni,
Naz satardım, göynədərdi bu səni,
Zorla aldin dodağımdan busəni,
Dilin yoxdu, eləyəsən dil-ağız?!

Ürcəh oldun mənim kimi sənəmə,
Süd ha deyil, məhəbbətdir sən əmən,
Dillənsənə!...
—Tuş olanda sənə mən,
Nə sehrdir, topuq çalır dil, a qız?!

Şirin yordan xoşdu mənə şirin naz,
Şirinlərin şirinidir Şirinnaz,
Ruhun olsun, şirin yordan şirin yaz,
Oxuyanda bala batsın dil-ağız...

PAYIZ ÇİÇƏYİ

Xanım ağa, qız ağa,
Maral gəldi duzlağa.
Yazlıq hardan biləydi
Düşüb tora, duzağa?!

Xanım ağa, qız ağa,
Düşdün məndən uzağa.
Eşqimiz quzu kimi
Tuş oldu yalquzağa.

Xanım ağa, qız ağa,
Baxışından buz yağar.
Vədəsində açmadım,
Düşdüm qara, sazağa...

BƏLKƏ BU YERLƏRƏ DÜŞMƏDİ YÖNÜM

Gör harda qarşıma çıxdın, ay gözəl,
Güldün, ürəyimin telleri əsdi.
Təzə isinirkən bir-birimizə,
Üstümə ayrılıq yelləri əsdi.

Yaman kövrəlmışəm, məni qınama,
Gözlərim dolacaq, bir himə bənddi.
Yetməmiş murada, çatmamış kama
Ayrılmaq özü də bir ağır dərddi.

Tale bircə dəfə üzə güləndə
Qazandıq yaşamaq həvəsini biz.
Deyirsən: — İndi get, bir də gələndə
Çıxarıq bu günün əvəzini biz.

Gülüm, öz hökmü var axı hər anın, —
Bəlkə bu yerlərə düşmədi yönüm?!
Bir də o başına gedib dünyanın
Tek sənin xətrinə gerimi dönüm?!

HARA GEDİM

Ala gözler cüt ulduzu andirdı,
Məni görcək, rəqib çəşdi, yan durdu.
Təbəssümün yaşıl işiq yandırdı,
Yola düşdü həsrətimin qatarı.

Sanki çaydır, hey qırılır, yol axır,
Tutub onu, gedib tapdım bulağı.
Məqsəd deyil, vasitədir yol axı? —
Hara gedim, yollar səndə qurtarır...

SEVİNC YAŞLARI

Üz-üzə duranda bəxtim açılır,
Sehrli bir ayna olur gözlərin.
Özüm də bilmirəm heç səbəb nədir,
Hər məni görəndə dolur gözlərin.

"İnsan həyatını sevgi bəzəyir" —
Deyəndə çatılır qara qaşların.
Gülün üstündəki şəhə bənzəyir
Sənin gözündəki sevinc yaşları.

TANRICA

Nə yaxşı ki, insanların
İmdadına Tanrı çatır.
Göyü çəkib yer üzünə
Bax, qurubdur Tanrı çadır.
Bitirdiyi çıçeyə bax,
Qoparmağa əlim gəlmir.
Ölmüşə bax, nə göyçəkdi,
Qız deməyə dilim gəlmir,
Göydən enən tanricadır...

KİTAB OXUYAN QIZ

Herdən köks ötürür o qız dərindən,
Nədir oxuduğu? – Baxıram ona.
Gözləri kitabın sətirlərində,
Ürəyi atlanır bizim balkona.

Kağızı üzünə rübənd eləyib,
İntizar gözləri dönübdür közə.
Fikrində hər sətri kəmənd eləyib,
Tullamaq istəyir bir dilbilməzə...

BİR GÖZƏLİN TOYUNDA

Tamadamız arıtladı içini,
Dedi: – Ömür sürüb gedir köçünü.
Hünərin var geri qaytar elçini,
Nə zamandır, qız qosulub qaçacaq.

Nə yaxşıdır qız evindən söz almaq,
Nə çətindir qız köçürmək, qız almaq,
Səadətdir bu ocaqdan köz almaq,
Evinizə qızımız nur saçacaq.

Bu yastanlar, bu güneylər, bu dağlar,
Qara zurna qah-qah çekər, ud aqlar,
Bir-birinə toxundumu dodaqlar,
Gizli-gizli mətləbləri açacaq.

Qədəhiniz silə olsun, ay ellər,
Ürəyiniz pilə olsun, ay ellər,
Pis günümüz belə olsun, ay ellər,
Di tələsin, vaxt quş olub uçacaq...

QARMON

Ay Əlabbas, Əlabbas,
Yarının bağırı daşdı.
Qarmonunun səsinə
Kəkkliklər qaqqıldıasdı.

Ay Əlabbas, Əlabbas,
Qarmonunun dilləri,
Barmaqlarına həsrət
Sevgilinin əlləri.

Ay Əlabbas, Əlabbas,
Mən dərdliyəm, sənə nə?
Qarmonun sevgilinmi
Baş qoyubdur sinənə?

Ay Əlabbas, Əlabbas,
Göydə ulduz sayrışır,
O qarmon sevgilinin
Nəfəsi nəğmə olur,
Axıb çaya qarışır.

Ay Əlabbas, asta çal,
Rəqib duyar qan elər.
Sənin qarmon sevgilin
İki qol arasında
Dartınar, fəğan elər...

Nur doldu gözümə,
Açıldı üzümə
Bir ömrün səhəri.

Ay keçdi, il keçdi,
Bir körpə gül seçdim
Sevməkdən ötəri.

Sevgilim gursaçı,
Ömrümə nur saçdı
Taleyin ülkəri.

Neyləyim indi mən? –
Eşq imiş sən demə
Həyatın cövhəri...

Kiridi coşanlar,
Sən demə xoş anlar
Olurmuş ötəri.

Boğuldum tüstümə,
Ələndi üstümə
Dünyanın kədəri.

Ömrümüz talandı,
Məhəbbət qalandı,
Biz isə gedəri...

Dİ SAĞ OL, ƏZİZİM

Yenə o ağ əllər əlimdə idi,
Yenə o gözlərə baxırdı gözüm.
Elə ki, nəfəsin üzümə dəydi,
İşardı kül altda uyuyan közüm.

Bu dəli sevdaya nə əvvəl, nə son? –
Baxıb gülümşədin, titrədi ürək.
Sevindim, tək qalan yazıq Robinzon
Ağ yelkən görəndə sevindiyi tək.

Danişa bilmədik doyunca neçin?
Deyəsən bizimlə tale eyibdi.
Mənim dodaqlarım ağ əllər üçün
Eh, bilsən nə qədər qəribsəyibdi?!

Titrədi, sənin də qabardı sinən
–Özünü ələ al, – dedin, – toxraq ol!
Biganə deyilmiş ürəyin mənə,
Bu həyəcan üçün, dostum, çox sağ ol!

Tez-tez gəl görüşək...
–Eh, bunun üçün
Nə qədər bəhanə uydurum axı?!
Yedim ürəyimi mən iç-in-için,
Gör bizə kənardan neçə göz baxır?!

Güldün qəmli-qəmli: –De, neyləyim bəs? –
Sevirsən, hər şeyə dözəsən gərək.
Burda dayanmağın əbəsdir, əbəs,
Di sağ ol, əzizim, görüşənədək...

YENƏ DƏ

Yenə də çıxayıdış seyrə ikimiz,
Yenə də yağayıdış bahar yağışı.
Yuyunub göylərin göz yaşında biz,
Baxayıdış göz-gözə, ləp yaxşı-yaxşı.

İslanmış əlimiz olsa da bumbuz,
Dəycək bir-birinə yenə yanayıdış.
Bir vaxt kölgəsində oturduğumuz
Ağacın altında daldalanayıdış.

Yenə səs salaydı o şən damcılar,
Yarpaqlar üstündən hey siza-sıza,
Bizim üstümüzə düşən damcılar
Yenə qarışaydı piçiltimizə...

AXTARIRAM

Bir söz söyləyəndə od tutub yanın
Yanaq axtarıram, üz axtarıram.
Hələ gecikmişəm bu axtarışda,
Elə bilmeyin ki, tez axtarıram.

Keçib neçə dolay, döngə gəlmışəm,
Sevdasız qəlbərlə cəngə gəlmışəm,
Soyuq baxışlardan təngə gəlmışəm,
Ruhumu isidən göz axtarıram.

Ümidsizliyimi verib yuxuya,
Axtardım, aradım mən duya-duya,
Lağ edən də oldu, dedilər guya
Ovu itirmişəm, iz axtarıram.

Bircə təbəssümlə ruhum isindi,
Şirin duyğularım dindi, nə dindi!
Dediyməməzənətən tapmışam, indi
Qəlbimi açmağa söz axtarıram...

UTANMAQDAN KEÇİBDİ

Baxanlar nə düşünər,
Ay oğlan, göz eləmə.
Cızdağımı çıxartdı,
Vallah, bu "Nazələmə"!

Ağrin alım, asta çal,
Utanıram mən axı?!
Toxanaya girəndən
Od tutubdur yanağım.

Sümüklərim göynəyir,
Cavanların həsrəti
Ürəyimə köcübdür.
A zurnacı, zirək çal,
Utanmaqdən keçibdir...

Bağların nur saçan limonu varsa,
Qərib gəmilərin limanı varsa,
Tufanlar qoynunda üzməyə dəyər,
Ürəyin görüşmək gümanı varsa...

SƏHƏRLƏR

Səhər sevdasıyla gülər üfüqlər,
Həsrətli gözümüzə yar işiq olar.
Gecənin qoynundan sıyrılan səhər
Ömrümə, günümə yaraşq olar.

Dan yeri rəng alar zərrin şəfəqden,
Dünyanın üzünə təbəssüm qonar.
Günəş gülümsəyib qalxar üfüqden,
Köksümdə sevdalı bir ürək yanar.

Yolumun üstündə dağ var, dəniz var,
Qarşidan ağ günlər səsləyir bizi.
Hələ neçə-neçə səhərimiz var,
İşiqli sabahlar gözləyir bizi...

TƏZƏ İL

Musiqisi Cavanşir Quliyevindir

Kaman gətir, saz gətir,
Şirin bir avaz gətir.
Dön zəfərlər ilinə,
Ürəklərə yaz gətir.

Nəqarat

Təzə il, ay təzə il,
Gəlməyəsən gözə, il!
Uğurlu qədəminlə
Ömrümüzü bəzə, il!

Tez gəl, bizi sevindir,
Yolu, izi sevindir.
Doğmaları gözləyən
Dağı, düzü sevindir.

Nəqarat

Üzlərə işiq gətir,
Gözlərə işiq gətir,
Kül altında uyuyan
Közlərə işiq gətir.

Nəqarat

Sevincdən əsir dilim,
Xoş gördük, təzə ilim.
Gelişinlə yurdumdan
Dərd itsin ilim-ilim.

Nəqarat

Yaxamı külək açsin,
Qədəmin ürək açsin.
Sevənlərin qəlbində
Arzular çiçək açsin.

Nəqarat

BAKIM

Musiqisi Nailə Mirməmmədlinindir

Bəxtinə sökülüb dan,
Taleyi gülür üzə.
Sahil bağı çıraqban,
Qız qalası möcüzə.

Öz doğma şəhərimin
Hüsnünə mən bir baxım!
Xəzərimin boynunda
İşıqlar boyunbağı.

Nəqarat

Gözəlliyi önünde
Dünya-aləm baş əyir.
Nə qədər ki, Bakı var,
Azərbaycan yaşayır.

Qibləgahım, əzizim,
Sevgilim, qəlbə pakım.
Anam Azərbaycanın
Döyünen qəlbə Bakım.

Heykəlleri babamın
Ruhu kimi dikəlib.
Bir obanın, bir elin
Gözü ona dikilib.

Gözəlliyi, şöhrəti
Yayılib eldən-elə.
Onu dünya tanıyır,
Adı düşübdür dile.

Nəqarat

SEVGİDƏ GERİYƏ YOL YOXDU

Musiqisi Nailə Mirməmmədlinindir

Qəlbimdə yurd salan təmiz sevgiyə
Niyə yuxarıdan aşağı baxdın?
Məndən üz döndərib uydun özgəyə,
Elə düşündün ki, açıldı baxdın.

Nəqarat

Üstümdən ayrılıq yelləri əsdi,
Məni kül elədi həsrətin ahi.
Sədəqə umursan, ancaq əbəsdi,
Sevgidə geriyə yol yoxdu axı?!

Gülünü soldurdu çiçəkli bağın
Soyuq baxışların bir şaxta kimi.
Mənim ürəyimə vurdüğün dağın
Yarası göynəyir bu vaxta kimi.

Nəqarat

BAXIŞLAR

Musiqisi Qismət Əliyevindir

Ömrümdən bir durna qatarı keçdi,
Mənim görüşümə ay özü gəldi.
Sevdalı günlərin baharı keçdi,
Sevginin çıxınlı payızı gəldi.

Nəqarat

Mehriban gözlərin mənə baxırsa,
Neyləyər tufanlar, yağışlar mənə.
Sanıram dünyanın bəxtəvəriyəm,
Baxışlar bir dünya bağışlar mənə.

Qəlbimə nur saçan təbəssüm oldu,
Həyatım bir şirin əzaba döndü.
Könlümün telləri sarı sim oldu,
Nəmlı kirpiklərin mizrabə döndü.

Nəqarat

GƏRAYLI

Ürəyim quş tək çırpınar
Kəndə axşam düşən vaxtı.
Qəlbədə arzu qönçələyər
Sevənlərin nişan vaxtı.

Yağış yağar, çisəkləyər,
Yalançılar gerçəkləyər,
Gözümüzə yaş çıçəkləyər
Bərgüşədin daşan vaxtı.

Şəh düşər gül yanağına,
Bal qonar yar dodağına.
Dönər nanə yarpağına
Ürək şeirlər qoşan vaxtı.

Bəxt ulduzum aya dönər,
Ömür qızıl toya dönər.
Özü də bir çaya dönər
Yusifoğlu coşan vaxtı...

NƏĞMƏLƏR

Budaqlarda xışıldayan
Yarpağın da nəğməsi var.
Küləyin də nəğməsi var,
Torpağın da nəğməsi var.

Bülbüllər oxuyan zaman
Dinləməyə can atmışıq.
Nəğmələrin gözəlini
Onlar yox, biz yaratmışıq.

Təbiətin səslərini
Heyran-heyran dinləmişik.
Elə ki, dərd qonçə tutub,
İçin-için inləmişik.

Qarğının bağrını dəlib,
Düzəltmişik ağlar neyi.
Yazdığımız mahnilarla
Mat qoymuşuq yeri, göyü.

Ömrümüzə bəzək olub
Qəlbimizdən qopan səslər.
Hissimizdən, duygumuzdan
Sehr, əfsun tapan səslər.

İnsan nəğmələr altında
Ətə dolub, qana dolub.
Biz nəğməsiz doğulsaq da,
Nəğmə bize qanad olub.

BİRDƏN BİRƏ

Ömrün payızı gəldi, xəzan oldu diləklər,
Şum saldı ötən qayğılar alnırda, üzümdə.
Əsdi qara yel, yarpağımı tökdü küləklər,
Bərk narahatam, dünyada yoxdur bir izim də.

Yazdıqlarımı uf demədən pozdu bu dünya,
Bizzən gələcək nəslə qalan sözdü bu dünya,
Bilməm nə üçün rəngi qaçıb, bozdu bu dünya?
Gördüm onu, öz halima mat qaldım özüm də...

Tutqundu hava, göydə nə gün-ay, nə də ulduz,
Mən hey gəzirəm qəmlı çəməndə yenə yalqız.
Şəhli çıçəyə bənzədi qarşımızdan ötən qız,
Birdən-birə boz dünya gözəlləşdi gözümde...

Səndən sənə, ey sevgili canan, gileyim var,
Səndən mənim, ey sərv-xuraman, diləyim var.

Lazımmı axı etirafım? - Arxayı ol ki,
Mən bəxtiyaram, sən kimi bir şüx mələyim var.

Ömrüm boyu heç olmamışam kimsəyə möhtac,
Nə yaxşı ki, süfrəmdə halal duz-çörəyim var.

Büllür kimi safdır ürəyim, sən ki bilirsən,
Kimsə deyə bilməz ki, mənim bir kələyim var.

Yoxsulluğumu dərd eləmə, qəlbini sıxma,
Nə yoxsa da, sevdayla dolu bir ürəyim var...

Coşuram mən hələ, nəğmə deməyə var həvəsim,
Heç kəsə bənzəmir aləmdə bilirsən ki, səsim.

Saçımın qarına yox, könlümün ahənginə bax,
Səni gördüm, gözəlim, bil ki, tükenməz həvəsim.

Üzünə hey toxunan adicə bir meh ha deyil,
Nəfəsimdir, nəfəsimdir, nəfəsimdir, nəfəsim.

Qınama gəl məni meyl etsəm ala gözlülərə,
Gözələ gözmü yumar söylə, Füzuli nəvəsi?

Yoxa çıxsam, dolaşib elləri axtarma nahaq,
Rafiqəm, sən onu bil, dünyada yoxdur əvəzim...

Gəldi baharım, bağda ağaclar çiçək açdı,
Baxdimsa hara, gördüm işlər ürək açdı.

Nəğmə ilə doldu ürəyi, titrədi birdən;
Coşdu, oxudu, sırınnı büləbül gülə açdı.

Nur gəldi mənim gözlərimə, ruhum isindi,
Yel vurdu, sənin sinəni birdən külək açdı.

Şeytan kimi qəlbimdə təbəssüm oyadıb yaz
Bu yaşlı çağında başıma bir kələk açdı...

Gen qaçma, gülüm, sən bu yerin çən-çisəyindən,
Gəl dəstə tutum mən sənə dağlar çıçəyindən.

Şümsəd qolunu mən elə gül saplağı sandım,
Gördüm yapışib əllərim o ağ biləyindən.

Nəbzi döyüñür barmağım altında, İlahi,
Müjdə gətirir sevgili arzu-diləyindən.

Güldün üzümə, könlümü sevda ilə yaxdın,
Qəlbim oxuyur, bülbü'lə dönmüş fərəhindən...

Girsə gözəlim bağıma, mütləq gülüm iyələr,
Eylərsə əgər dərdimə dərman, gülüm eylər.

Əskik eləməz cövrünü bizdən gecə-gündüz,
Oğrun baxışıyla ürəyi yar, dilim eylər.

Gəlməz yaxına ovçudan ürkmiş bala ceyran,
Gen qaçmaq ilə sevgili canan zülüm eylər.

Yaxşı bilirəm, qəlbimi kimdir salan oda,
Neylərsə mənə, özgəsi yox, sevgilim eylər...

KÖNLÜMÜ

Baxışın eləyib viran könlümü,
Sənin həsrətinlə vuran könlümü.

Qəlbimə tükənməz eşqinlə nur saç,
Qoyma ki, bürüsün toran könlümü.

Həyəcan ömrümün mənası olub,
Sənin həsrətindir saran könlümü.

Gəl tutub əl-ələ yaylağa qalxaq,
Qorxutmaz acı bir boran könlümü.

Qəlbim dağ-dağ olur dağ yada düşcək,
Ovuda bilməyir aran könlümü.

Bizsiz yetim qalan ulu yurd yeri
Rahat buraxmayırlı bir an könlümü...

DƏRD MƏNI ÜSTƏLƏYİB, BAYATIYA KÖKLƏDİ...

Çən gəldi, çisəklədi,
Gözlərim çıçəklədi.
Dərd məni üstələyib,
Bayatiya köklədi.

Yağış deyiləm yağam,
Bu dərdə dözdüm, dağam.
Həsrətin dörd əli var,
Mənim sə bircə yaxam.

Bənövşə dərdin, əlim,
Ta nədi dərdin, əlim?
Üzülmür ki, üzülmür
Yaxamdan dərdin əli.

Bir uca dağam hələ,
Zirvəsi ağam hələ.
Dərddən qaça bilmirəm,
Keçibdir yaxam ələ.

Qoymurlar yazam, ata,
Qatırlar qazamata.
Dərd çayır tək kök salıb,
Güçüm yox qazam, atam.

Çoban, döndər naxırı,
Yox bu işin axırı.
Su çuxuru axtarar,
İnək-camış axuru.

Ayri düşdüm köcümdən,
Qaldım boran içində.
Saxsağan kəklik ovlar,
Qış şovğunlu keçəndə.

Ceyran qaçıdı, vazıdı,
Bu necə avazıdı?
Birdən ovçunu gördüm,
Sifətim avazıdı.

Bu, arxin qıraqıdı,
Orda bitən qarğıdı.
Kəsib tütək düzəldim,
Qarğı məni qarğıdı.

Yaxşılığa yar oldum,
Yetimə qahmar oldum.
Qoynumda bəslədiyin
Çevrildi şahmar oldu.

Gözün himə bənddimi?
Sözün şeker, qənddimi?
Sən cavansan, mən qoca,
Fələk büküb qəddimi.

Gezdim dağı, dərəni,
Gül sandım heyvərəni.
Səsim tutub dünyani,
Yoxdur bir hay verənim...

Dur çıx göz qabağına,
Girmə özgə bağına.
El dərdi çəkən, közü
Eşməz öz qabağına.

Dinmədi, dil utandı,
Ocaqda kül utandı.
Gül üzünü görəndə,
Çəməndə gül utandı.

Bağrim şanə-şanədir,
Qəlbim titrək nanədir.
İnsan rahatlıq gəzir,
Ölüm bir bəhanədir.

Çəmən sanki dibçəkdi,
İçi dolu çiçəkdi.
Ay doğdu, kainatı
Qızıl suyuna çekdi.

Vurğun könlüm sərxoşdu,
Sanmayın Ay naxoşdu.
Onun solğun üzünü
Seyr eləmək nə xoşdu?!

Mənə baxsa yaxından,
Keçərdim günahından.
Ayın üzü saralıb,
Sevənlərin ahından.

Qəlbin əsdi, ay adam,
Könül verdin aya da.
Göylər mavi dənizdi,
Qoynundakı Ay – ada.

Ürəyimi incəldi,
Məni yordu, dincəldi.
Ay işığı qəlbimdə
Neçə sevgi cucerdi.

Məni salıb yar oda,
Ölsəm də bu yaradan –
Bu sevgini qəlbimə
Çox görməsin yaradan.

Göyərtmişəm səməni,
Aparın Qarsa məni.
Qorxuram ayrılığın
Alovu qarsa məni.

Ürək yaxan Arazdı,
Qəmlı axan Arazdı.
Bizi ayrı salanda
İnsaf, mürvət, ar azdı.

Gözdə qalan arzuyam,
Təbrizə tamarziyam.
Kirpiyimdən qopan yaş
Yağ kimi damar suya.

Yandı, daş gilələndi,
Gözdə yaş gilələndi.
Arazın bu tayından
O taya gül ələndi.

Araz gurdı, dərindı,
Nəfəsini dər indi.
Qədəmlərimə həsrət
Qalan Xudafərindi.

Başında cuna gəzir,
Bir qərib sona gəzir,
İki od arasında
Bilmirəm su nə gəzir?

Dərd əl çəkmir yaxamdan,
Tanrıım, keç günahımdan.
Niyə dəmir tikanlar
Əriməyir ahımdan?

Yolumuz haçalandı,
Zülfün ürək çalındı.
Bircə yol səni gördüm,
Ömrümə il calındı.

Boşaldı eşq badəsi,
Qədir bilməz bədəsil.
Mən göz açıb yumunca,
Gəldi hicran vədəsi.

Nura, işığa acam,
Açılar sabah haçan?
Günəşin həsrətində
Qovruldum sabahacan.

Dərd mənim ağam oldu,
Naşı oldum, xam oldum.
Qönçə ikən qiymadım,
Açıldı, vağam oldu.

Görməyib qoşa məni,
Basmayıñ daşa məni.
Sinəmdəki arzular
Döndərib qışa məni.

Qızılgül həşəm oldu,
Solan bənövşəm oldu.
Yollarını göz dikib,
Ağlamaq peşəm oldu.

Nurlu səhəri gördüm,
Qızıl yəhəri gördüm.
Yabının güdazına
Gedən kəhəri gördüm.

Yordu bu yollar məni,
Üzdü bu yollar məni.
Yarın tənəli sözü
Qürbətə yollar məni.

Əlində bu səməni,
Yar gəlib busa məni.
Qişdan yaza çıxarda
Bir odlu busə məni.

O gül təzə-tərdimi?
Əlin çiçək dərdimi?
Dostlarım can hayında,
Kimə deyim dərdimi?

Yun saymayın qəzili,
Haqq üzülmür, nəzilir.
Dərdin çıynında durur
Bu dünyanın özülü.

Qoyma heç bir şərt mənə,
Həyat olub sərt mənə.
Onsuz yaşayammaram,
Doğmalaşib dərd mənə.

Əbədidir bu kədər,
Ürək qəmlı, mükəddər.
Dərd dəvəni əridib,
Qarışqaya yük edər.

Dərd kükrəyib hey gəlir,
Qollarıma hey gəlir.
Sözləri cilalayıb,
Yonmuşam qəm heykəli.

Dərd bol, sevinc kəm oldu,
Ağlar gözüm nəm oldu.
Sözdən bir qala tikdim,
Pəncərəsi qəm oldu.

Dərd üzük, qaşı mənəm,
Gözünün yaşı mənəm.
Bu dünya qəm gələdü,
Dibinin daşı mənəm.

Bağrım başı qan olub,
Haqq diləyim danılıb.
Qəm çekicə dönübdür,
Ürəyim zindan olub...

NİSGİLLİ BAYATILAR

—Dərd mənim sevgilimdi,
Bağrım dilim-dilimdi.
Baladan ayrı düşmək
Ölüməndən də zülümdü.

—Bu dünya ələk-vələk,
Döyük bizi qar, külək.
Zülümlər çəkirik ki,
Ölümün qədrin bilək.

SEVGİ DUYĞULARI

–Oğlum, qara bağılarım,
Ürəkləri dağlaram.
Dilim qurusun, sənsiz
Gecə-gündüz ağlaram.

–Göz yaşını sil, dönmez,
Ay qayıdar, il dönmez.
Ölüm haqdır, olurəm
Söyləməyə dil dönmez.

–Simi yox saz kimiyəm,
Döşü xəlbir gəmiyəm.
Qayıt gəl, oğlum, sənsiz
Bir yiğin sür-sümüyəm.

-Neft yanar, qora girsə,
Balıqlar tora girsə.
Ölüm nəhəng sarayı,
Kim çıxar ora girsə?

–Bilərzik qolda gərək,
Bənövşə kolda gərək.
Niye durmusan, oğlum,
Yolcular yolda gərək.

–Yaram sizlər, oy, anam,
Yatsam, çətin oyanam.
Bir yol varmı ki, gedəm
Ölümdən də o yana?

–Qamətinlə öyündüm,
Ömrüm-günüm üyündü.
Elə demə, ay oğul,
Bağrim düyün-düyündü.

–Dağlar var dağım üstə,
Sarı yarpağın üstə.
Hər qəbir bir nidası,
Ana torpağın üstə...

GÖZUNDƏN BOYLANAN HƏSRƏT

Gözəlliyi sevsəm belə
Hər gözəldən pay ummadım.
Gözündən boylanan həsrət
Gözlərimdən yayınmadı.

Ürəkdən sevənlər üçün
Görüş inci, görüş dürrdü.
Ömrün dolanbac yolunda
Bizi tale görüşdürdü.

Söylə, sevgi göylərimin
Bədrənmiş aysanmı?
Ömrün ixtiyar çağında
Mənə Tanrı payisanmı?

Qəlbimdən qopan harayın
Sədəsi sən olacaqsan.
Bəlkə son sevgi nəgməmin
Nidası sən olacaqsan?!

06.05.2008

GÖZÜN AYDIN, YUSIFOĞLU

Nədənsə ömrün uzunu
Yol çəkib nəmlı gözlərin.
Uzaq-uzaq üfüqlərə
Dikilib qəmli gözlərin.

Dayanıb öz qismətini
Gözləməkdən bezməmisən.
Saçlarına dən düşsə də,
Ümidini üzməmisən.

289

Gözlərin işiq arayır, -
Yenə buludlar qaralıb.
Uzaq yollara baxmaqdan
Gözünün kökü saralıb.

Taleyinə, qismətinə
Bir sevdalı yar gəlirmiş.
Aylar, illər arxasından
Gecikmiş bahar gəlirmiş...

Gülsün sevgi çəmənzarın,
Öz çiçəyin, gülün gəldi.
Gözün aydın, Yusifoğlu,
Axır ki, sevgilin gəldi...

07.05.2008

HİCRAN BULUDLARI

Bu ayrılıq qəlbimizi
həmişə yandırıb yaxacaq. –
Üstümüzə qara-qara
hicran buludları çöküb, –
Tezliklə həsrət yağışları
yağacaq...

07.05.2008

Tale yenə də
sevdalı ürəyimə
çalın-çarpaz bir
dağ çəkdi.
Bu sevginin sevincini
dadımamış
üstümüzə ayrılıq dumani
çökdü.
Sənə kim dedi axı
sevgi alovuna gir, yan?!

290

Sən dünyanın o başında
qalacaqsan giryən,
Mən dünyanın bu başında
giryən...

07.05.2008

BU GÜN GÖRÜŞÜMƏ GƏLMİŞDİN...

Bu gün həsrətimə olmuşdun qənim,
Bu gün görüşümə gəlmışdin mənim...

Dağ çəkdik hicranın sərt ayazına,
Süzdük məhəbbətlə mavi dənizi.
Min şüklərlə olsun qismət yazana, –
Gördük bu dünyada cənnətimizi...

Unudub dünyani, deyil özündə,
Sevdalı şairə bəxti yar olub.
Əllərim əlində, gözüm gözündə,
Dodağım üzündə bəxtiyar olub...

Üşüyen qəlbimin əridi buzu,
Arzular cúcərdi yağan yağışla.
Tanrımlı, yalvarıram, günahımızı
Qəlbimizdə olan eşqə bağışla!

Bu gün həsrətimə olmuşdun qənim,
Bu gün görüşümə gəlmışdin mənim...

08.05.2008

ŞİMŞƏK ÖMRÜ

Yoxsa bu eşq olacaqdır qənim ömrümə? –
Sevdaların əllərində qəlbim oyuncası...
Şimşək kimi qəfil gəldin mənim ömrümə,
Bu sevgiyə şimşək ömrü yaraşmır ancaq...

09.05.2008

291

HƏSRƏT BULUDLARI

Baxışlarından görürəm
Sevgi köksünə dağ çəkib.
Sənin qara gözlərinə
Həsrət buludları çöküb.

Güneş boylandıqca keçir
Kölgə sağa, kölgə sola.
İstəmirəm ki, ömrünə
Bu məhəbbət kölgə sala...

Öz titrək dodaqlarımıla
Kirpiyindən yaşı dərdim.
Sən mənə sevinc, səadət,
Mən sənə göz yaşı verdim...

Gözlərin gözümə baxır,
İndicə şimşək çaxacaq.
Həsrət buludları dolub,
Yenə yağışlar yağacaq...

Boran, qar neyləyəsidi
Sevən qəlbin işığına?
Bir gün vüsəl sevincimiz
Dönəcək göy qurşağına...

10-11.05.2008

ƏSİR AYRILIQ YELLƏRİ

Sənin ömrün qabaqdadı,
Kədərlənmə, sev, gülümsə!
Mən sənin ilk sevgilinəm,
Sən mənim son sevgilimsən...

İçimi göynədən həsrət
Ürəyimdə yuva qurub.
Sən eşq göyündə təzəsən,
Mənə gəl-gəl deyir qürub...

Gözlərimdə dəli sevda,
Saçlarimdə dən ağlayır.
Əsir ayrılıq yelləri,
Sən ağlama, mən ağlayım!

Nə vaxtəcan ürəyimdə
Həsrət yükü daşıyacam?
Qəlbim əsir, heç bilmirəm
Sənsiz necə yaşayacam?!

11.05.2008

QƏM KÖLGƏSİ

Hicran döyür qapımızı:
Sənin üzündə kölgə,
Mənim üzümdə kölgə...
Görüşdürüb ayırmaqla
Tanrı bize
caza verir bəlkə?!
Bəlkə də
ilahi bir sevgi gərək imiş
ürəyimin zülmətini əritmək,
lal sükutunu
dindirmək üçün...
Bəlkə də Tanrı səni
mənə hədiyyə göndərib,
perikib uçan ilhamımı
geriye döndərmək üçün...

11.05.2008

FÜRSƏT

Durub uzaqdan uzağa
Boylanırıq qərib-qərib.
Tanrı bize xoşbəxt olmaq,
Həzz almaq fürsəti verib...

Belə imkan düşəcəkmi
Bir də bizim əlimizə?
Nəyə görə zülm edirik
Sevgi uman könlümüzə?

Qəlbinə yaxın buraxma
Duyğusuzu, ürəksizi.
Bu fürsəti əldən versək,
Bağışlamaz ürək bizi...

12.05.2008

SEVGİNİN ƏVƏZİ

Ağlimın öyüdü hədərmış, hədər,
Qəlbimin səsini dinləmişəm mən.
Ağım söz kəsəndən bu vaxta qədər
Sevgi əzabıyla inləmişəm mən.

Sənin də həsrətdən göynəyir için,
Axır ki, qismətin üzünə güldü.
Heyrətə gəlmişəm, eşqimin gücü
Səni uzaq yoldan saxlaya bildi...

Üzük barmağında bir yükmüş sənin, -
Qızıl qandal imiş yoxsa qolunda?!
Gör eşqin nə qədər böyükmiş sənin,
Bu cür qurban verdin onun yolunda?

Könül istəyimi əze bilərəm,
Üzü ağ çıxaram dardan, çətindən.
Mən sənsiz bir təhər dözə bilərəm,
Sən imtina etmə səadətindən.

Sərgərdan qalmışan yol ayricında,
Sevgi alov saçır sənin canında.
Qorxuram bir dəli sevda ucundan
Üzüm qara ola Tanrı yanında...

Yaralı köksündə düyünlər, dağlar,
Oduma, közümə yazığım gəlir.
İçimdə sevgilər qəbristanı var,
Arabir özümə yazığım gəlir...

Yenəmi ayrılıq yelləri əsdi? –
Baş-başa qalmışlıq əzablar ilə.
Sevgidən təmənna ummaq əbəsdi,
Sevginin əvəzi sevgidir elə...

16.05.2008

SEVGİ MÜHARİBƏSİ

"Sevgi müharibəyə bənzəyir, onu başlamaq
asan, dayandırmaq çətindir" – Sizi müharibəyə
səsləyirəm...

Bir məktubdan

Başı sevgi havasıyla
dumanlanan bir qız
mənə ultimatum göndərib.
O, hələ müharibənin
nə olduğunu bilmir,
mənimsə ürəyimi
sevgi qoşunları
viranəyə döndərib...
Bəbəkləri işim-işim
ışıldayır,
Baxşlarında
tufan qoxusu var.
O hələ bilmir ki,
işğa can atan ürəyin
ütülmək qorxusu var.
Mənə sevgi müharibəsi
elan eləyiblər;
içindən həsrət qoşunları
keçən ürəyim
həmişə sefərbərdi,
həmişə mətindi...

295

Ancaq bilirom ki,
bir qız üreyini fəth eləmək
Ölkə fəth eləməkdən
qat-qat çətindii...

17.05.2008

İŞİĞA DOĞRU

Mənə qovuşmaq arzusuya
göynəyir üçün.
Yalnız işiq sürəti
kifayət edərdi.
Aramızdakı aylar,
illər hasarını aşib,
mənə yaxınlaşmaq üçün.
Sən təptəzə açılmış
bir çiçəksən,
Mən üstünə sarı xal düşən
yarpağam.
Sən günəşə can atırsan,
Mənimse gözüm dikilib
torpağa...
Bəbəklərindəki həsrəti
Viranə üreyim hiss eləyir.
Sən işığa doğru
boylanırsan,
Mənimse sevgi çıraqım
his eləyir...
Günəşə çatmaq
mümkün deyil, əzizim, -
Ancaq işığı
hamiya bəs eləyir...

17.05.2008

KİTABIN İÇİNDƏKİLƏR

Allaha sarı gedən yol

Allahü əkbər.....	3
Ey göyün, yerin sahibi.....	4
Kamil olan insan gərək. Hər bələdan, hər qəzadan.....	5
Tanrı dərgahına gedən yol.....	5
Elə bilməyin. Çoxdan keçibdir.....	6
Adsız şeirlər... Dəniz tekke mənim idi.....	7
Tanrı payı. Adsız şeir.....	7
Biz köçəndə.....	8
Tanrı, şükür kərəminə.....	9
"Tanrı, mən qulaq asmişəm".	10
Biz öz taleyimizin ağası deyilik ha.....	11
Allah istəsə eger.....	12
Şahdağın əteklerində.....	13
Yağış simfoniyası. Nabranın bulaqları.....	14
Günəbaxan. Adsız şeirlər.....	15
	16

İki ürək bir olanda

Sevgi fəsilinin yağışı.....	17
Kimliyini bilməsəm də.....	18
Adsız şeirlər.....	19
Sevgi dənizi. Adsız şeirlər.....	21
Titrək səslərimiz. Adsız şeirlər.....	27
Mənim olmaq istəyən gül.....	28
Elə bil bahardı bu.....	29
Adsız şeirlər.....	30
İndi bildim.....	31
Yenidən üz-üzə gəldik.....	32
Get işinin dalınca.....	33
Zarafat. Adsız şeirlər. İki ürək bir olanda.....	34
Tanrı, keç günahlarından.....	35
Üreyimə düşən damla.....	36
Elə bil Tanrı səni... Məni yaşamağa qoymayan qadın.....	37
Adsız şeirlər... Milyonçu sail. Sən adlı bir dayanacaq.....	38
Bu da tanrı qismətiymiş.....	39
Adsız şeirlər.....	40
Sevgi körpüsü.....	41
Adın tek vəfali olsan.....	42
Mənim sevgimdən qiymətli... Avtoqraf.....	43
İki odun arasında. Qönçəni öpüb oyadan... Sənli sabahlar.....	44
Eşqin qarlı yollarında.....	45
Adsız şeirlər.....	46

Bir çetirin altında. Səsin elə titrəyir ki... Adsız şeir.....	47
İndən belə. Adsız şeirlər.....	48
Səndən umacağım nədir görəsen.....	49
Yol ayricında.....	50
Sms yağmurunda	
Meyxana de, meyxana.....	52
Bu millət gedir duza. Bu şəhərin nəyi pisdi.....	53
İt ömrü.....	54
Yurd həsrəti	
Ay Allah. Üz-üzə.....	55
Tərəzinmi xarab olub, pərvərdigar.....	56
Qara meymun.....	57
Sən hönkürdün. Çağadır hələ.....	58
Yuxular görürmüşük. Sən demə.....	59
Laqeydlik ulu xalqın belini büküb.....	60
Aydınlardır çıxardan milleti aydınlığa.....	61
Boz dünya.....	62
Dəyirman. Qalx ayağa.....	63
Hara gedir bu millət.....	64
Necə yazacaq.....	65
Seçile bilməsem də.....	66
Bu millətin başına bir ağıl qoy, İlahi.....	67
Ürək fəğan qoparır.....	68
Vəzifə dəyirmanı.....	69
Öz dərdinə gülən xalq. Qəlbimə dammışdı ki.....	70
Ay Bərgüşəd, ay Həkəri.....	71
Saman çöpü.....	72
Qubadlım.....	73
Qaçqın rübai'ləri.....	74
Bu ilin baharı.....	75
Bu qışın qarı da beləce yağıdı. Vətən dərdi.....	76
Yuxumda boz qurd ulayır.....	77
Həsrət qaldığımız yerler. Ocaqları sönən yurdum.....	78
Xocalı şəhidlərinə.....	79
Papağımız yerə düşüb.....	80
Kirpikdən asılan daşlar. Qaçqın heykəllər.....	81
Vətən uğrunda. Şəhid məzarları. Bu necə dünyadı.....	83
Satır. Olurmu.....	84
Gorun çatlaşın, Koroğlu. Qaldı.....	85
Qaranquş seyid quşudu.....	86
Qərib diyar. Hacileylək.....	87
Ana torpaq, köklə məni. İnsan xasiyyəti.....	88
Kəsilmiş qol haqqında ağrı. Ön cərgə.....	89
Fəhləyə məktub.....	90

Ananın səsi.....	91
Ayaqlar altından bəbəklərəcən. Dəyirman.....	92
Nə var, nə yoxdur.....	93
Heykəllerin göz yaşı.....	94
Yumaq. Sən çaldın.....	95
Sinendə.....	96
Sığınıb.....	97
Ömrümün ilk ünvani.....	98
Ele bil min ildi yaşayıram mən.....	99
Çəmənlərdə gül-ciçəye.....	100
Alınma yazılın yazı	
Ömür kitabı. Şeir yolumuzdan elədi bizi.....	101
Sair. İşiqdi şair.....	103
İlk şeirlərimi çap eləyənlərə.....	104
Şair oyuncağı. Həkimlə söhbət.....	105
Söz. Bu təyyarənin yükü söz.....	106
Şairlər. Söz.....	107
Dünyanın ən gözəl sözü.....	108
Təmizlik.....	109
Alınma yazılın yazı.....	110
Doğma yerlərdə.....	111
İşqla baş-başa. Başıma düşən ay.....	112
Həyat davam edir. Sənin göz yaşına qiymadı tanrımlı.....	113
Dünyadan ayrılmak istəmir ürək. Şəfqət bacısı.....	114
Bağışla məni, ustad. Xəstəxana pəncərəsindən süzülən işq.....	115
Ömür yolu.....	116
Qırx yaşam.....	117
Qayğılar.....	118
Bu payız. Dərd.....	119
İnsan zəriflikdə çiçək. Əbədi üvan. Gidi dünya.....	120
Dünyadan dördəlli yapışdığımıza görə. İndən belə. Zarafat.....	121
Belesi. Dinciliyi əldən alıb bu durna kökü.....	122
Ürəyime giley məktubu.....	123
Bu dünyanın dərdlərinə vuruldum.....	124
Kağız-kuşuz arasında. Şeir dəftərimi gördüm yuxuda.....	125
Yaşamaq.....	126
Nadanların gözündə.....	127
Utanır. Daha.....	128
Qalib.....	129
On iki dekabr. Halal qanım çağladı ki.....	130
Ay işığı.....	131
Yaylım mövsümü. O qədər öpdüm ki.....	132
Ömür keçir. Mənim balalarım.....	133
Elə yaşa. Izin qalsın.....	134

Sən ömrünün bu çağında. Biz təzədən doğuluruq.....	135
Ötən günler-gələn günler. Qismət.....	136
Ağ vərəqlər. Ağ kağızla üz-üze.....	137
Bir ömrün xəritəsi. Dil açan vərəqlər.....	138
Napakların arasında olsa da...Şair ömrü.....	139
Yarpaq. Kros yarışı. 1950 ildən sonra.....	140
Dünyanın ən gözəl üzü. Bize nə.....	141
Şeirsiz günlərim. Dərd mənim qəlbimi elə deşib ki.....	142

Bu dünya bir nağıldı

Dedilər.....	143
Atamın mindiyi atlar.....	144
Ata qəbri. Adsız şeirlər. Ana qəbrindən qopan ah.....	145
Ölüme. Ağrı. Ömür ocağı.....	146
Bu dünya bir nağıldı. Bəxt ülkəri axtarrıq.....	147
Her ürəye özü boyda.....	148
Olmaz. Düşmüşük haqqın dalınca.....	149
Gerek. Məndən sonra qalan dünya.....	150
Bu dünya.....	151
Mən ki mahni oxumazdım. Muğam. Mizrab simə toxundumu.....	152
Qulu Əsgərovun səsi.....	153
Alim Qasımovə. Aşıq var... Aşıq ölüb, saz yaşayır. Sözsüz mahni.....	154
Döndərib suyun yönünü. Dərd qəlbimin sakınıdi. Azadlıq yolunda.....	155
Sonuncu kəlmə.....	156
Yesenini oxuyanda. Vaqif İbrahimə.....	157
Dərd. Qağayı sevgisi.....	158
Tuş gəlib. Gündə bir cüre paltar. Həsrətimdən solan çiçək.....	159
Qarmağımdan qaçan balıq. Qərib düymə.....	160
Bəxtəvərik.....	161
Var.....	162
Arzu sonsuz, ömür gödək.....	163
Vədəsiz güllər dərirsən...Ömrümüzü oğrun-oğrun talayan.....	164
Alabaş.....	165
Qadınlara.....	166
Utanan səs. Azərbaycan qadını.....	167
Val satan qız.....	168
Bir senzora məktub.....	169
Qaraçı. Bu baharın son yarpağı.....	170
Alnimizə yazılanlar. Duza gedirsen.....	171
Dağda çaylaq daşı.....	172
Bir olanlar . Heç Allah qoyardımı.....	172
Qoru məni. Zamanın dəyirmanı. Dərd.....	173
Adsız şeirlər.....	174
Yaxşı adam. Pis adam.....	176
Kobud adam. Bir körpə ağ sevinc.....	177

Nə zamandan əhli-bəşər olmusan. Bir harına.....	178
Qatır. Həyat. Aci həqiqət. Güllüe.....	179
Ölümsüz ad. Günəş bulud arasından. Arpa. Bayquş.....	180
Kordumu. Qrad-qırat. Təkklik. Təkliyi sevən adam.....	181
Bələkə mənim üzümə...Şeir.....	182
Həyat eşqi. Alça ağacı. Şair qəbti.....	182
Yalqızlıq. Dalğa və sahil.....	183
Rübəi. Dördlüklər.....	183

Torpaq neğməsi

İllər keçər. Bu dağlar mənim də beişiyim olub.....	186
Eldədi.....	187
Qalxan.....	188
Günəşə doğru.....	189
Bir qaya hellədim. Zirvə.....	190
Ana torpaq.....	191
Maşın gedir Qəçreşə.....	192
Nə yaxşı ki.....	193
Ucalır insan oğlu. Dağ dağa oxşayır.....	194
Yardımlı dağlarında.....	195
Çıxdıq sizin dağlara. Qara torpaq girir yuxuma daha.....	196
Yandır ata ocağının çirağını.....	197
Torpaq üstündə doğulan yaşıdlarıma. Lahic yollarında. Ömrün iki anı.....	198
Şəmkir lövhələri. Şəhərdə yaşayan kənd adamlarına.....	199
Qanlıca yaylaşında.....	200
Qurulan ağaç. Körpüdən çaya baxanda.....	201
Bu çəmenin çiçək gözü. Gözəlliyyin dili laldı. Bahar yaradır.....	202
Şəh. Söyüdüm.....	203
Necə qərib sayılm özümü burda.....	204
Alma-Ata gözəlinin. Payız gəlib Oğuza.....	205
Mənim körpe tumurcuğum.....	206
Payız suları.....	207
Payızda yaşıl yarpaq. Payız.....	208
Oldum yollarda əresən. Bəzən düşünürəm.....	209
Şamaxıdan qayidiram. Gir dənizə, oğlum.....	210
Üç bacı. Tut ağacı.....	211
Adsız şeirlər... Mən səni əkmışəm.....	212
Şababş.....	213
Bahar aparmışdıq orabana biz.....	214
Dağlar düşünürdü.....	215
Dağ payı. Əbedi qonşular. Zirvədə bitən palid.....	216
Yaşılıqlı neğməsi. Daşlı dərə.....	217
Bənövşə.....	218

Əsgər neğmələri

Biz əsgər gedirik.....	219
------------------------	-----

Əsgər paltarı. Əsgər şineli. Əgər əsgərsənse.....	220
İki əsgər. Təlimdə.....	221
Əsgər məzərləri. Polada dönmüşəm.....	222
Anama məktub.....	223
Vetənin keşiyində.....	224
Estafet. Sevgilisi əsgər olan qızlara. Ayaq döyəndə də.....	225
Etiraf. Teləs, ay qatar.....	226
Günlərim. Quşbaşı qar yağır. Dəmir kimi. Sağlıqlar söyləyəndə.....	227
Can sağlığı. Əsgərliyə nə var.....	228
Gedir.....	229

Aylı nəğmələr

Nə bilərdik.....	230
Aylı nəğmələr. Mən yuxuya gedən kimi.....	231
Ayım. Aylı gecə.....	232
Ayla üz-üzə. Aydınlıq gecələrde.....	233
Etibarlı dost.....	234
Yarpaqların arasında çiçəkləyən ay.....	235
Kor ay. Qapını açdım.....	235
Yaşıl işıq. Ay. Solğun ayı sindirdildər.....	236

Yaxşı ki dünyanın sevənləri var

Füzuli meydanı.....	237
Şairin gözündən çıxan göz yaşı. Könlüm.....	238
Dörd fəsil. İtdin o dağın arxasında. Yaxşı ki.....	239
Quş dimdiyindən düşən sevda.....	240
İstəyirəm. Qan bahasına. Sevgi. Adsız şeirlər.....	241
Qalacaq. Necə sevim səni. Bənövşə.....	242
Nar çiçəyi. Adsız şeirlər.....	243
Qızlar. Həyat yoldaşımı. İlk gəncliyim.....	244
Çınar rəqs eləyəndə. Çoban qardaş.....	246
Vəhdət. Eşqimi inkar etmək.....	247
Birtərəfli məhəbbət. Təkrar.....	247
Ayrılıq. Qoşa sim. Sen baxsan.....	248
Gözümün qan cığırları.....	248
Ürək. Şimşek işığında. Kösöv.....	249
Alova dönür. Havam çatmır. Sevgi yoxsa.....	250
Türk müğənnisi Emel Sayına. İnadkar qələm.....	251
Oxuma, bülbül, oxuma. Onuncu gözəllik.....	252
Uşaq həkimi. Neyləyim. Dillə göz arasında.....	253
Sənilə üz-üzə. Təcnis. Yaz gətir.....	254
Əsil yara könül verən. Məhəbbət neğməsi.....	255
Küçəmizdən keçən qız.....	255
Teləfon səhəbəti. Bəs nə vaxt dinəcək.....	256
Bu sevdanın yolu.....	256

Əskik olmaz.....	257
Kim deyir ki, eşqin gölü.....	258
Günəş tək çıx otağından.....	258
Abşeron gözəline.....	259
Aldana-aldana. Dönüb.	260
Məni.....	261
Dünyanın xoşbəxti.....	262
Qapının ağızında öpüşən qızlar.....	262
Zarafatlar.....	263
Məhəbbət. Kimsədə yoxdur gözüm. Xallı qız.....	264
Mənim dəli istəyimi... Lənət şeytana. Təcnis.....	265
Payız çiçəyi. Bəlkə bu yerlərə düşmədi yönüm.....	266
Hara gedim. Sevinc yaşları.....	267
Tanrıca. Kitab oxuyan qız. Bir gözəlin toyunda.....	268
Qarmon.....	269
Nur doldu gözümə... Di sağ ol, əzizim.....	270
Yenə də.....	271
Axtarırıam. Utanmaqdən keçibdi.....	272
Bağların nur saçan limonu varsa... Səhərlər.....	273
Təzə il.....	274
Bakım.....	275
Sevgidə geriye yol yoxdu axı. Baxışlar.....	276
Gəraylı. Nəğmələr.....	277
Birdən-birə.....	278
Səndən sənə, ey sevgili canan, gilleyim var.....	279
Coşuram mən hələ, neğmə deməyə var həvəsim.....	279
Gəldi baharım, bağda ağaclar çiçək açdı.....	279
Gen qaçma, gülüm, sən bu yerin çən-çisəyindən.....	280
Girse gözəlim bağıma, mütləq gülüm iyler.....	280
Könlümü.....	280
Dərd məni üstələyib bayatiya köklədi.....	281
Nisgilli bayatılar.....	287
Gözündən boyanan həsrət. Gözün aydın.....	289
Hicran buludları. Tale yenə də.....	290
Bu gün görüşümə gəlməmişdin. Şimşek ömrü.....	291
Həsrət buludları. Əsir ayrılıq yelləri.....	292
Qəm kölgəsi. Fürsət.....	293
Sevginin əvəzi.....	294
Sevgi müharibəsi.....	295
İşığa doğru.....	296

BU KİTABIN NƏŞRİNDE MƏNƏ YARDIMÇI OLAN
DOSTLARIMA DƏRİN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.
MÜƏLLİF

Rafiq Yusifoğlu
(Rafiq Yusif oğlu Əliyev)

Şeirlər

EŞQİN YOLLARINDA

RƏSSAM: İLQAR TOFIQOĞLU
LEYLA SALAMOVA
KORREKTOR: GÜNEL HÜSEYNOVA

Çapa imzalanmış 5.09.2008-ci il
Kağız formatı 60x84 1/16, çap vərəqi 19
Sifariş 256, sayı 500, qiyməti sərbəst

ADPU-nun mətbəəsi
Bakı, Ü.Hacıbəyov küçəsi, 34
Tel: 493-74-10

